

REDAKSİYA HEYƏTİ

Baş redaktor: prof.Y.Ş.Kərimov

Aydın Əhmədov	Azərbaycan Respublikası Təhsil Nazirliyinin kənd rayonları üzrə ümumi təhsil şöbəsinin müdiri
Faiq Şahbazlı	Azərbaycan Respublikası Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri
Arif Muradov	Azərbaycan Respublikası Təhsil Muzeyinin direktor müavini
Nərminə Alnəğıyeva	Azərbaycan Respublikası Təhsil Nazirliyinin məktəbəqədər təhsil sektorunun müdiri
Asəf Zamanov	Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidən hazırlanma İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor
Nurlana Əliyeva	Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru, filologiya elmləri doktoru, professor
Vaqif Əmiraslanov	Bakı Sosial – Pedaqoji Kollecinin direktoru, tarix üzrə fəlsəfə Doktoru
Vidadi Xəlilov	Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun məsləhətçisi pedaqoji elmlər doktoru, professor
Ramiz Əliyev	Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun psixologiya və yaş fiziologiyası şöbəsinin müdiri, psixologiya elmləri doktoru, professor
Mircəfər Həsənov	Azərbaycan Müəllimlər İnstitutunun ibtidai təhsilin metodikası kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, professor
Azadxan Adıgözəlov	Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, pedaqoji elmlər doktoru, professor
Həqiqət Hacıyeva	Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, biologiya üzrə fəlsəfə doktoru, dosent
Zemfira Əsədova	Nizami rayonu, 175 nömrəli körpələr evi-uşaq bağçasının müdiri
Esmira Ağayeva	I. Əfəndiyev adına Elitar Gimnaziyanın ibtidai siniflər üzrə direktor müavini
Bibixanım İbadova	Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun ibtidai təhsil kurikulumu şöbəsinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru
Könül Həsənova	Nəsimi rayonu, 111 nömrəli körpələr evi-uşaq bağçasının tərbiyəçisi
Xalidə Tahibova (məsul katib)	Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun aparıcı elmi işçisi, pedaqogika üzrə fəlsəfə doktoru

Mündəricat

HEYDƏR ƏLİYEV - 91

Cəbrayılov İ. Azərbaycan təhsilinin inkişafında Heydər Əliyev mərhələsi 4

ÜMUMPEDAOJİ PROBLEMLƏR

Cahangirova T.	müasir pedaqoji texnologiyalardan istifadə qaydaları.....	8
Sirinbayova G.	ikidillilik şəraitində fəal təlim metodlarından istifadə.....	12
Mirzəyev H.	müəllimin şagirdlərlə ünsiyyət mədəniyyətinin təlimin keyfiyyətinə təsiri	16
İsgəndərova T.	ibtidai siniflərdə yeni təlim texnologiyalarından istifadənin zəruriliyi	18
Sadiqova M.	dərsliklərdən istifadə prosesində yaradıcı fəaliyyətin əsas istiqamətləri.....	20
Sadiqova S.	müasir dövrdə müəllimə verilən pedaqoji-metodik tələblər	24
Muradova N.	оценивание в начальной школе как подход педагогической экспертизы к созданию условий самооценивания учащихся.....	30

MƏKTƏBƏQƏDƏR TƏHSİL

Sadiqova T., Rəhimova S.	Məktəbəqədər müəssisələrdə təlim prosesinin effektivliyinin artırılmasında uşaqların yaş və fərdi xüsusiyyətlərinin nəzərə alınmasının əhəmiyyəti.....	34
Məmmədova K.	İKT məktəbəqədər təhsilin keyfiyyətinin yüksəldilməsinə təsir edən faktor kimi	38
Həmidova X.	uşaqların məktəbəqədər təhsil müəssisələrinə adaptasiyası problemləri	40

FƏNLƏRİN TƏDRİSİ VƏ QABAQCIL TƏCRÜBƏ

Kərimova E.	Dilimizə qayğı ilə yanaşaq	46
Nağızadə X.	şagirdlərin təlim-təriyəsində həyat bilgisi fənninin əhəmiyyəti	49
Mehdiyeva T.	III sinifdə N.Gəncəvinin "Sirlər xəzinəsi" poemasından "Kərpickəsən kişinin dastarı" hekayəsinin tədrisi	51
Həsənova Ü.	S. S. Axundovun «Qorxulu nagillar» silsiləsinin uşaqların formallaşmasında rolu	55

PSİKOLOGİYA, YAS FİZİOLOGİYASI VƏ İNKLÜZİV TƏHSİL

Gusarova E.B.	использование здоровьесберегающих образовательных технологий как средство предупреждения учебных перегрузок учащихся	59
Bəhmənova C.	uşaqların inkişaf prosesinin izlənməsi	66
Rzayeva B.	ümumtəhsil məktəblərində inklüziv təhsilin təşkilində məktəb kollektivinin birgə fəaliyyəti	69

TƏRBİYƏ MƏSƏLƏLƏRİ

Məmmədova S.	şagirdlərin bədii zövqünün formallaşdırılmasında məktəb muzeylərinin rolu	75
Məmmədbəyov N.	məktəbdə sərgilərin təşkili	77

SİZİN ŞƏXSİ TƏHSİLİNİZ

Mirzəliyev M.	1941–1945-ci illər Böyük Vətən Müharibəsində faşizm üzərində qələbədə Azərbaycan xalqının rolu	79
Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı	82	
Mikayılov Ş., Bəkirova A.	Azərbaycan ictimai fikir tarixinin görkəmli nümayəndəsi, alim və şair Abbasqulu Ağa Bakıxanov	83
Əli Bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı	87	
Quliyev Ə.	Əli bəy Hüseynzadə böyük maarifçi kimi	88
Məmmədova A.	maraqlı məlumat	95

AZƏRBAYCAN TƏHSİLİNİN İNKİŞAFINDA HEYDƏR ƏLİYEV MƏRHƏLƏSİ

İntiqam Cəbraylov,
pedaqogika üzrə elmlər doktoru, professor

Məqalədə Azərbaycan təhsilinin inkişafında Heydər Əliyev dövründən, ulu öndərin bu sahədə gördüyü işlərdən bəhs olunur.



açar sözlər: Heydər Əliyev, ümummilli lider, Azərbaycan Respublikası, təhsil, təriyə, mərhələ, islahat, program, mütəxəssis, ixtisas, ideya, məzmun

ключевые слова: Гейдар Алиев, общенациональный лидер, Азербайджанская Республика, образование, воспитание, этап, реформа, программа, специалист, специальность, идея, содержание

key words: Heydar Aliyev, general national leader, Azerbaijan Republics, education, study, stage, reform, programme, specialist, qualification, idea, content

Xalqımızın böyük oğlu, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr cəmiyyətin siyasi, sosial-iqtisadi və mədəni həyatının inkişafında intibah dövrü, milli dirçəliş, çiçeklənmə mərhələsi kimi yadda qalmışdır. Ümummilli liderimiz hakimiyyətə gəldiyi 1969-cu ildən etibarən məqsədyönlü islahatlar aparmaqla cəmiyyətin sürətli tərəqqisinə nail olmuş, xalqın xoşbəxt gələcəyi naminə həmişə ədalətli, qətiyyətli mövqə nümayiş etdirmişdir. H. Əliyev cəmiyyətin əsaslı şəkildə inkişafını təmin etmək üçün təhsilə xüsusi diqqət yetirmiş, həyatın ahəngdar inkişafında təhsilin böyük rol oynadığını əsaslandırmışdır. Elmi araşdırımlar göstərir ki, Heydər Əliyev irsində Azərbaycan təhsilinin inkişafı məsələlərinə iki aspektdən yanaşmaq məqsədəyəyündür. Birinci aspektə ulu öndərin təhsilə, milli təriyəyə dair nəzəri baxışları, ideyaları, ikinci aspektə isə milli təhsil quruculuğu, təhsilin ayrı-ayrı sahələrinin inkişafı ilə əlaqədar praktik işlər daxildir.

Ulu öndər Azərbaycan təhsilinin cəmiyyətdəki rolundan bəhs edərək göstərirdi: "Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, elmə malik olan insanlar cəmiyyətin böyük hissəsini təşkil edir. Bu, bizim təhsil sistemimizin nə qədər dəyərli olduğunu söyləməyə əsas verən amillər-dəndir". Bu, həqiqəton, belədir. Əgər səriştəli mütəxəssislər, bilikli, bacarıqlı insanlar olmasayı, Azərbaycanın iqtisadiyyatı, mədəniyyəti, elmi inkişaf edə bilməzdi. Ulu öndər müstəqil Azərbaycan dövlətinin idarə olunması, dövlət quruculuğu məsələlərində yüksək təhsil almış mütəxəssislərin fəaliyyətinə xüsusi önəm verir, onları yüksək qiymətləndirirdi. Ümummilli liderimizin təhsilə, elmə, səriştəli kadrlara obyektiv qiymət verməsi, onların mənəvi keyfiyyətlərini dəyərləndirməsi, həm də onun nə qədər dərin zəkaya, intellektə malik olduğunu, lider kimi özünə tələbkarlığı cəmiyyəti öz arxasınca aparmaq qabiliyyətinin yüksəkləyini göstəridi.

Araşdırımlar göstərir ki, XX yüzilliğin 70-ci illəri Azərbaycan cəmiyyətinin inkişafında intibah dövrü olduğundan, həmin illərdə xalqımızın milli dirçəlişi başlanmış, milli özünüdərkətmə getdikcə güclənmişdir. Məhz o dövrün milli oyanışı 1991-ci ildə müs-təqilliyyin qazanılmasına ciddi təkan verdi. Ümummilli liderimiz hələ 1969-cu ildə, ölkə rəhbərliyinə gəldiyi ilk günlərdə Azərbaycanın ümummillik inkişafının uzunmüddətli strategiyasını hazırlanmış, bu programı həyata keçirməklə Azərbaycanın müstəqilliyyinin əsasını qoymuş, onu dönyanın qabaqcıl dövlətləri səviyyəsinə qaldırmışdır. Bu inkişaf H. Əliyev ideyalarının, təhsil ilə bağlı baxışlarının nə qədər konseptual olduğunu söyləməyə əsas verir.

H. Əliyev irsində Azərbaycanın milli təriyə konsepsiyasının başlıca müddəaları əksini tapmışdır. Bu təməl prinsipləri iki hissəyə ayırmak olar:

- tərbiyə işinin məzmunu ilə bağlı dəyərli fikirlər;
- tərbiyə işinin həyata keçirilməsi yolları.

Ulu öndər tərbiyə işinin məzmununda dövlətçilik, müstəqillik, azadlıq və onların qorunması uğrunda mübarizlik, vətənpərvərlik keyfiyyətlərinin eks olunmasını olduqca vacib sayırdı. O, Azərbaycanın müstəqilliyinin qorunması uğrunda mübarizə aparmağı və onun möhkəmləndirilməsini hər bir gəncin başlıca vəzifələri kimi əsaslandırır, məruzə və çıxışlarında, gənclərlə görüşlərində tövsiyə edirdi ki, bizim yetişən nəslimiz gərək vətəni sevsin, vətənpərvər olsun. Əsl vətənpərvər vətənin tarixini, mədəniyyətini bilməli, milli-mənəvi dəyərləri qorumalı, ərazi bütövlüyü uğrunda mübarizəyə hazır olmalıdır.

Ulu öndərimiz mənəvi tərbiyənin keçmiş illərdən daha çox indiki dövrdə lazım olduğunu vurğulayaraq “Mənəviyyat olmayan yerdə heç bir şey ola bilməz!” deyirdi.

H. Əliyev təhsilin məzmununda müstəqil Azərbaycan dövlətçiliyi prinsiplərinin öz eksini tapmasını və əslində, məzmunun bu prinsiplər əsasında qurulmasını olduqca vacib hesab edirdi. Bu baxımdan milli dövlətçilik ideologiyasının mənimşənilməsi, onun tədrisi və təbliği mühüm əhəmiyyət kəsb edir. Təqdirəlayiq haldır ki, müasir dövrdə Azərbaycan təhsil sistemi, təhsilin məzmunu Heydər Əliyevin milli ideologiya konsepsiyasına əsaslanır.

Ulu öndərin milli ideologiya konsepsiyası ilə bağlı fikirlərində dövlətçilik, milli-mənəvi, ümumbəşəri dəyərlər və azərbaycançılıq anlayışları mühüm yer tutur. Ümummilli lider haqlı olaraq qeyd edirdi ki, dövlətçilik bu gün və gələcəkdə cəmiyyətin, dövlətin, bizim hər bir vətəndaşımızın əsas vəzifəsi olmalıdır. Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaq və möhkəmləndirmək ideyası dövlətçilik anlayışının əsasını təşkil edir. Təhsil müəssisələrində bu ideyanın öyrənilməsi və gənclərdə dövlətçilik təfəkkürünün formalasdırılması vacibdir. Hər bir şagird, hər bir tələbə bilməlidir ki, milli mənsubiyyət, milli dövlətçilik ənənələri onun qürur mənbəyidir. Təcrübə göstərir ki, təhsilalanlarda dövlətçilik təfəkkürünün formalasdırılması onlarda vətən təssübkeşliyini, dövlət atributlarına, görkəmli tarixi şəxsiyyətlərə hörmət və məhəbbət hissini gücləndirir. Ona görə də ulu öndər təhsil müəssisələrində bu məsələlərə ciddi əhəmiyyət verilməsini vacib sayırdı.

H. Əliyev ırsındə eksini tapmış milli ideologiyanın ikinci mühüm komponenti milli-mənəvi dəyərlərdir. Milli-mənəvi dəyərlər millətin milli mentalitetini təşkil edir. Bu baxımdan dil, tarix, mədəniyyət məsələlərinə xüsusi diqqət yetirilməlidir. Ulu öndər Azərbaycan dilinin saflığını qorumağı, inşaf etdirməyi başlıca vəzifələrimizdən biri sayırdı.

Təhsilin məzmununda ümumbəşəri dəyərlər dünyəvi, hüquqi, demokratik dövlət quruculuğu, vətəndaşların hüquq və azadlıqlarının qorunması, başqa xalqlara hörmət hissinin aşilanması və digər amillərin nəzərə alınması kimi müəyyənləşə bilər. Ulu öndərin ideya və baxışlarında, nəzəri fikirlərində bu məsələlər öz eksini tapmışdır.

H. Əliyev milli ideologiyanın başlıca komponenti kimi azərbaycançılıq anlayışını ön plana çəkir. O göstərir ki, azərbaycançılıq Azərbaycan milli ideologiyasının başlıca komponentlərindən biri olmaqla, həm də onun təməlini təşkil edir. Dövlətçilik, milli-mənəvi, ümumbəşəri dəyərlər bütövlükdə azərbaycançılıq anlayışının tərkib hissələri sayılır. Beləliklə, azərbaycançılıq müstəqil Azərbaycanın milli dövlətçilik ideologiyasıdır.

H. Əliyev dövlət rəmzlərinin mahiyyəti və əhəmiyyətinin əhali arasında geniş təbliğ olunmasını, böyükəkdə olan gənc nəslin Azərbaycan bayrağına, gerbinə, himninə böyük hörmət və məhəbbət ruhunda tərbiyə edilməsini vətəndaş cəmiyyətinin formalasmasının başlıca amili hesab edirdi.

Elmi araşdırmalar göstərir ki, Azərbaycan təhsilinin inkişaf yolları (1969-cu ildən XXI yüzilliyin əvvəllərinə qədər) ulu öndər Heydər Əliyevin nəzəri fikir və ideyaları ilə bağlı olduğu kimi, gördüyü praktik işlərlə də bilavasitə əlaqədardır. Ümumiyyətlə, Azərbaycan təhsilinin inkişafında Heydər Əliyev dövrünü aşağıdakı mərhələlər şəklində göstərmək olar:

1. 1969-1982-ci illər;
2. 1982-1987-ci illər;

3. Müstəqil Azərbaycanda yeni təhsil quruculuğu mərhələsi (1993-cü ilin iyunundan başlanan mərhələ).

H. Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü (1969–1982-ci illər) intibah mərhələsi kimi yadda qalmışdır. 1982–1987-ci illəri əhatə edən ikinci mərhələ Heydər Əliyevin Moskva-da, Sovet İttifaqının yüksək rəhbər vəzifələrindən birində işlədiyi dövrü əhatə edir. Həmin illərdə Heydər Əliyev ölkənin həyatının bir çox sahələri ilə yanaşı, təhsil sahəsinə də rəhbərlik edirdi. SSRİ-nin Ali Təhsil Nazirliyi, Maarif Nazirliyi və Texniki Peşə Təhsili Komitəsi bilavasitə Heydər Əliyevin rəhbərliyi altında fəaliyyət göstərirdi.

XX əsrin 80-ci illərində Sovet İttifaqında ümumtəhsil və peşə təhsili üzrə keçirilən islahat komissiyasına da ulu öndər rəhbərlik etmiş, dəyərli fikirlər söyləmişdir.

Qeyd etməliyik ki, 1988–1993-cü illərdə Heydər Əliyev ölkə rəhbərliyindən kənarlaşdırılsa da, Azərbaycan təhsilinin böyük himayəçisi kimi xidmətini davam etdirirdi.

1993-cü ilin iyununda Azərbaycan xalqının təkidi ilə yenidən hakimiyətə qayıdan Heydər Əliyev müstəqil Azərbaycan Respublikasında beynəlxalq standartlara uyğun təhsil islahatlarını həyata keçirməyə istiqamət verdi. Onun göstərişi ilə 1999-cu ildə “Azərbaycan Respublikasında təhsil sahəsində İslahat Programı” təsdiq olundu. Ulu öndərin sərəncamı ilə təsdiqlənmiş bu programda təhsilin bütün sahələrinin, onun ayrı-ayrı pillələrinin struktur, məzmun və idarəetmə məsələləri elmi əsaslarla şərh olunmuşdu. Bu islahatlar Azərbaycan təhsilinin yeni inkişaf mərhələsinə daxil olmasına və onun davamlılığına təminat verdi. Programda Azərbaycanda təhsil islahatını üç mərhələdə həyata keçirmək nəzərdə tutulmuşdu.

Birinci mərhələ hazırlıq mərhələsi idi. Bu mərhələ bir illik müddət üçün müəyyənləşdirilmişdi. Belə ki, bu mərhələdə – 1999-cu ildə Azərbaycan Respublikası vətəndaşlarının Konstitusiyada müəyyən olunmuş təhsil hüququnu təmin edən, müasir dövrün tələblərinə uyğun yeni təhsil sisteminin normativ-hüquqi, iqtisadi və informasiya bazasını yaratmaq üçün təşkilati işlərin aparılması nəzərdə tutulmuş və həyata keçirilmişdir.

İkinci mərhələ qısamüddətli perspektivi (2000–2003-cü illər) əhatə edirdi. Həmin müddət-də təhsil sahəsinin sosial-iqtisadi stabilliyini təmin edən ən zəruri, təxirəsalınmaz problemlərin həll olunması, genişmiqyaslı islahatların aparılması üçün təşkilati-hüquqi, kadr, maddi-texniki təminatın, yeni idarəetmə modelinin yaradılması nəzərdə tutulmuş və həyata keçirilmişdir.

Üçüncü mərhələ 2004-cü ildə başlanmışdır. Bu mərhələdə programda əksini tapmış bütün tədbirlərin həyata keçirilməsi nəzərdə tutulurdu. Qeyd etməliyik ki, bu mərhələ ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi, məqsədönlü siyaseti nəticəsində davam etdirilir.

Prof. Y.Ş.Kərimov haqlı olaraq yazır: “Bu gün qürur və milli iftixar hissi ilə deyirik ki, Heydər Əliyevin ideyaları, dəyərli məsləhətləri, xeyirxah əməlləri yaşayır və inkişaf edir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qayğısı və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın səmərəli fəaliyyəti nəticəsində təhsilimiz inkişaf etməkdədir. Bir neçə il ərzində yüzlərlə yeni məktəb binasının tikilməsi və əsaslı təmiri, onların müasir avadanlıqla təchiz olunması bunu təsdiq edir.”

Tarixi təcrübə və müasir dövrün reallığıları göstərir ki, Azərbaycan təhsilinin inkişafında ulu öndərin gördüyü praktik işlər, həyata keçirdiyi tədbirlər mühüm əhəmiyyət kəsb edir. Hələ hakimiyətə gəldiyi ilk illərdən başlayaraq Heydər Əliyev təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə, məktəb şəbəkəsinin genişləndirilməsinə, tikinti işlərinin sürətləndirilməsinə ciddi diqqət yetirirdi, çünkü ölkənin sosial-iqtisadi və mədəni yüksəlişi təhsildən, təhsilə münasibətdən çox asılı idi. Tezliklə ölkədə məktəblərin tikintisi sürətləndirildi. Ulu öndərin rəhbərliyi ilə “Gənclərin ümumi orta təhsilə keçməsini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında” (1972), “Kənd ümumtəhsil məktəbinin iş şəraitini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” (1973) qərarlar qəbul edildi və qısa müddədə həmin qərarlar həyata keçirildi. 1979-cu ildə orta ümumtəhsil məktəblərinin şəbəkəsi 1965-ci ilə müqayisədə 3 dəfədən çox artmış, 765-dən 2117-ə yüksəlmüşdür. Həmin illərdə 1145 ibtidai məktəb orta məktəbə çevrilmişdir.

H.Əliyevin təşəbbüsü və göstərişi ilə ilk dəfə olaraq 1971–1975-ci illər üçün Azərbaycanda texniki peşə təhsilinin təkmilləşdirilməsi və inkişafi yollarına aid strategiya müəyyənləşdirilmiş və həyata keçirilmiş, Azərbaycanın 35 şəhər və rayonunda 54 yeni texniki peşə məktəbi yaradılmışdır.

Məlumdur ki, kadr hazırlığında ali və orta ixtisas təhsili müəssisələrinin böyük rolü vardır. Ulu öndər təhsilin bu pillələrini də daim diqqətdə saxlamış, ali və orta ixtisas məktəbləri şəbəkələrinin genişləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, keyfiyyətin təminatı üçün diqqət və qayğı göstərmişdir. 1970–1980-ci illərdə Azərbaycanda ali təhsil müəssisələrinin sayı 1969-cu illə müqayisədə 12-dən 17-yə, təhsilalanların sayı isə 70 mindən 100 minə yüksəlmişdir.

H.Əliyev Azərbaycan gənclərinin respublikadan kənarda, Sovet İttifaqının digər şəhərlərində də təhsil almalarına şərait yaratmış, ən zəruri ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlıların yüksək ixtisaslı mütəxəssis kimi yetişməsində böyük rol oynamışdır. Ulu öndərimiz 1970–1980-ci illərdə Azərbaycandan kənarda ali təhsil almış yüksək ixtisaslı mütəxəssisləri “Azərbaycanın yetirmələri, Azərbaycanın milli sərvəti” kimi dəyərləndirmişdir. Qeyd etməliyik ki, Azərbaycanda müstəqil dövlət quruculuğu dövründə də H. Əliyev təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsinə, məktəb şəbəkəsinin genişləndirilməsinə, innovasiyaların tətbiqinə geniş imkanlar yaratmışdır. Məhz təhsilə diqqət və qayğının nəticəsidir ki, Azərbaycan Respublikası H. Əliyevin rəhbərliyi altında sürətlə inkişaf etmiş, vətəndaş cəmiyyəti, hüquqi, demokratik dövlət quruculuğu, sosial-iqtisadi, mədəni sahədə böyük uğurlara nail olmuşdur.

İnanırıq ki, ulu öndərin davamçısı, ölkəmizin Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ictimai-siyasi həyatın bütün sahələrində, o cümlədən, təhsil sahəsində daha böyük nailiyətlər əldə edəcəyik.

ədəbiyyat

1. Əliyev H.Ə. Müstəqilliymiz əbədidir. 1-46-cı kitablar. Bakı: “Azərnəşr”, 1997-2013.
2. Əliyev H.Ə. Təhsil millətin gələcəyidir. Bakı: “Təhsil”, 2002.
3. Kərimov Y.Ş. Təhsil quruculuğunun ulu memarı. Bakı, “İbtidai məktəb və məktəbəqədər tərbiya”, 2008, №2.
4. Kərimov Y.Ş. Milli lider Heydər Əliyev müəllim və alımlar haqqında. Seçilmiş əsərləri, IX cild. Bakı: “Kövsər”, 2013.
5. Cəbrayılov İ.H. Heydər Əliyev və Azərbaycan dövlətçiliyi. BDU-nun “Elmi əsərlər”i, 2008, №2.

этап Гейдара Алиева в развитии Азербайджанского образования резюме

В статье рассказывается о развитии образования в стране в период правления государством общенационального лидера Гейдара Алиева. Подчеркивается его роль в вопросах связанных с содержанием образования, говорится об организации воспитательного процесса, привлекаются к вниманию достижения, вклады достигнутые в Азербайджанском образовании. В статье, наряду с теоретическими взглядами, приводится в примеры также практические работы, проведенные Гейдар Алиевым в этой области.

the stage of Heydar Aliyev in the development of Azerbaijan education summary

The article deals with the development of education in the country during the leadership of Azerbaijan people's general national leader Heydar Aliyev. Heydar Aliyev's ideas connected with the organization of education, the content of study is analyzed, contributions given by him to the Azerbaijan education is forwarded to the attention here. Side by side Heydar Aliyev's theoretical view his practical work was given in this article.

MÜASİR PEDAQOJİ TEXNOLOGİYALARDAN İSTİFADƏ QAYDALARI

Tükəzban Cahangirova,
Lənkəran Dövlət Universitetinin müəllimi,
pedaqogika üzrə fəlsəfə doktoru

Müəllif məqalədə yeni pedaqoji texnologiyalarından istifadənin zəruriliyindən, onların fənnin xarakterinə uyğun seçilməsindən, məktəbin yerləşdiyi mühitdən, müəllimin ustalığından asılı olduğunu, təlimin keyfiyyətinə yüksək təsir göstərdiyini bildirir, konkret nümunələr verir.



açar sözlər: müasir təlim texnologiyaları, pedaqoji texnologiyalar, təlim texnologiyalarının xarakteristikası, təlim texnologiyalarının tətbiqi imkanları, təlim texnologiyalarından istifadə qaydaları, qarşılıqlı nəzarət texnologiyaları

ключевые слова: передовые технологии обучения, педагогические технологии, учебные технологии, характеристика, применение возможностей для обучения, модели использования, технологии управления

key words: advanced learning technology, pedagogical technology, educational technology, characterization, use of learning opportunities, usage patterns, technology management

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının 2013-cü il, 24 oktyabr tarixli sərəncamı ilə təsdiq etdiyi "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət Strategiyası" layihəsində əsas istiqamətlərdən biri də pedaqoji prosesdə yeni təlim texnologiyalarından istifadə olunmasının zəruriliyinin tövsiyə edilməsidir.

Bu baxımdan ümumtəhsil məktəblərində müasir təlim texnologiyalarından istifadə edilməsi zəruri sayılır. İstər dəqiq, istər təbiət elmlərinin, istərsə də humanitar elmlərin tədrisi prosesində hər hansı mövzunun mənimsədilməsi üçün müasir təlim texnologiyalarından istifadə ən vacib amillərdən hesab olunur. Ona görə də müasir təlim texnologiyalarından istifadə qaydaları barədə müəllimlərə metodik köməyin göstərilməsi çox faydalıdır.

Qeyd etmək lazımdır ki, ümumtəhsil məktəblərində çalışan müəllimlərin böyük əksəriyyəti yeni təlim texnologiyalarından ya tamamilə istifadə etmir, ya da az istifadə edirlər. Bunun başlıca səbəbi isə pedaqoji texnologiyalar barədə ədəbiyyatın az olmasıdır. Əslində mövcud ədəbiyyatın özündə də təlim texnologiyaları barəsində fikirlər çox ziddiyətlidir.

Təlim texnologiyalarının tətbiqi prinsipləri, tələbləri, metod və priyomları hər bir tədris fənninin spesifik xarakterinə uyğun müəyyənləşdirilir. Ümumtəhsil məktəblərində bütün fənlərin tədrisində istifadə olunan pedaqoji texnologiyaların tətbiqi prinsiplərində, tələblərində, vasitələrində, metod və priyomlarında ümumi oxşarlığın olması da istisna olunmur. Ona görə də bütün humanitar fənlər üçün səciyyəvi olan qaydalardan söhbət açacaqı.

Təlim prosesində pedaqoji texnologiyalardan istifadə qaydaları haqqında birmənalı hökm vermək düzgün sayila bilməz, çünkü bu qaydaların müəyyənləşdirilməsi məktəbdəki şəraitdən, məktəbin imkanlarından və müəllimin pedaqoji ustalığından çox asılıdır. Ona görə də bu qaydaları şərti olaraq müvafiq ardıcılıqla qruplaşdırılmışq:

- təlim texnologiyalarının tətbiqi zamanı istinad olunacaq ümumpedaqoji prinsiplərin üzə çıxarılması;
- təlim texnologiyalarının tətbiqinə verilən tələblərin düzgün müəyyənləşdirilməsi;
- təlim texnologiyalarının tətbiqinə verilən tələblərin gözlənilməsinə riayət olunması ;

- təlim texnologiyalarını tətbiq etmək üçün yeni pedaqoji üsulların müəyyənləşdirilməsi;
- hər məktəbdəki mövcud imkanlardan istifadə etməklə yeni pedaqoji texnologiyalar üçün ədəal, vizual və audiovizual vasitələrin yaradılması;
- yeni təlim texnologiyalarının tətbiqi yollarının düzgün müəyyənləşdirilməsi.

Bu qaydalara riayət etmədən yeni pedaqoji texnologiyaların tətbiqinə nail olmaq mümkün deyil. Belə işləri müəyyən mərhələlərlə həyata keçirmək lazımlıdır. Elə götürək əqli hücum texnologiyasını. Əqli hücum ən modern texnologiya olmaqla mərhələlər üzrə həyata keçirildikdə daha yaxşı nəticələr əldə etmək mümkün olur.

Birinci mərhələdə əqli hücum texnologiyasının məqsədləri müəyyənləşdirilir. Bu isə yuxarıdakı qaydalara uyğun olaraq müvafiq pedaqoji prinsipə istinad etmə zərurəti yaradır. İkinci mərhələdə problem-situasiya yaradılmalıdır. Problem-situasiya şagirdlərin yaradıcı fikirlərini birləşdirməklə elmi və ya təlim problemini həll etmək, "kollektiv beyn" yaratmaq üçün çox sərfəlidir. Qeyd etdiyimiz kimi, problem-situasiyada müəllim şagirdlərin əməkdaşlıq etmək bacarıqlarını formalasdırmaq üçün problem xarakterli suallar qoyur. Bu zaman şagirdlər istəristəməz fəallaşırlar. Problem-situasiyanı sorğu zamanı, yeni materialı öyrənəndə, verilmiş materialı tekrar edəndə, ümumiləşdirmə aparanda, ev tapşırıqları verəndə, çalışmalar üzərində işləyəndə qoymaq olar. Bu texnologiyadan humanitar fənnlərin tədrisində istifadə etmək yaxşı nəticə verir. Həmin texnologiya üzrə görülən işlərin ardıcılığının aşağıdakı şəkildə olması məsləhətdir:

- Yeni mövzunun məqsədi aydınlaşdırılır.
- Müəllim-şagird əməkdaşlığının ümumi qaydaları şərh edilir.
- Şərti qiymət normaları müəyyənləşdirilir.
- Mərhələləri yekunlaşdırmaq üçün elmi ekspertlər və katib təyin olunur.

III sinifdə "İlin fəsilləri" mövzusunu tədris edərkən müəllim iqlim qurşaqları ilə bağlı problem suallar qoyur. Bu suallar sinifdə "kollektiv beynin" işini təmin etməlidir. Şagirdlər Azərbaycanda mövcud olan iqlim qurşaqlarını digər ölkələrin iqlim qurşaqları ilə müqayisə edə bilməlidirlər. Yaxud IV sinifdə həyat bilgisi fənnindən "Sənin sağlamlığın" mövzusunun tədrisi zamanı müəllim şagirdlərin qarşısında 4 problem qoyur. Hər problemə dair hazırladığı kartoçkaları açıqlamadan şagirdlərə suallarla müraciət edir.

Əqli hücum başlanır. Şagirdlər fikirlərini yazı taxtasında yazırlar. Sonra kartoçkalar açılır. Cavablarla münasibət bildirənlər məntiqi mühakimələrini işgüzər təkliflərlə sərbəst formada təqdim edirlər. Təkliflər yazı taxtasında qeyd olunur. Kartoçkada verilən cavablarla üst-üstə düşən cavablar araşdırılır və ekspertlər qalibləri elan edirlər.

Ekspertlər şagirdlərin öz fikirlərini qısa ifadə etmələrinə kömək göstərir, əqli hücumla bağlı fikirlərini bildirirlər. Ekspertlərin fikirləri obyektiv olduğu üçün, etirazlara məruz qalmır. Ona görə də ekspertlər seçilərkən ağıllı, səliqəli, təmkinli və obyektiv şagirdlər tövsiyə olunmalıdır. Əqli hücum o zaman başa çatır ki, sualların hamısı düzgün cavablandırılmış olsun. Sonda ekspertlər əqli hücumun nəticələrini təhlil edirlər, növbəti məşğələdə nəticələr elan olunur.

Nəticələr elan olunduqdan sonra müəllim əqli hücumu təhlil edərək real vəziyyəti aydınlaşdırır və məşğələyə rəğbətləndirmə ilə yekun vurur. Rəğbətləndirilən şagirdlər fərəhəlnir və təşəkkür edirlər. Əgər ekspertlər şagirdlərin fəaliyyətinə neqativ qiymət verərlərsə, nəticə yaxşı ola bilməz.

Göründüyü kimi, pedaqoji texnologiyaları tətbiq edərkən müəyyənləşdirilən qaydaları gözləməklə yüksək məniməsəmə faizinə nail olunmasına, şagirdlərin fəallaşdırılmalarına, intellektual səviyyələrinin yüksəldilməsinə də şərait yaranır. Bunu "Binar dərs" texnologiyasının timsalında da görmək olar. Əslində binar dərs ideyası Aristotelin Binar məntiq ideyasından irəli gəlib. Binar dərsin spesifik xüsusiyyətləri olduğu üçün dərs mütəxəssisin istirakı ilə keçirilməlidir. Bakı şəhərindəki 292 nömrəli tam orta məktəbin müəllimi həyat bilgisi fənnindən "5 iyun -Təbiəti mühafizə günüdür!" mövzusunu tədris edərkən ekolojiya və təbii sərvətlər nazırlığından nümayəndə dəvət etmişdir. Ümumpedaqoji prinsiplərə istinad olunan, müasir

təlim metodlarına, tətbiqi priyomlarına əsaslanan dərsdə qruplarla işə üstünlük verilmişdir. Birinci qrupun sualları havaya, ikinci qrupun sualları torpağa, üçüncü qrupun sualları suya, dördüncü qrupun sualları bitkilərə aid olmuşdur.

• Binar dərsin gedişində verilən suallar təbiətşünaslıq aid olan bilikləri transformasiya səviyyəsində öyrənməyə imkan verir.

- Müəllimlərlə şagirdlərin və mütəxəssislərin əməkdaşlığını inkişaf etdirir.
- Şagirdlərin fənlərarası əlaqəyə olan maraq və meyillərini artırır.

Ə. Paşayev və F.Rüstəmov kimi görkəmli pedaqoqların fikirlərinə istinad edərək deməliyik ki, binar dərsin keçirilməsində bir neçə müəllim də iştirak edə bilər. Binar dərs çox vaxt aparır. Bu texnologiya daha çox ali məktəbdə mühazirə oxuyarkən istifadə olunur. Tibb kollecləri və universitetlərində belə dərslərin əhəmiyyəti daha böyükdür. Binar təlim texnologiyasının orta ümumtəhsil məktəblərinin yuxarı siniflərində, əsasən, tarix, coğrafiya, idman, musiqi, təsviri sənət dərslərində tətbiq edilməsi daha faydalıdır. Bu texnologiya müəllimlərdən ciddi hazırlıq və savad tələb edir.

Binar dərsin məqsədlərinə **qarşılıqlı nəzarət** daxil edilir.

Qarşılıqlı nəzarəti aşağıdakı şəkildə təşkil etmək məqsədə uyğundur:

- şagirdlərin bilik, bacarıq və vərdişlər sistemini möhkəmləndirmək;
- şagirdlərin müvəffəqiyət qazanmalarına şərait yaratmaq;
- zəif və güclü şagirdlərin cavablarını didaktik məqsədlər çərçivəsində müqayisə etmək;
- didaktik sorğular vasitəsilə şagirdlərin nitq mədəniyyətini inkişaf etdirmək;
- didaktik sorğunu intensivləşdirmək;
- “Mən” konsepsiyasını müəyyən etmək.

Nəzarət fəal şagirdlərə həvalə edilə bilər. Didaktik sorğunu tətbiq etməzdən əvvəl cavabları qiymətləndirmək bacarığını inkişaf etdirmək üçün şagirdlərlə hazırlıq işi aparılır. Yaxşı olar ki, hazırlıq apararkən müəyyən mərhələdə şagirdlər yalnız müvəffəqiyətə diqqət yetirsinlər. Cavabların düzgünlüyü, tamlığı, fikrin dəqiqliyi əsas meyar kimi götürülür.

Qarşılıqlı nəzarət forması tətbiq edilərkən aşağıdakıların da nəzərə alınması tövsiyə edilir:

– Müəllim müəyyən mövzu üzrə qarşılıqlı yoxlama aparılacağına əvvəlcədən xəbər verir. Sinif “müəllimlər” və “şagirdlər”ə bölünür. Bir parta arxasında oturanlar müxtəlif rollarda (biri müəllim, o biri isə şagird) çıxış edirlər.

– “Şagirdlər” “müəllimlər”inə cavab verirlər. Başqalarına mane olmamaq üçün cavab verənlər astadan danışmalıdır. Sonra “şagirdlər” qiymətləndirilirlər. Qiymətləndirmə yazılı da ola bilər. Bu məqsədlə fərdi qiymət vərəqəsi açmaq lazımlıdır. Qiymətləndirmə apararkən sinifdə münaqişəli vəziyyətin yaranmasına yol verilməməlidir.

– Şagirdlər rollarını dəyişirlər. Əvvəl şagird rolunda çıxış edənlər sonra “müəllim” olurlar. Şagirdlərin rollarını dəyişərkən ümumpedaqoji prinsiplərə istinad edilməlidir. Cütlər arasında gərginlik yaranmasına yol verilməməlidir. Cütlərin yerini hər dərsdə dəyişmək məqsədə uyğundur. Bu, ünsiyyət dairəsini genişləndirməyə kömək edir.

Qarşılıqlı nəzarət forması korreksiya funksiyasını da yerinə yetirir. Bu, güclü şagirdlər zəif şagirdlərdən soruşarkən baş verir. Müəllim rolunda zəif şagirdlər də çıxış etməlidirlər. Belə yanaşma zəif şagirdlərə psixoloji təsir göstərir. Belə texnologiyanın tətbiqi müəllimdən az vaxt tələb edir. Onu daha çox novator müəllimlər tətbiq edirlər.

Qarşılıqlı nəzarətdən dəqiq elmlərlə bağlı fənlərin tədrisində həm nəzəri materialı yoxlayarkən, həm də misalları həlli prosesində istifadə etmək faydalıdır. Dərsdə qarşılıqlı nəzarətlə bərabər sorğunun başqa növlərini də tətbiq etmək olar (yazı taxtası yanında şifahi cavab verərkən, mətnədəki əsas fikirləri danışarkən, özünüqiyəmətləndirmə zamanı və s.). Qarşılıqlı nəzarət texnologiyasını tətbiq edərkən daxili intizamı diqqət mərkəzində saxlamaq lazımdır. Əks halda müvəffəqiyət qazanmaq çətinləşər, qarşılıqlı nəzarət texnologiyasının tətbiqində problem yaranar.

Ə. Paşayev və F.Rüstəmovun “Pedaqogika” dərsliyində verilən texnologiyalardan biri də qarşılıqlı imla texnologiyasıdır. Bu texnologiyanın əsas məqsədləri aşağıdakılardır:

- şagirdlərə savadlı yazı bacarıqları aşılamaq;
- çalışmaları yerinə yetirərkən əməkdaşlıq bacarıqlarını formalaşdırmaq;
- fənnə marağı inkişaf etdirmək;
- müəllimi dəftər yoxlamaq işindən azad etmək.

Qarşılıqlı imladan ibtidai siniflərdə, savad təlimindən sonra, bəzi dəyişikliklərlə yuxarı siniflərdə də istifadə oluna bilər. Qarşılıqlı imla üzrə iş aparmaq üçün əvvəlcə imlaya hazırlıq mərhələsini həyata keçirmək lazımdır. Bu zaman imlalar üçün müxtəlif mətnlər hazırlanır. Həm hazır imla mətnlərindən, həm də qəzet və jurnallardan seçilmiş mətnlərdən istifadə olunur. Mətnlərin məzmunu şagirdlərin yaşına uyğun olmalıdır. İmlanın necə yerinə yetirilməsi sinfin hazırlıq səviyyəsindən asılıdır. I-II siniflərdə imla mətni kiçik (20-40 söz), III-IV siniflərdə 55-80 söz, yuxarı siniflərdə isə daha böyük həcmə olur. Hazırlanmış mətnlər kartona yapışdırılır. İmlaya hazırlaşarkən kartoçkaların əhəmiyyəti böyükdür. Şagird imla mətni olan kartoçkanı götürüb, səssiz oxumalıdır. Qarşılıqlı imla aparılkən aşağıdakılardır həyata keçirilir:

- Müəllim sinifdəki şagirdləri cütlərə ayırrı.
- Müəllim cütlərə necə diktə etmək, səhvlerin necə təshihini barədə məsləhətlər verir.
- Şagirdlərdən biri öz mətninin birinci cümləsini ucadan oxuyur, ikinci şagird isə dinləyir.
- Dinləyən şagirdə cümlə aydın şəkildə diktə olunur və o, cümləni mətnə baxmadan dəftərinə yazar. Beləliklə, digər cümlələr də oxunur.
- Növbəti mərhələdə rolları dəyişdirmək lazımdır. Birinci mərhələdə imla yazan şagird ikinci mərhələdə diktə edir və əksinə.
- İmlalar yazılıb qurtarandan sonra şagirdlər bir-birinin yazılarını yoxlayırlar. Səhvler təshih olunandan sonra şagirdlər imlaları birlikdə yoxlayırlar. Səhvərə yol verən şagird o biri şagirdin nəzarəti altında şifahi təhlil aparıır.
- Hər bir şagird dəftərində öz səhvlerin düzəliş verir.
- Şagirdlər bir-birinin dəftərini götürüb qol çəkirlər.

Bəzən şagirdlərə qiymət yazmağı da təklif etmək olar, lakin bu prosesin müsbət və mənfi cəhətləri vardır. Müsbət cəhət odur ki, şagird qiymət yazanda onda məsuliyyət hissi yaranır. Mənfi cəhət odur ki, aşağı qiymət alan şagirddə həm yoldaşına, həm də texnologiyaya neqativ münasibət yarana bilər. Qiymətləndirmədən sonra iş başa çatır. Şagirdlər mətnləri müəllimə qaytarırlar.

İmlanın bir növü də onun şifahi formasıdır. Suallar şifahi formada müəyyənləşdirilir, imlanın necə yazılması barədə məsləhətlər verilir. Şifahi imlanı aparan sözü dəqiq tələffüz edir, sonra sözün nə üçün belə yazıldığını izah edir. Bu forma qısa vaxt ərzində böyük həcmə olan materialı həm yazmağa, həm də yoxlamağa imkan verir. Bu formanın mənfi cəhəti ondan ibarətdir ki, burada öyrənilən materialın görmə və hərəki yaddasaxlaması baş vermir. Buna görə də şifahi imla yazılı imlanı əvəz edə bilməz.

Yeni texnologiyalarda elmə məlum olan müxtəlif metodlardan istifadə edilir, təlim prosesinə yeni, qeyri-ənənəvi elementləri daxil etməklə metodların fəallaşdırıcı imkanları və öyrənmə prosesinin effektivliyi yüksəlir. Fikrimizi yekunlaşdıraraq belə bir qənaətə gəlirik:

- Müasir dərsə verilən tələblərdən biri də yeni pedaqoji texnologiyalardan səmərəli istifadə olunmasıdır.
- Müasir təlim texnologiyalarının tətbiqi mövzuların daha ətraflı və dərindən mənimsiniləşməsi təmin edən əsas amillərdəndir.
- Müəllimin müasir təlim texnologiyalarının tətbiqi qaydalarını mükəmməl bilməsi şagirdlərin bilik, bacarıq və vərdişlər sisteminin formalaşdırılmasında başlıca amildir.

ədəbiyyat

1. Əliyev H.Ə. Müstəqillik yollarında. I cild. Bakı: "Azərbaycan", 1997.
2. Mehrabov A., Abbasov Ə., Zeynalov Z., Həsənov R. Pedaqoji texnologiyalar. Bakı: "Mütərcim", 2006.
3. Mehrabov A., Mərdanov M., Ağamalıyev R., Qardaşov T. Təhsil sistemində monitoring və qiymətləndirmə. Bakı: "Çaşioğlu", 2003.
4. Mehrabov A., Cavadov İ. Ümumtəhsil məktəblərində monitoring və qiymətləndirmə. Bakı : "Mütərcim", 2007.
5. F Sadıqov. Pedaqogika (dərs vəsaiti). Bakı: "Adiloğlu", 2012.
6. ASE. Bakı, ASE-nin Baş Redaksiyası, 1986.
7. Paşayev Ə., Rüstəmov F. Pedaqogika. Bakı: "Nurlan", 2007.

правила использования современных педагогических технологий резюме

В статье речь идет о необходимости использования современных педагогических технологий в общеобразовательных средних школах. Раскрываются способы использования технологии мозгового штурма, взаимного контроля, бинарного урока, взаимного диктанта и т.д.

the rules for the use of modern pedagogical technologies summary

The article focuses on the need to use modern teaching technology in secondary schools. Discloses methods of using technology brainstorming, mutual control, binary lesson, mutual dictation.

İKİDİLLİLİK ŞƏRAİTİNDƏ FƏAL TƏLİM METODLARINDAN İSTİFADƏ

Gülbəniz Şirinbəyova,
ARTPI-nin elmi işçisi



açar sözlər: ikidillilik və çoxdillilik, spesifik çətinliklər, təlimə hazırlıq, ingiloylar, problemlər, danişq dili

ключевые слова: двух и многоязычие, специфические аспекты подготовка обучению, инглиои, проблемы, разговорная речь

key words: bilingualism and multilingualism, spesifik difficulties, training of instruction, engiloys problems, sponen language

Müasir dövrün təhsil sistemi, yenidənqurma və demokratik-ləşdirmə şəraitində dillərin azadlığını, müstəqilliyini, hər bir millətə mənsub əhalinin istədiyi dildə danişa bilmək, təhsil almaq hüququnu vacib sayıır. Dillərin azad inkişafı və qarşılıqlı təsirinin müräkkəb prosesləri ətraflı və əsaslı surətdə təhlil edilir, sosial tərəqqiyə təsir göstərən imkanların lazımı şəkildə öyrənilməsini mühüm dövlət əhəmiyyətli vəzifə kimi qarşıya qoyur.

Dil və cəmiyyət problemının tərkib hissələrindən biri müasir dövrdə geniş yayılmış iki-dillilik ənənəsidir. «İkidillilik» dedikdə, hər hansı ərazidə yaşayan xalqın uşaqlarının eyni vaxtda öz ana dilindən başqa, ikinci dildən bərabərhüquqlu dil kimi istifadə etmələri nəzərdə tutulur.

Respublikamızda genetik tərkibcə Hind-Avropa dilləri ailəsinə mənsub olan talişlar, tatlar, kürdlər, İber-Qafqaz dilləri ailəsinə mənsub olan avarlar, ləzgilər, saxurlar, xinalıqlılar, buduqlular, qrızlar, ingiloylar və digər azsaylı xalqlar yaşayırlar. Bu xalqlar, əsasən, Azərbaycan dilində təhsil alır, həftədə iki dərs saatı ərzində öz dillərini də öyrənirlər. Ailə daxilində onlar ana dilində danişırlar. Elə buna görə də azsaylı xalqlar ikidilli hesab olunurlar.

Hər bir xalqın nitq mədəniyyəti, elmi onun tarixən yaranmış dil xəzinəsinə, dil mədəniyyətinə əsaslanır, bu zəmində inkişaf edir. Akademik M.C. Cəfərov yazdı: «Dil elə

bir sözüdür ki, onun hər sözündə – incisində xalq həyatı və mənəviyyatından bir əlamət görsən. O, xalqın tarixi varlığını, keçmişini, adət-ənənlərini öyrənmək üçün ən etibarlı metoddır».

Azərbaycan Respublikasının Təhsil Qanununda təhsil cəmiyyətin və dövlətin inkişafının əsasında durmaqla strateji əhəmiyyətə malik, üstün inkişaf etdirilən fəaliyyət sahəsi kimi xarakterizə olunmuşdur. Milli tərkibi rəngarəng olan respublikamızda yaşayan azsaylı xalqların təlim dili Azərbaycan dilidir. Onlar ailədə, məişətdə öz ana dillərində danışalar da, Azərbaycan dilini ikinci ana dili kimi öyrənir və bu dildə təhsil alırlar. İkidillilik şəraitində təlim prosesində bir sıra çətinliklər meydana çıxır. Ümumiyyətlə, azsaylı xalqların uşaqlarının təhsil aldıqları məktəblərdə təlim prosesində qarşıya çıxan problemlər digər məktəblərdəki problemlərdən köklü surətdə fərqlənir.

Tərkibi qeyri-azərbaycanlılardan ibarət olan məktəblərdə təlim-tərbiyə prosesində aşağıdakı problemlər meydana çıxır. Azərbaycan dili üzrə bilik səviyyəsinin aşağı olması onların çətinliklərlə karşılaşmaları ilə nəticələnir. Bu problemin həlli üçün əsas diqqət bütün səviyyələrdə Azərbaycan dilindən lazımi biliklərin mənimşənilməsinə, iki mədəniyyətin birləşməsindən əmələ gələn sosial-mədəni adaptasiya problemlərinə yönəldilməlidir. Digər bir problem də ikidillilik şəraitində fəaliyyət göstərən məktəblərin maddi-texniki bazasının müasir səviyyəyə cavab verməməsi, yeni texnologiyalarla təmin olunmamasıdır.

Məlumdur ki, ikidillilik şəraitində şagirdlərin 70-80 faizi danışdıqları kimi də yazırlar. Şifahi nitqi qüsurlu olan şagirdlərin yazılı nitqi də qüsurlu olur. Prof. Y. Kərimovun qeyd etdiyi kimi, şagirdlərin şifahi nitqindəki qüsurlar çox zaman eynilə yazıya da keçir.

İkidillilik şəraitində nitq nöqsanlarının aradan qaldırılması şagirdlərin fərdi fərqlərinin nəzərə alınması ilə sıx bağlıdır. Şagirdlərin fərdi xüsusiyyətlərinin öyrənilməsi təlim prosesində onlara fərdi yanaşmağı, daha hansı cəhətlərə fikir verməyin zəruri olduğunu göstərir. Fərdi yanaşma məktəbəqədər dövrdən başlanmalı, ibtidai təhsilin ilk pilləsində davam etdirilməlidir. Bu zaman təlim prosesində uşaqların şifahi nitq vərdişlərinə və rabitəli nitq mədəniyyətinə yiyələnmələri bir qədər asanlaşır.

İkidillilik şəraitində uşaq Azərbaycan dilində nə qədər tez, düzgün və təmiz danışmağı, öz fikrini başqalarına bu dildə sərbəst çatdırmağı öyrənərsə, qarşılıqlı anlaşma və təhsil-alma o qədər asanlaşar. Uşaqlar canlı dil üzərində müşahidə aparmağı, Azərbaycan dilinin nitq səslərini, sözlərini, söz birləşmələrini və cümlələri düzgün eşitməyi və tələffüz etməyi, cümlə qürmağı, sadə dialoji, həmcinin kiçikhəcmli monoloji nitq vərdişlərinə yiyələnməyi bacarmalıdırular. Onlar Azərbaycan dili vasitəsilə xarici aləmdəki əşya və hadisələr, ölkəməzin ictimai həyatı, xalqımızın tarixi məişəti və əməyi haqqında müəyyən məlumatlara və praktik vərdişlərə yiyələnirlər. İlk baxışda asan görünən bu vəzifələr ikidillilik şəraitində xüsusi problemə çevrilir.

Hazırda tərkibi ingiloylardan ibarət olan bəzi məktəblərdə təlimin keyfiyyəti heç də tərkibi sərf azərbaycanlılardan ibarət olan məktəblərdən geri qalmasa da, bu nailiyyətlər əksər hallarda müəllimlərin, xüsusilə yuxarı sinif müəllimlərinin gərgin əməyi nəticəsində əldə edilir.

Qeyri-azərbaycanlı uşaqların məktəbə hazırlanmalarında şifahi nitqin inkişafı çox böyük rol oynayır. Uşaq böyüdükcə onun fəaliyyətində nitq daha mühüm əhəmiyyət kəsb edir. Nitq ünsiyyəti olmadan dünya ölkələri sırasında aparıcı mövqe tutan, səriştəli insan resurslarının yetişdirilməsi mümkün deyil. Y.A. Arkin göstərir: "Nitq insanın şəxsiyyətini əks etdirir. Ona görə də uşaqın nitqinin inkişafı və tərbiyəsi əsasında onun bütün şəxsiyyətinin inkişafı və tərbiyəsi durur».

Metodik ədəbiyyatda və məktəb təcrübəsində rabitəli nitqin inkişafına bəzən ancaq ifadə və inşa yazılarının yerinə yetirilməsi prosesi kimi yanaşılır, lakin psixoloji tədqiqatlar göstərir ki, bu, düzgün deyil. Bu prosesdə lazımi səmərəni əldə etmək üçün məişət danışıığı-

ni hissələrə ayırmak, onlar arasındaki assosiativ əlaqəni hiss etmək, duyub qavramaq kimi bacarıqların formalaşdırılması ön plana çəkilməlidir.

Son illər kurikulumun məzmunu, texnoloji irəliləyişin gətirdiyi yeniliklər uşaqların məktəbə hazırlıqlı gəlmələrini tələb edir. Uşaqların böyük bir hissəsi məktəb təliminə hazır gəlsələr də, bu sahədə nöqsanlarımız da çoxdur. Belə ki, uşaqların bir qismi (xüsusilə kənd yerlərində) ictimai məktəbqədər tərbiyə görmür. Bu, müəllimin işini daha da çətinləşdirir.

Azsaylı xalqların dillərində təlim aparan müəllimlər müvafiq qaydalara uyğun olaraq vaxtaşırı ixtisasartırma kurslarından keçməli, elmi cəhətdən tam hazırlıqlı və səriştəli olmalı, hər iki dilin qayda-qanunlarını yaxşı bilməlidirlər. Müəllim hər iki dilin spesifik xüsusiyyətlərini bilməli, onlara məxsus ümumi əlamətləri əlaqələndirməyi bacarmalıdır.

Bir sözlə, milli dillərin xüsusiyyətlərini öyrənmək, mövcud vəziyyəti elmi surətdə təhlil etmək, onun nəzəri əsaslarını təkmilləşdirmək vacibdir.

Müəllim şəxsi təcrübəsindən və metodik mülahizələrdən çıxış edərək, şagirdlərin potensial imkanlarına uyğun tədris olunacaq materialın mənimsənilməsi üçün hansı metodun səmərəli olduğunu nəzərə almalı və hər bir mövzunun tədrisi üçün müvafiq təlim strategiyası seçməlidir.

Hazırkı dövrdə müəllim müxtəlif metod və priyomlardan istifadə etməklə öz işini kurikulumun tələblərinə uyğun qurmalı, uşaqların təlim yükünü daşımalarının yollarını araşdırmalıdır.

İkidillilik şəraitində hər bir müəllim şagirdlərin fizioloji, psixoloji və yaş xüsusiyyətləri ilə yanaşı, dil mühitini də nəzərə almmalı, onların cəmiyyətdə normal fəaliyyətlərini təmin etmək üçün təlim zamanı qazandıqları biliklərdən düzgün istifadə bacarığını formalaşdırmalıdır. Bir sözlə, biliklərə yiyələnmək həyatı bacarıqların yaranmasına gətirib çıxarmalı və şagird onları tətbiq etməklə həyat fəaliyyətini düzgün qurmağa çalışmalıdır.

Təsadüfi deyildir ki, kurikulumda ictimai həyatda baş verən siyasi proseslər nəticəsində dəyişən cəmiyyətin insan faktoruna böyük təsirini nəzərə alaraq, zəruri həyatı bacarıqların formalaşmasına xidmət edən hər bir fənnin məqsədi, məzmunu və realizə imkanları, diqqət mərkəzinə gətirilmişdir. Şagirdlərə təlim materiallarını yüksək səviyyədə, bacarıqlar və vərdişlər formasında çatdırmaq, asan və yadda qalan mənimsəməni təmin etmək məqsədilə müxtəlif metod və priyomlardan istifadə imkanları yaradılmışdır. Bu metod və priyomlar kurikulumda verilmiş interaktivlik prinsipinə əsaslanaraq təlimin fəal aparılmasına şərait yaradır.

Fəal təlim prosesininin əsas əlamətləri nədən ibarətdir? Fəal təlim şagirdlərdə öyrəndiklərinə maraqlı, hər şeyi öyrənmək həvəsi, təşəbbüskarlıq, müşahidəcilik, biliklərə yiyələnməyə iradi cəhd və təkidlilik yaradır. Bu vəzifənin həyata keçirilməsini təmin edən iş priyomları sırasında şagirdlərdə tədqiqatçılıq qabiliyyətlərinin inkişafi xüsusi yer tutur.

İkidillilik şəraitində ibtidai siniflərdə bu problem idraki sualların qoyulması vasitəsilə həll olunur. İdraki suallar əvvəllər qazanılmış biliklərdən istifadəni, şagirdlərin şəxsi təcrübəsinə fəallaşdırır, onların təxəyyülünü canlandırır. Uşaqları qarşılaşdırmağa, tutuşdurmağa, müqayisəyə, fikrini sübuta yetirməyə məcbur edir. Müxtəlif sualların yaranmasına, təcəübəlnəməyə, cavab axtarmağa səbəb olur.

Şagirdlərin təfəkkürlerinin fəallaşdırılmasında, maraq və diqqətlərinin artırılmasında qarışıq yeniliyi də mühüm rol oynayır. Belə olduqda, müxtəlif xarakterli suallar vasitəsilə hətta uşağa çoxdan tanış olan şeylərdə də yeni cəhətlər görmək imkanı yaranır.

İkidillilik şəraitində fəal təlim metodlarından düzgün və səmərəli istifadə etməklə aparılan təlim prosesində mənimsənilən bilik şagirdin yaddaşında uzun müddət qalır. Bu zaman mövzu ətrafında qurulmuş motivasiya şagirdlərdə düşündükləri problemin həllini tapmaq və məqsədə çatmaq kimi yüksək bacarıqlar formalaşdırmağa zəmin yaradır.

İnteraktivlik zəminində qurulan dərslər şagirdləri müasir təfəkkürə malik şəxsiyyət kimi formalasdırır. Şagirdlərin istədədi və bacarığı aşkara çıxır, sınıf daxilində müxtəlif

həm və pəşəyə meyil edən şagirdlərin tərkibi müəyyənləşir. Bu, müəllim-şagird, şagird-şagird, müəllim-müəllim, müəllim-valideyn, şagird-valideyn, məktəb-ailə fəaliyyətinin düzgün qurulmasına şərait yaradır.

Bəzəlikdə, düzgün qurulmuş dərs müəllimin bələdçilik qabiliyyətini nizama salır və düzgün tədrisin yollarını müəyyənləşdirməkdə ona kömək edir.

Ədəbiyyat

1. «İbtidai məktəb və məktəbəqədər tərbiyə» jurnalı, 2008, № 1.
2. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət strategiyası. «Məktəbəqədər və ibtidai təhsil», 2013. № 4.
3. Kərimov Y. Ş. Seçilmiş əsərləri. II cild. Bakı: «Təhsil», 2007.
4. Kərimov Y.Ş. Seçilmiş əsərləri. IV cild. Bakı: «Təhsil», 2008.
5. Kərimov K. Çoxdillilik şəraitində kiçikyaşlı məktəblilərin Azərbaycan dilində şifahi nitq inkişafının psixolinqvistik və didaktik əsasları (talış, tat, kurd, ləzgi, avar, saxur və s. tərkibli məktəblər üzrə). dissertasiya. Bakı, 1994.

применение методов активного обучения в условиях двуязычие резюме

Психологические исследования показывают что, в условиях двуязычия при составлении текстов необходимо обращать внимание на ассоциативную связь. В условиях двуязычия методы активного обучения и использование их в учебном процессе способствуют лучшему усвоению программного материала.

В условиях двуязычия проблема в начальных классах решается путем интеллектуальных вопросов. Интеллектуальные вопросы развивают у учеников самостоятельность, оживляет их воображение.

using active learning methods in terms of bilingualism summary

Psychological studies show that, in terms of bilingualism in drafting the texts are not necessary to pay attention to an association. In a bilingual active learning methods and their use in the educational process contribute to a better absorption of the program material .

In a bilingual problem in the elementary grades is solved by intelligent questions . Intelligent questions develop pupils' independence, enlivens their imagination .

MÜƏLLİMİN ŞAGİRLƏRLƏ ÜNSİYYƏT MƏDƏNİYYƏTİNİN TƏLİMİN KEYFİYYƏTİNƏ TƏSİRİ

Hüseyin Mirzəyev,
ARTPİ-nin psixologiya üzrə fəlsəfə
doktoru sahəsində doktorantı
E-mail:huseyn8002@gmail.com



açar sözlər: jest və mimika, müqayisə, ünsiyyət, kinaya
ключевые слова: жест и мимика, сравнение, общение, ирония
key words: gesture and mime, comparison, communication, irony

Şagirdlərlə aparılan təlim-tərbiyə prosesi mürəkkəb və çoxtərəfli sistemdir. Müəllim-şagird münasibətləri bütün dövrlərdə bu sistemin əsasında duran və onun keyfiyyətinə təsir göstərən vacib faktor rolunu oynamışdır.

Qədim dövrlərdən müəllim-şagird münasibətləri təlim prosesinin keyfiyyətinə əsaslı təsir göstərmüşdür. Dünyanı fəth edən böyük İsgəndərin müəllimi Aristotellə münasibətləri buna misal ola bilər.

Təlim prosesində əsas məsuliyyət müəllimin üzərinə düşür. Müəllim ixtisasını yüksək səviyyədə bilməli, aparıcı metodik qabiliy-yətlərə malik olmalı, şagirdlərin psixologiyasına nüfuz etməyi bacarmalıdır. Bu keyfiyyətlərin hər hansının çatışmaması təlim prosesinə öz təsirini göstərir.

Müasir müəllimə məxsus bir sıra pedaqoji keyfiyyətlər barədə çox danışılıb. Həmin keyfiyyətlərin daşıyıcısı olan əsl müəllim şəxsiyyətinin nə qədər yüksəkdə olduğu məlumdur. Müasir müəllim öz xarakterində ən ali keyfiyyətləri formalasdırmalıdır.

Dərs prosesi müəllimin yaradıcı fəaliyyət, mübarizlik meydanıdır. O, hər dəfə bu mübarizədə qələbə çalmağı qarşısına məqsəd qoymalıdır. Müəllimin qələbəsinin özəl xüsusiyyəti isə bu mübarizədə məglub edilən tərəfin olmamasıdır. Onun qələbələri millətin və dövlətin gələcəyini stimullaşdırır.

Tədris prosesində öyrədənlə öyrənen arasında münasibətlərin səmimi şəkildə qurulması müəllimin şagirdə düşünülmüş müraciətlərindən çox asılıdır. Müasir dərsin fəlsəfəsinə uyğun olaraq müəllimin təlim prosesində “çox az görünməsi”, bələdçi funksiyasını yerinə yetirməsi onu şagirdlə geniş ünsiyyətdən məhrum etmir.

Ünsiyyət insanın elə bir ehtiyacıdır ki, elmi-texniki tərəqqidən asılı olmayıaraq, hər zaman mövcuddur. Şagirdin öz müəllimini sevməməsi bəzən qarşılıqlı ünsiyyətin düzgün qurulmaması üzündən baş verir. Bu, çox böyük tədqiqat sahəsidir və onun müxtəlif tərəfləri var, lakin ünsiyyətdə iki məqama yol verilməməlidir: müəllimin şagirdə kinayəsi və şagirdin başqa şagirdlə müqayisə edilməsi.

Şagird həssas, özünə qayğı tələb edən bir varlıqdır. Bu yaş dövründə uşaqlarda yaranan xüsusiyyətlər onlarla ünsiyyətdə olan bütün insanlardan, ən əsası isə müəllimdən maksimum səviyyədə diqqətli olmağı tələb edir.

Müəllimin nitqi seçilmiş mövzuya uyğun, peşəkarmasına təqdim olunmalıdır, lakin şagirdlə münasibətlərin sağlam və düzgün formada qurulmasında şifahi nitqi cana gətirən jestlər və mikalar da xüsusi əhəmiyyət kəsb edir. Belə bir səhnəni canlandıraq: şagird çalışma dəftərini unudaraq evdə qoyub. Müəllim yaranmış vəziyyətə öz münasibətini kinayəli baxışları ilə ifadə edirsə, bu hal şagirdin gözlərində yayınır. Yol verdiyi səhlənkarlığın onu narahat etməsi ilə yanaşı, kinayəli baxış da müəlliminə qarşı inamsızlıq yaradır. Bu inamsızlıq getdikcə qəzəbə, nifrətə də çevrilə bilər. Belə şəraitdə müəllim qazanmır, əksinə, itirir. O, həm şagird qarşısında nüfuzunu, həm də şagirdini itirir.

Tədris prosesində yaranan belə xoşagəlməz halların aradan qaldırılması üçün müəllim siyidə mimika və jestlərdən istifadə edərkən diqqətli olmalı, həssaslıqla yanaşmalıdır.

Başa bir problem təlim prosesində, şagirdlərin qiymətləndirilməsi, cütlərlə və kiçik qruplarla iş, fərdi iş zamanı müqayisənin aparılmasıdır. Sovet təhsil sistemində tədrisin keyfiyyətinin ölçülməsində şagirdlərin müqayisəsi aparıcı amillərdən sayılırdı. Müasir tədris sistemində isə bu yanaşma birmənalı qarşılanır.

Dərsin istənilən mərhələsində şagirdlər arasında müqayisə metodundan istifadə nəinki məqsədə uyğun deyil, həm də ziyanlıdır. Yuxarıda qeyd olunduğu kimi, şagird elə bir subyektdir ki, o, hər bir məqamı görür və buna həssaslıqla yanaşaraq təhlil etməyi, nəticə çıxarmağı bacarıır. Şagird mövzuları mənimsəməkdə digərlərindən geri qalırsa, dərs prosesində bu halın müəllim tərəfindən qeyd olunması məqsədə uyğun deyil. Nizamsız davranışları ilə diqqət çəkən şagirdləri qınaq obyektinə çevirmək də həmin uşaqların psixologiyasına öz mənfi təsirini göstərir.

Müasir dərs prosesində cütlərlə, qruplarla aparılan fəaliyyət növləri üstünlük təşkil edir. Bu cür metodlarla həyata keçirilən tədrisdə qruplararası yarışlar güclü rəqabətin olması ilə yadda qalır. Dərsin sonunda müxtəlif qrupların qiymətləndirilməsi mərhələsi bəzən şagirdlərin incik düşmələri ilə nəticələnə bilər, çünki müəllim qiyəmətləndirməni meyarlar əsasında aparırsa, hansısa qrup qalib olacaqdır. Təlimin nəticəsinə görə fərqləndirilmənin aparılması şagirdlərin psixologiyasına mənfi təsir göstərir.

Bir çox hallarda, müəllim qruplarla iş apararkən şagirdlərə belə müraciət edir: "Öz liderini zi seçin". Hesab edirəm ki, bu müraciət pedaqoji cəhətdən düzgün deyildir. Müəllimin tapşılığına riayət etmək xatirinə liderin müəyyən edilməsi ayrı-seçkiliyin formallaşmasına, narazılığa şərait yaratmış olacaqdır. Bir sözlə, müəllimin dərs prosesində şagirdlər arasında müqayisənin aparılmasına şəraitin yaradılması düzgün yanaşma hesab olunmamalıdır.

Müəllim öz jest və mimikalarından istifadəyə, nitqinə çox həssaslıqla yanaşmalıdır. Bu, müəllimdən kamillik tələb edir.

L.N.Tolstoy yazır: "Əgər müəllim yalnız işi sevirə, o, yaxşı müəllim olacaqdır. Əgər müəllim sənətinə və şagirdə olan məhəbbətini özündə birləşdirirə, o, kamil müəllimdir".

ədəbiyyat

1. Əliyev R.İ. "Şəxsiyyət və onun formallaşmasının etnopsixoloji əsasları". Bakı: "Araz", 2000.
2. Əliyev R.İ. "Şagird şəxsiyyətinin formallaşmasında milli xüsusiyyətlərin nəzərə alınması". Bakı: "Maarif", 1995.
3. Bayramov Ə.B., Əlizadə Ə.Ə. Psixologiya . Bakı: "Maarif", 1989.
4. Əliyev R. İ. Etnopsixologiya: qloballaşma və millilik. Bakı: "Nurlan", 2007.

влияние культуры общения учителя на качество обучения учащихся резюме

В статье раскрываются проблемы, возникающие во взаимоотношениях учителя с учащимся. В основном затрагиваются две проблемы: ирония, присутствовавшая в речи учителя во время учебного процесса и проведение сравнений учащихся учителем во время урока.

Отмечается, что эти проблемы являются актуальными. В статье рассказывается о негативном влиянии вышеназванных положений на учебно-образовательный процесс.

the impact of culture on the quality of communication between a teacher training students summary

The article says about problems in the relationship of teachers and students . In this direction, mainly affected by two problems: the irony present in the teacher's speech during the learning process and holding of comparing students from the teacher during the lesson.

It is noted that these issues are relevant, but at least they are paying attention. The article discusses the negative impact of the above-mentioned provisions on the educational process .

İBTİDAİ SINİFLƏRDƏ YENİ TƏLİM TEKNOLOGİYALARINDAN İSTİFADƏNİN ZƏRURİLİYİ

Tərənnə İsgəndərova,
AMİ-nin metodisti

Məqalədə ibtidai siniflərdə yeni təlim texnologiyalarından istifadənin zəruriliyindən söz açılır.



açar sözlər: qloballaşma, integrasiya, yeni təlim texnologiyaları, integrativ təlim metodları, şəxsiyyətin formalasdırılması

ключевые слова: глобализация, интеграция, новые учебные технологии, интегративные методы учения, формирование личности

key words: globalization, integration, new educational technologies, integrative methods of teaching, the formation of personality

Dünyada gedən qloballaşma və Azərbaycan təhsil sisteminin Avropa təhsil sistemini integrasiyası təhsil sistemində yeni təlim texnologiyalarından, fəal və interaktiv təlim metodlarından istifadə olunmasını tələb edir. Azərbaycanın gələcəyi məktəblə, təhsillə bağlı olduğu üçün bugünkü təhsil sistemi müəllimin qarşısına bir sıra zəruri vəzifələr qoyur:

- tədris olunan hər bir fənnə dair şagirdlərdə bilik və bacarıqları formalasdırmaq;
- onlarda vətənpərvərlik hissi, böyüyə hörmət hissi oyatmaq;
- şagirdlərin mühakimə qabiliyyətini inkişaf etdirmək;
- şagirdlərin elmi dünyagörüşünü artırmaq.

Bu gün hər bir müəllim ölkəmizdə baş verən ictimai-siyasi hadisələri müstəqil təhlil edib, düzgün nəticə çıxarmağı bacarmalı, interaktiv təlim metodlarından istifadə etməklə dərslərini müasir tələblər şəviyyəsində qurmmalıdır. Deməli, geniş dünyagörüşünə malik, əşya və hadisələri qavrayan, dərk edən hərtərəfli şəxsiyyət yetişdirmək vəzifəsi daha çox müəllimin üzərinə düşür. Təlimin səmərəliliyinin artırılması və keyfiyyətinin yüksəldilməsi təhsil işçilərinin başlıca vəzifəsidir. Buna görə də ölkənin sosial-iqtisadi həyatında baş verən hər hansı bir hadisəyə düşünülmüş münasibət və cəmiyyət haqqında əldə edilən hər bir məlumat şagirdlərin elmi dünyagörüşünün formalasmasına müsbət təsir göstərməlidir. Müasir təhsil ictimai-siyasi, mədəni və sosial həyatın qloballaşlığı, universallaşlığı, informasiya-kommunikasiya texnologiyalarının rolunun artığı, rəqabətin gücləndiyi müasir dövrdə hər bir şagirdin istedad və qabiliyyətinin müstəsna əhəmiyyət kəsb etdiyi nəzərə alınmaqla, cəmiyyətin inkişafının əsas hərəkətverici qüvvəsi olan insanın formalasdırılmasına, mövcud problemlərin həlli və müstəqil qərar qəbul etməsi üçün zəruri təhsil səviyyəsinə və bacarıqlara malik olmasına yönəlmüşdür. Onu da xüsusi qeyd etmək lazımdır ki, bu işlər yalnız yüksək mənəviyyatlı, dərin bilikli, peşəkar müəllimin səyi nəticəsində mümkün ola bilər. Müəllim aşağıdakı pedaqoji bacarıq və qabiliyyətlərə malik olmalıdır:

- təlim ikitərəfli proses olduğundan işgüzar şəraitin təmin olunması, şagirdin təlim prosesində fəal bir subyektə çevrilməsinə nail olmaq;
- təlim prosesində şagirdlərin təfəkkürünün inkişafını tələb edən problem-situasiya yaratmaq;
- şagirdlərdə öz bilik səviyyələrinə, istiqamət və imkanlarına uyğun peşəyə maraq aşılamaq;
- təlim prosesində əyanılıkdən bacarıqla və yaradıcı şəkildə istifadə etmək.

Təcrübə göstərir ki, müəllim təlim prosesində şagirdə fərdi yanaşma mexanizminə yaxşı iyiyələndikdə təlim-tərbiyə prosesinin yüksək səmərəliliyinə nail ola bilər. Düzgün yanaşma

Şagirdlərin hərtərəfli inkişafına və formalaşmasına, onlar arasında sosial mühitin yaradılmasına, həmçinin şagirdlərin təlim prosesində bir-birini anlamalarına gətirib çıxarıır. Nəticədə on zəif oxuyan şagird də özünə tələbkar və yaradıcı olur.

Deməli, verilən hər bir təlim tapşırığı şagirddə yalnız mənimsənilən intellekt, bacarıq və qabiliyyətləri tərbiyə etmir. Eyni zamanda onlar müəllimdən müasir təlim texnologiyalarına yiyələnmək bacarığı, seçim sərbəstliyinə malik olmaq xüsusiyətini öyrənirlər.

Bildiyimiz kimi, təhsil, təlim-tərbiyə mövzusu təkcə pedaqoji məzmun daşımir, eyni zamanda ciddi ictimai, əxlaqi, mənəvi mahiyyəti ilə də səciyyələnir. Təlim prosesində şagirdlərin fəaliğinin artırılması üçün hazırlıq elə aparılmalıdır ki, yeni mövzu şagirdlərdə maraq oyada bilsin.

Kiçikyaşlı məktəblilərin təlim-tərbiyəsi mahiyyət etibarilə yalnız təlimin məzmunu, metod və vasitələrindən deyil, həm də onların idrak fəaliyyətindən asılıdır.

Məsələyə aydınlıq gətirmək üçün dərsdə fəaliyyətin formaları (fərdi, kollektiv, qruplarla, cütlərə iş) üzərində dayanmaq məqsədə uyğun olardı. Məktəb təcrübəsi ilə tanışlıq belə bir qənaətə gəlməyə əsas verir ki, müəllimlər heç də həmişə təlimin bu təşkilat formalarından lazıminca istifadə etmirlər. Buna səbəb onların kifayət qədər nəzəri hazırlığının olmaması, həmçinin didaktik materialların çatışmamasıdır.

Məktəb təcrübəsində fəaliyyətin tədris-idraki, əmək və oyun növləri özünü göstərir. Bu prosesdə ünsiyyət ön plana keçir. Beləliklə, təlim oyun və əməyin də rolunu inkar etmədən şagird fəaliyyətinin aparıcı növü hesab olunur. Təlim fəaliyyətin integrativ növü olub, bütün fəaliyyət növlərini özünə birləşdirir.

Kollektiv fəaliyyət əməkdaşlıq xarakteri daşıyır. Şagirdlər birgə fəaliyyət göstərdikləri zaman arzu etdikləri nəticələrə nail olurlar.

Bu gün şagirdlərin idrak fəaliyyətini fəallaşdırın produktiv bilik və bacarıqların yaradıcı mənimsəilməsi, müsbət emosional dialoq yaranan problem-situasiyanın əsasını təşkil edən idraki və praktik oyunlardan, uşaqların müstəqil işini təmin edən metodlardan ardıcıl istifadə olunması mühüm əhəmiyyət kəsb edir.

Frontal təlimin bəzi çatışmayan cəhətləri də var. Belə ki, dərsdə məşğələlərin təşkilinin frontal formasında kollektivciliyin minimal yer tutması özünü göstərir. Bu zaman şagirdlər birgə deyil, sadəcə yanaşı işləyirlər. Hər kəs müəllimin izahını fərdi qavrayır, fərdi yazır, hamı ayrılıqda eyni məsələni həll edir. Ümumi məqsəd var, lakin kollektiv iş yoxdur, ona nail olmaq üçün kollektiv cəhd yoxdur. Əgər hər hansı şagird yoldaşına kömək etmək istəsə, cəzalanır, paradoksal vəziyyət yaranır.

Məktəbin çox vacib vəzifələrindən biri şagirdlərin təlim-tərbiyəsinin düzgün qurulmasıdır. Məlumdur ki, təlimin müvəffəqiyəti əhəmiyyətli dərəcədə şagirdlərin tədris fəaliyyətinə münasibətindən asılıdır. Kollektiv tədris fəaliyyətinin bəzi elementlərindən frontal təlimin təşkilində də istifadə oluna bilər:

- sorğu zamanı;
- əlavələr olunanda;
- müsahibədə;
- diskussiyada;
- problemin müzakirəsində.

ədəbiyyat

1. Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, "Azərbaycan müəllimi", 2009, 11 sentyabr.
2. Kazimov N. Məktəb pedaqogikası.(Dərslik). Bakı: "OKA ofset", 2007.
3. Nəzərov A. Müasir təlim texnologiyaları. (Dərs vəsaiti). Bakı, 2012

важность использования новых учебных технологий в начальных классах

резюме

В статье рассказывается о новых учебных технологий, о важности использования новых учебных технологий в начальных классах. Так же открывается организационные формы обучения.

the importance of the use of new learning technologies in the elementary grades

summary

This article describes the new educational technologies, the importance of the use of new learning technologies in the elementary grades. Just open organizational form we learning.

DƏRSLİKLƏRDƏN İSTİFADƏ PROSESİNDƏ YARADICI FƏALİYYƏTİN ƏSAS İSTİQAMƏTLƏRİ

Mətanət Sadıqova,

ARTPI-nin böyük elmi işçisi

E-mail: matanatsadiqova@mail.ru

Müəllif yeni dövlət standartları əsasında tərtib olunmuş dərsliklərin təlimə yeniliklər gətirməsindən, şagirdlərin fəallamalarını, axtarıcılıq qabiliyyətlərini inkişaf etdiriyini bildirir, təkmilləşdirilməsinin zərurılığını irəli sürür.



açar sözlər: müasir təlim prosesi, müasir təhsil, pedaqoji proses, təhsilin keyfiyyətinin yüksəldilməsi, dərsə yaradıcı yanaşma, təfəkkür, idrak fəaliyyəti

ключевые слова: современный процесс обучения, современное образование, педагогический процесс, творческий подход к уроку, мышление, познавательная деятельность

key words: the modern learning process, modern education, pedagogical process, improving the quality of education, creative approach to lesson, thinking, cognitive activity

Bu gün Azərbaycan Respublikasında uğurla həyata keçirilən təhsil islahatı nəinki yeni program və dərsliklərin hazırlanmasına, həmçinin müasir dövr və gələcək üçün çox əhəmiyyət kəsb edən konseptual sənədlərin hazırlanması və tətbiqinə şərait yaratmışdır. Təhsil strategiyasına əsasən yaradılmış tələb və normativlər, islahatların müvəffəqiyyətlə həyata keçirilməsi bunu tələb edir.

Təhsil sahəsində islahatların əsas istiqamətlərindən biri də dərslik siyasəti ilə bağlıdır. Altı ildir ki, respublikanın ibtidai məktəblərində yeni kurikulum proqramları, fəal təlim metod və priyomları tətbiq edilir, yeni nəsil dərsliklər cap olunur.

İnsanı öyrənməyə, məlumatlanmağa, bilik, bacarıq və vərdişlər qazanmağa aparan yol dərsliklərdən keçir. Bu sahədə Azərbaycanın öz ənənələri var. Həmin ənənələrdən kənara çıxmış düzgün deyil. Bununla yanaşı, yeniliklərə əsaslanan dərsliklərin faydalı iş əmsali, müəllimlərin bu dərsliklərlə işləmə səviyyəsi, şagirdlərin təlim fəaliyyəti araşdırılmalı, hər bir yenilik ciddi təhlil edilməli, daha müvafiq istiqamət və strategiyalar nəzərə alınmalıdır.

Bu gun təhsil ictimaiyyəti müəllim-şagird munasibətlərini pedaqoji əməkdaşlıq mənasında qəbul edir. Təhsilin məzmununun şəxsiyyətyönümlülük, şagirdyönümlülük və nəticəyönümlülük prinsipləri əsasında qurulması bu əməkdaşlıqla daha real xarakter verir. Şagird-müəllim münasibətləri yeni aspektdə müəyyənləşdirilir. Məzmun standartlarında nəzərdə tutulmuş nəticələr

təlim prosesində nəzərə alınmalıdır, qiymətləndirmə prosesində uşaqların təlim nəticələri üzrə nailiyyətlərinə xüsusi diqqət yetirilməlidir.

Kurikulumdan irəli gələn tələblərə görə, müəllim sinifdə daha çox istiqamətverici rol oynamalı, şagirdləri düşünməyə, araşdırmaclar aparmağa, müstəqilliyə sövq etməlidir. Əgər müəllim uşaqların düşünmək səlahiyyətlərini əllərindən alıb, bütün məsələlərə özü aydınlıq götürsə, dərs yeknəsəq və faydasız bir prosesə çevrilər. Belə vəziyyətin baş verməməsi üçün müəllim dərsə verilən müasir tələbləri dərindən dərk etməli, qarşıya qoyulmuş məqsədlərə catmaq üçün fəal və mütərəqqi təlim formalarından, strategiyalarından yerli-yerində istifadə etməyi bacarmalıdır. O, öz yaradıcı imkanlarından geniş istifadə edərək daha maraqlı dərs nümunələri qurmaqla fəal təlimin tələblərinə uyğun tədrisə nail olmalıdır.

Bəzi müəllimlər “dərsdə müasirlilik” və “müasir dərs” ifadələrini eyniləşdirirlər. Müasir dərs dedikdə, adətən, mövzunu şagirdlərə öyrədərkən müəllimin göstərdiyi pedaqoji məharət, ustalıq nəzərdə tutulur. Müəllim sinifdə işgüzar şərait yaradıb, şagirdlərin müstəqil mühakimələrinə geniş meydan açırsa, onlarda yaradıcı təxəyyülü inkişaf etdirə və idrakin müstəqilliyinə xidmət göstərən problemlə suallara, düşündürүү мəsələlərə xüsusi yer verə bilirsə, deməli, dərsi müasir tələblər əsasında qura bilir. Müəllim bir dərs saatında görəcəyi işləri ardıcıl həyata keçirmək üçün hər dəqiqəni hesaba almaqla işini planlaşdırır yerinə yetirməlidir. Belə olduqda müəllimin fəaliyyətində müəyyən sistem yaranır və təlimin müxtəlif metod və priyomlardan istifadə etmək asanlaşır. Müasir dərsdə əyanılık, problem-situasiya, əksəlaqə, təlimlə tərbiyənin vəhdəti, təlim metodlarının optimallaşdırılması, diferensiallaşdırılması, fərdiləşdirilməsi bir dərsdə bütün məqamların əhatə olunmasını tələb etmir.

Müasir dərsə verilən tələblərə uyğun olaraq, müəllim və şagirdlərin funksiyaları dəyişmişdir. Hazırkı dövrdə müəllim bələdçi, şagird tədqiqatçıdır. Şagird fəaliyyətə yalnız müəllimin göstərişi ilə yox, həm də şüurlu şəkildə qoşulur. Müəllim şagirdə istiqamət verir. Şagird dərsdə motivasiyanın yaradılması zamanı əldə edəcəyi bilik və bacarığın ona nə üçün lazım olduğunu dərk edir. Dərs təkcə sinif daxilində məhdudlaşdırır, onun müxtəlif təşkili formaları var. Dərs forması seçilərkən şagirdlərin marağı, təlim materialının xarakteri nəzərə alınır. Dərsdə yerinə yetirilən işlər şagirdlərdən böyük fəallıq tələb edir, lakin bu, təlim prosesində müəllimin rolunu əsla azaltmır. Müəllim İKT-dən istifadə etməyi bacarmalı, mövzuya uyğun elə resurslar seçməlidir ki, onların rəngarəngliyi dərsin maraqlı keçməsinə, qarşıya qoyulan məqsədə nail olmağa imkan yaratırsın. Belə dərslərdə müxtəlif texniki təminatların olması onun səmərəliliyini artırır.

Azərbaycanda təhsil islahatları ibtidai məktəb kurikulumlarının tətbiqi, fəal təlim metodları ilə həyata keçirilir. Milli kurikulumlar, bir qayda olaraq, ana dili ilə başlanır. Dilimizin gözəlliyyini duymaq, onu mənimsəmək, hər yerdə təbliğ etmək, bu dildə düzgün danışmaqla hamiya nümunə olmaq hər bir şagirdin vəzifəsidir. Təhsilin ümumi inkişaf səviyyəsini müəyyənləşdirmək üçün keçirilən beynəlxalq və milli qiymətləndirmələrdə Azərbaycan dili üzrə standartların mənimsənilməsinə xüsusi diqqət yetirilir. Bütün bunlar issə şəxsiyyətin formallaşmasında bir fənn kimi Azərbaycan dilinin müstəsna rolü ilə bağlıdır.

Şagirdlərin hərtərəfli inkişafı, müasir tələblərə uyğun şəxsiyyət kimi yetişmələri üçün öz doğma dilleri haqqında biliklərə yiyələnmələri zəruridir. Eyni zamanda hər bir şagird düzgün şifahi və yazılı nitq vərdişlərinə malik olmalıdır. Bu vərdişlərin yaranmasında Azərbaycan dili fənninin xüsusi əhəmiyyəti vardır. Azərbaycan dili fənni ana dilimizin qayda-qanunlarını öyrədir. Dilin müxtəlif səviyyələri üçün qəbul edilmiş normalar təmiz, düzgün, dəqiq, yiğcam, bir sözə – kamil nitq vərdişlərini yaratmağa xidmət edir.

Uşağın Azərbaycan dilinə yiyələnməsi ailədən başlayır. Bu dil ibtidai siniflərdə təlim fənnlərinin əsasıdır. Uşaq məktəbə gələnə qədər Azərbaycan dilinin köməyi ilə ətraf aləm haqqında müəyyən təsəvvürlər əldə edir. Məktəbdə isə həmin iş sistemli, ardıcıl, mütəşəkkil qaydada davam etdirilir. İbtidai siniflərdə Azərbaycan dilini kurikulum tələblərinə uyğun şəkildə, mükəmməl öyrənən şagirdlər digər fənləri də asanlıqla mənimşəyir, sərbəst mütaliənin,

araşdırmaların köməyi ilə zəngin informasiya əldə edirlər. Məhz buna görə məktəbin qarşısında qoyulan müasir vəzifələrin həlli də dilimizin dərindən öyrənilməsinə diqqət yetirməyi tələb edir.

I sinifdə əlifbanın öyrədilməsi, oxu və yazı texnikasının, hüsnxət qaydalarının, düzgün, sürətli, şüurlu və ifadəli oxu üzrə ilkin bacarıqların mənimsədilməsi, lügət ehtiyatının zənginləşdirilməsi, ən zəruri qrammatik qaydaların və ədəbi tələffüz normalarının öyrənilib tətbiq olunması, ekspressiv nitq bacarıqlarının formalasdırılması, Azərbaycan xalqının tarixi, dili, mənəvi keyfiyyətləri, mədəniyyəti, adət-ənənələri haqqında ilkin anlayışlar yaranır. Əvvəllər ana dili dərsliyi 2 kitabdan ibarət idi: oxu və Azərbaycan dili. İndi isə yeganə Azərbaycan dili dərsliyi mövcuddur. Azərbaycan dili dərsliyi I sinifdə savad təliminin – əlifbanın başlanğıcı və əsasıdır.

Aparılmış təhlillər göstərir ki, dərsliklərdə tədris programına uyğun olaraq, daha çox müvafiq elm sahəsi üzrə anlayışların, məlumatların əks olunmasına üstünlük verilir. Ona görə də dərsliklərin ümumi quruluşu müəyyən edilərkən elmi-nəzəri materialların ardıcılıqla mənimsədilməsi əsas prinsip kimi götürülür. Dərsliklərin bu qaydada tərtibi onların əlavə materiallarla yüklenməsinə, təkrarlara, həcmnin artmasına götürib çıxarır. Program və dərslik müəlliflərinin bir çoxuna elə gəlir ki, məsələn, şagirdlər Azərbaycan dili fənni daxilində dilin bütün bölmələri üzrə nəzəri bilikləri, qaydaları bilməli, yadda saxlamalıdırular.

Bu fikirləri əsaslandırmak üçün nümunələrə nəzər salaq. III sinfin Azərbaycan dili programında nitq hissələrindən ismin öyrədilməsinə 28, sifətə 14, felə 30 saat vaxt ayrılmışdır. IV sinifdə isə yenə də ismə 35, sifətə 20, felə 45 saat verilmişdir. Təsəvvür etmək çətin deyil ki, əgər III sinifdə təkcə fel bəhsinə 75 saat ayrılsa, onda bu nitq hissəsi üzrə şagirdlər üçün öyrənilməmiş heç nə qalmır. Onu da qeyd edək ki, IV sinfin dərsliyində dil qaydalarından heç biri, o cümlədən, fel verilməyib. Bu zaman haqlı bir sual meydana çıxır: ibtidai sinif şagirdlərinə təkcə bir nitq hissəsinə aid bu həcmdə bilik, məlumat nəyə lazımdır?! Belə nəticəyə gəlirik ki, IV sinif üçün heç bir material saxlanmamış, ibtidai siniflərdə dil qaydaları III sinifdə tamamlanmışdır.

Şübə yoxdur ki, dərslik hazırlığında elmlilik prinsipinin gözlənilməsi vacib şərtlərdən biridir. Dərsliklərdə müvafiq elm sahəsinin nailiyyətləri yaş, qavrama səviyyəsinə uyğun şəkildə öz əksini tapmalıdır, lakin bu, heç də dərslikləri nəzəri məlumatlarla həddən artıq yüksəlməyə əsas vermir. O elmi materiallar faydalı hesab olunur ki, bilavasitə şagirdlərdə idraki bacarıqların, xüsusilə də nitq inkişafı prosesində tətbiqi bacarıqların formalasmasına xidmət etsin. Azərbaycan dili fənninin tədrisində başlıca vəzifələrdən biri şagirdlərdə dil vərdişlərini düzgün əks etdirən anlayışlar yaratmaqdır. Şagirdlər dil hadisələrini bilavasitə müşahidə etməklə onlar haqqında doğru təsəvvür və məlumatlar əldə etməlidirlər. Şagirdlər Azərbaycan dili dərslərində düzgün oxu vərdişlərinə yiylənir, tərif və qaydaları öyrənir, bu qaydalara müvafiq nümunələr seçir, sözlərin leksik-qrammatik təhlilini aparır, nəticə çıxarır, üslubla əlaqədar, söz yaradıcılığı, eyniköklü sözləri seçmək üzrə işləri yerinə yetirir, müqayisəli sxemlər, cədvəllər çəkir, ifadə, inşa yazırlar. Bütün bunlar şagirdlərin zehnini yeni biliklərlə zənginləşdirir, nitqlərini inkişaf etdirir. Müəllim elə dil materialı seçməlidir ki, bunlar həm dil faktları ilə zəngin olsun, həm də şagirdlərin tərbiyəsinə bu və ya digər cəhətdən müsbət təsir göstərsin.

Şagirdlər I sinifdə qrammatik-orfoqrafik tapşırıqların yerinə yetirilməsi prosesində *bu kimdir?, bu nədir?, necədir?, nə edir?* suallarına cavab olan sözləri tapır, II sinifdə kök və şəkilçini, əşyanın adını, necəliyini, hərəkətini bildirən sözləri fərqləndirməyi öyrənir, III sinifdə isə müəyyən qrammatik məlumatlara yiylənir, bəzi nitq hissələri ilə tanış olurlar.

II sinifdə şagirdlər nitq hissəsinə daxil olan sözün ad, əlamət, hərəkəti ilə də tanış olurlar. III sinifdə isə nitq hissələri haqqında ilkin ümumi məlumatlarla tanış olurlar. Onlar hər hansı nitq hissəsinin məna qruplarını və qrammatik suallarını öyrənirlər. Buna görə də ibtidai sinif müəllimi savadlı şifahi və yazılı nitqə malik olmaqla yanaşı, Azərbaycan dilinin fonetikası,

mərkəzliyi və leksikologiyasını, qrammatik quruluşunu, orfoqrafiya və orfoepiyasını bilməli, sagidlərə ünsiyyətdə dil normalalarından, ifadə vasitələrindən yerli-yerində istifadə etməyi bacarmalıdır.

Professor Y.Ş.Kərimov, prof. V.C.Xəlilov yeni fənn kurikulumları əsasında hazırlanmış dərslik komplektlərinin təhlili və təkmilləşdirilməsi ilə bağlı dərc etdirdikləri məqalələrində geniş təhlil aparılmış, yeni dərsliklərlə bağlı müsbət və çatışmayan cəhətləri daha konkret şəkildə nəzərə çatdırılmış, müvafiq təkliflər irəli sürmüslər. ("Məktəbəqədər və ibtidai təhsil" jurnalı, 2013, № 3).

Azərbaycan dili dərslərində şagirdlərin yaradıcılıq bacarıqlarını inkişaf etdirən əsas şərtlərdən biri də əyani vəsaitlərdən düzgün istifadədir. Dərsdə əyanılık tədrisi maraqlı edir, şagirdlərin diqqətini, qavrayışını daha da fəallaşdırır.

Deməli, həmişə olduğu kimi, bu gün də dərs tədris prosesinin əsasını təşkil edir, çünkü müəllim və şagirdlərin təlim fəaliyyəti dərsdə özünü göstərir. Müasir dərsin əsas xüsusiyyəti onun forma və məzmunca yeknəsəqlikdən uzaq olması, tətbiq olunan metod və priyomların rəngarəngliyi, maraqlılığı, şagirdləri daim fəaliyyətə cəlb etməsi, onlarda yaradıcı təşəbbüskarlıq, müstəqillik formalaşdırmasıdır.

Göründüyü kimi, tədris vahidi olan hər bir bəhs, fəsil, onları əhatə edən bölmə və mövzular standartın tələbindən yaranır və nəzərdə tutulan məqsədlərin həyata keçirilməsi göstərilən vasitələrlə təmin olunur.

ədəbiyyat

1. Ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün fənn kurikulumları. Bakı: "Təhsil", 2008.
2. Abbasov Ə. Müasir dərsliklər: xüsusiyyətlər, tələblər. «Kurikulum» jurnalı, 2010.
3. Kərimov Y.Ş. Dərsliklərin hazırlanması mühüm dövlət işidir. «Məktəbəqədər və ibtidai təhsil», 2013, № 3.
4. Xəlilov V.C. Yeni fənn kurikulumları əsasında hazırlanmış dərslik komplektlərinin təhlili və təkmilləşdirilməsi istiqamətləri. «Məktəbəqədər və ibtidai təhsil», 2013, № 3.

основные направления творческой деятельности преподавателей и учеников в процессе использования учебников **резюме**

В статье речь идет об основных направлениях творческой деятельности преподавателей и учеников в процессе использования учебников.

Автор отмечает, что образовательный процесс является основой урока, учебной деятельности учителя и учеников. Отмечается, что урок является основой учебного процесса, учебная деятельность учителя и учеников выявляется на уроке. Указывается, что в статьях связанных с анализом и совершенствованием учебных комплектов ведется широкий анализ, конкретно указано на положительные и отрицательные стороны новых учебников, приводятся примеры.

main directions of creative activities for teachers and pupils in the use of textbooks summary

The article focuses on the main areas of creative activity of students and teachers in the use of textbooks.

The author notes that the educational process is the basis of the lesson , learning activities of teachers and students . It is noted that the lesson is the foundation of the learning process , learning activities of teachers and students in the classroom revealed . Indicated that the articles related to the analysis and improvement of training packages conducted extensive analysis specifically indicated on the positive and negative aspects of new textbooks , provides examples .

MÜASİR DÖVRDƏ MÜƏLLİMƏ VERİLƏN PEDAQOJİ-METODİK TƏLƏBLƏR

Sona Sadıqova,
Qafqaz Universitetinin magistri
E-mail: sona_sadiqova@list.ru

Müəllif müasir dövrdə müəllimə verilən pedaqoji-metodik tələblərdən söhbət açır, qabaqcıl müəllimin müəyyən pedaqoji keyfiyyətlərə, qabiliyyətlərə yiyələnməsinin vacibliyi-ni vurğulayır.



açar sözlər: müasir dövrdə müəllim, pedaqoji tələblər, pedaqoji ustalıq, innovasiya, İKT

ключевые слова: современный педагог, педагогические требования, педагогическое мастерство, нововведение, ИКТ

key words: teacher in modern times, pedagogical requirements, pedagogical skill, innovation, ICT

Müəllim daim yeni yaradıcılıq axtarışlarında olmaqla, innovativ təlim texnologiyaları vasitəsilə öyrənənlərin məntiqi təfəkkürünün inkişafına xidmət edən pedaqoji prosesi həyata keçirir. Müasir dövrdə müəllimlərə ciddi pedaqoji tələblər verilir. Bu tələblər pedaqoqların aparqları tədqiqatlar nəticəsində müəyyən edilmişdir. Qabaqcıl müəllim olmaq üçün bütün dövrlərdə müəyyən pedaqoji keyfiyyətlərə, qabiliyyətlərə və ustalığa yiyələnmək mühüm rol oynamışdır. Bugünkü müəllim təlim prosesində İKT-dən və interaktiv təlim metodlarından istifadə edərək təhsilalanların əsl şəxsiyyət kimi yetişməsi qayğısına qalmalı, bununla da cəmiyyətimizin parlaq gələcəyini təmin etməlidir.

Bəşər tarixinin bütün inkişaf mərhələlərində cəmiyyətin mədəni inkişafının, gələcəyinin təminatçısı müəllim olmuşdur. Əlbəttə, bu mərhələlərin hər birində müəllimlər eyni statusa malik olmamış, müəllimlik peşəsinə verilən tələblər, inkişaf istiqamətlərindən asılı olaraq, müxtəlifliyi ilə seçilmişdir. Müəllimlik sənəti İlk dəfə ibtidai icma quruluşunda yaranmışdır. Buna o dövrün sonlarından başlayaraq zehni əməyin fiziki əməkdən ayrılması prosesi səbəb olmuşdur. Öyrədənlər tarix boyu müxtəlif şəraitlərdə, müxtəlif formalarla tədris işini həyata keçirmiş və insanlığın taleyinə təsir göstərərək digər sənət sahibləri arasında aparıcı rola malik olmuşlar.

Müəllimin rolundan bəhs edərkən onun fəaliyyətinin olduqca çətin, mürəkkəb, məsuliyyətli, eyni zamanda şərəfli və müqəddəs olmasını vurgulamaq, müstəsna əhəmiyyət daşıdığını qeyd etmək lazımdır. İnsanların əqli, psixoloji, fizioloji, ruhi cəhətdən inkişafi və tərbiyələnmələri kimi incə sənətlə məşğul olan müəllimlər gərgin əmək sərf edir, sonsuz səbr, əzmkarlıq göstərirler. Təbii ki, bu sənətlə məşğul olan hər kəsin pedaqoji fəaliyyəti lazımlıca mükəmməl deyil. Bununla belə, istər dünya, istərsə də Azərbaycan pedaqoji fikir tarixində təlim prosesini onun bütün məqsədi, vəzifələri çərçivəsində tam şəkildə, uğurla həyata keçirən, pedaqoji yeniliklərə imza atan müəllimlərin sayı kifayət qədərdir. Bu yeniliklər müxtəlif forma və metodlarla tətbiq edilir.

Tarixən müəllimlik peşəsinə, müəllim şəxsiyyətinə bir sıra mühüm pedaqoji tələblər verilmişdir. Pedaqoji fəaliyyəti müddətində bu tələblərə əməl edən, həmin tələblərdən irəli gələn məqsəd və vəzifələri yerinə yetirməklə parlaq nəticələr əldə edən müəllimlər, sözün əsl mənasında, peşəkar, ustad pedaqoqlar olmuşlar. Bu, o qədər də sadə və asan iş deyildir. Şagirdlərin həm əqli, psixoloji, həm də fizioloji cəhətdən düzgün inkişafi kimi vacib məsələ müəllimlik sənətinin nə qədər çətin və məsuliyyətli olduğunu bir daha sübut edir. Müəllimlər şagirdləri sadəcə bilik, bacarıq və vərdişlərə yiyələndirmir, həmçinin onların sağlam mənəvi-

psikoloji mühitdə hərtərəfli inkişaf etmiş əsl şəxsiyyət kimi formallaşmalarının qayğısına qılır. Bu proseslərin öhdəsindən gəlmək üçün müəllimlər ilk növbədə pedaqoji tələblərə cavab vermelidirlər. Bu tələblər, əsasən, müəllimlərin yiyələnməli olduqları pedaqoji ustalıq və qəbuliyətlərdür ki, həmin qabiliyyətlər müxtəlif pedaqoji ədəbiyyatda, xüsusilə pedaqogika dərsliklərində müxtəlif şəkildə şərh edilmişdir. Professor Əjdər Ağayev və Ağahüseyin Həsənovun pedaqogika dərsliyində göstərilir ki, pedaqoji ustalığın komponentlərini aşağıdakı cədvəldə qruplaşdırmaq olar :

- müəllimin ixtisas biliyinə yiyələnmə səviyyəsi;
- müəllimin humanistlik mövqeyi və pedaqoji etikası;
- müəllimin şagirdlərlə fərdi və kollektiv işləri təşkil etmə bacarığı;
- müəllimin pedaqoji fəaliyyət prosesində şagirdləri inandırma bacarığı;
- pedaqoji fəaliyyət prosesində şagirdləri qazanılmış biliklərin praktik tətbiqinə alışdırma səviyyəsi ;
- şagirdlərin elmi-nəzəri və praktik fəaliyyətinin obyektiv qiymətləndirilməsi səviyyəsi;
- şagirdlərin müasir pedaqoji texnologiyalara yiyələnmə səviyyələri.

Pedaqoji elmlər doktoru, professor Ferrux Rüstəmovun pedaqogika dərsliyində müəllimdən aşağıdakı başlıca pedaqoji qabiliyyətlər tələb olunur:

- təşkilatçılıq qabiliyyəti;
- təlimetmə (öyrətmə) qabiliyyətləri;
- perzeptiv qabiliyyətlər;
- kommunikativ qabiliyyətlər;
- suqqestiv (təlqinedici) qabiliyyətlər;
- tədqiqatçılıq qabiliyyəti;
- elmi-idraki qabiliyyətlər.

Əlbəttə, yuxarıda sadalanan bəndlərin hər biri keyfiyyətli pedaqoji fəaliyyətin reallaşmasında əvəzsiz rola malikdir. Bununla yanaşı, peşəkar müəllim olmaq üçün tətbiq edilməsi zəruri olan başqa meyarlar da var. Hər bir müəllim sənətini, şagirdlərini sevməli, peşəsinə sədaqətli olmalı, öz peşə borcunu ləyaqətlə yerinə yetirməyi bacarmalıdır. Yalnız fədakar və ləyaqətli insanlar bu sənətin bütün çətinliklərini çiyinlərində daşıya bilər və müəllim adına ləkə gətirmədən onun qarşıya qoyduğu bütün öhdəlikləri lazımı səviyyədə yerinə yetirməyi bacararlar.

Elə bir fəaliyyət sahəsi yoxdur ki, zaman keçdikcə az və ya çox dərəcədə dəyişikliklərə maruz qalmasın. Bu dəyişikliklər hər dövrün tələblərindən irəli gəlir. Günümüzün aktual məsələləri ilə bağlı bütün fəaliyyət sahələrini əhatə edən dəyişiklik və yeniliklər müəllimlərin fəaliyyətində, təlim-tərbiyə prosesində daha qabarlıq şəkildə özünü göstərir. Elm və texnikanın sürətli inkişafı, qloballaşma və integrasiya prosesləri müəllimlərə verilən pedaqoji tələblərin müasir dövrümüzün inkişaf tələblərinə uyğunlaşdırılmasını zəruri edən başlıca amillərdir. Müəllimlər yeni təlim metodlarının, İKT-nin köməyi ilə pedaqoji prosesdə müsbət nəticələr göstərməyə çalışır, bu yolda pedaqoji ustalıq və qabiliyyətlərindən maksimum dərəcədə faydalanaraq əllərindən gələni əsirgəmirlər. "Müasir müəllim necə olmalıdır?" suali təkcə respublikamızda deyil, həmcinin, dünyanın bütün inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində təhsil işçilərini, ümumiyyətlə, pedaqoji aləmi düşündürən ən vacib məsələlərdən biri, hətta binincisidir. Müasir müəllimin hansı tələblərə cavab verməsi, özündə hansı keyfiyyətləri həlləşdirməsi son dövrlərdə daha çox müzakirə edilir. Bu sahədə bir çox işlər görülür, layihələr hazırlanır. 2010-2012-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Dünya Bankının maliyyə dəstəyi ilə müasir təhsilə və tədrisə yardım mərkəzi tərəfindən reallaşan "Səmərəli məktəb" layihəsi buna misal ola bilər. Həmin layihədə müəllimin öz peşəkarlığını inkişaf etdirməsi sahəsində əsas istiqamətlər müzakirə edilir. Bu istiqamətlər aşağıdakılardan ibarətdir:

1. ixtisas üzrə nəzəri-elmi biliklərin inkişafı : Hər bir müəllim tədris etdiyi fənn üzrə nəzəri-elmi biliklərini daim artırmalı, ixtisası üzrə yeni biliklərdən, fakt və hadisələrdən, kəşflərdən və s. məlumatlı olmalıdır. Bunun üçün müəllim elmi mətbuatı izləməlidir. Bu halda dərsin daha maraqlı qurulması, istər fəndaxılı, istərsə də fənlərarası integrasiyanın yaradılması üçün maraqlı, aktual problemlərin tapılması asanlaşar. Müəllimlik elə sənət sahəsidir ki, özünütəhsilə heç bir zaman son vermək olmaz. Xüsusən indiki dövrdə – informasiya bolluğu şəraitində müəllimlər daha çox mütləq etməli, biliklərini artırmalı, təlim-tərbiyə sahəsindəki yeniliklərdən xəbərdar olmalıdırlar. Elm daim inkişaf edir, yeniliklər artır. Əgər müəllim bu yeniliklərdən xəbər tutmasa, yalnız köhnə bilikləri tətbiq etsə, gələcək uğursuzluğuna imza atmış olar.

2. metodiki biliklərin müasir tələblərə uyğunlaşdırılması : Bu istiqamətdə ölkəmizin müxtəlif regionlarında təlimlər həyata keçirilir. Belə təlimlərdən əsas məqsəd müəllimlərin yeni metodik yanaşmalar üzrə bilik və bacarıqlarının daha da təkmilləşdirilməsidir. Təlim sahəsində özünü göstərən mühüm dəyişikliklərdən biri də dərsin quruluşundakı yenilikdir. Ənənəvi dərslə müqayisədə müasir dərsin quruluşu fərqlidir. Bu fərqlilik dərsin mərhələlərində, təlim metodlarında, qiymətləndirmə sistemində və s. özünü göstərir. Bütün bu yeniliklərin məktəblərdə kütləvi şəkildə tətbiq edilməsi məqsədilə tədris ocaqlarında müəllimlərin iştirakını nəzərdə tutan təlimlər təşkil olunur.

3. İKT-dən istifadə bacarıqlarının formalaşdırılması : Müasir dövrdə müəllimi səciyyələndirən ən vacib cəhətlərdən biri onun İKT-nin tətbiqi ilə bağlı bacarıqlara malik olmasıdır. Hər bir müəllim dərsdə İKT-dən səmərəli istifadə etməli, təlimin keyfiyyətini yüksəltmək üçün ondan faydalanamalıdır. Bu gün ölkəmizdə İKT-nin tətbiqi, həmçinin müəllimlərin İKT-dən istifadə bacarığına yiyələnmələri ilə bağlı tədris müəssisələrində ciddi işlər görülməkdədir: məktəblər müasir texniki avadanlıqlarla təchiz olunur, müəllimlərin İKT-dən istifadə bacarıqlarının formalaşdırılması və dərinləşdirilməsi üçün müxtəlif təlim kursları təşkil edilir. Müəllimlər təlimdə İKT-dən yerli-yerində istifadə etməli, elektron vəsaitləri hazırlayarkən zamanı pedaqoji-metodik tələblərə əməl olunmalıdır. Onlar bilməlidirlər ki, dərsdə istifadə edəcəkləri elektron vəsaitlər sadə, anlaşılıq tərtib olunmalı, şagirdlərin yaş, anlaq və maraq səviyyəsinə uyğunlaşdırılmalıdır.

Təhsil sahəsində yenilik dedikdə, dərsdə kompyuter texnologiyalarından istifadə və ya təlimin təşkili prosesində dəyişikliklərlə yanaşı, müəllimin pedaqoji düşüncə tərzində, davranışında, ünsiyyətində də müasir tələblərin əks olunması başa düşülməlidir. Yeniləşmə ilk növbədə müəllimin davranışında özünü göstərməsə, dəyişikliklərin müsbət nəticələrindən söhbət gedə bilməz. Bu, onunla bağlıdır ki, yeni təlim texnologiyaları pedaqoji prosesin şagirdyönümlülüyünü ön plana çəkir, yəni təlimin mərkəzində müəllim yox, şagird durmalıdır. Şagird fəaliyyət göstərməklə daim axtarışda olmalı, müəllim isə ona istiqamət verməli, bələdçi rolunu oynamalıdır. Təlimin ənənəvi formasında isə əksinə idi: daha çox müəllim danışır, şagirdlər qulaq asırdılar, müəllimin avtoritar mövqeyi olduqca güclü idi. Ona görə də belə hesab edilir ki, əgər müəllim təlimdə müsbət nəticələrə nail olmaq istəyirsə, ilk növbədə öz davranışında, şagirdlərə olan münasibətdə dəyişiklik etməyi, dərs prosesində demokratik ab-hava yaratmayı bacarmalıdır.

4. pedaqoji-psixoloji yanaşma bilik və bacarıqları : Müəllimlik fəaliyyətini pedaqoji, psixoloji bilik və bacarıqlar olmadan təsəvvür etmək mümkün deyil. Tədris etdiyi fəndən asılı olmayaraq, hər bir müəllim dərin pedaqoji, psixoloji bilik və bacarıqlara sahib olmalı, şagirdlərlə iş zamanı onlara pedaqoji və psixoloji yanaşma tərzini bilməlidir. Məhz bu səbəbdən müəllimin pedaqoji prinsipləri, qanunauyğunluqları, təlim-tərbiyənin funksiyalarını bilməsi, şagirdlərin yaş və psixoloji xüsusiyyətlərini nəzərə alması, ən əsəbi və gərgin anlarda belə səbirli davranışması, çətinliklərin uğurlu pedaqoji-psixoloji həlli yollarını tapa bilməsi keyfiyyətli təlim nəticələrinə səbəb olan ən vacib amillərdəndir.

5. sosial vərdişlərin inkişafı : Sosial vərdişlər dedikdə, qarşılıqlı əməkdaşlıq və anlaşılma əsasında qurulan mühit yarada bilmək, qısa və ləkənə nitqə sahib olmaq, qarşidakı insanı

dilinə bilmək və s. bacarıq və vərdişlər nəzərdə tutulur. Müəllim bu xüsusiyyətlərə sahib olmalıdır. Şagirdlərinə nümunə olmalıdır. Müəllimlərin sosial vərdişlərə yiyələnmələri nəinki pedaqoji prosesdə şagirdlərə kömək edəcək, həmçinin onların nümunə götürərək sosial həyata tərtibatçıları prosesində vacib vərdişləri əldə etmələrində böyük rol oynayacaq.

6. xarici dil üzrə ünsiyyət bacarıqları : Təhsil sahəsində qoyulan tələblərdən biri də müəllimlərin xarici dildə ünsiyyət bacarıqlarının artırılması, iki və daha artıq xarici dil üzrə biliklərə yiyələnmələri tələbidir. Xarici dil üzrə bacarıqların olması müəllimə şərait yaradır ki, a. xarici pedaqoji ədəbiyyatla tanış olsun, dünyada baş verən pedaqoji yenilikləri öyrənsin. Qubaqcıl dünya təcrübəsinə şəxsən izləyən, həmin təcrübənin mütərəqqi cəhətlərini milli pedaqoji düşüncə tərzimizə, milli mentalitetimizə uyğunlaşdıraraq təlim prosesinə gətirən müəllim, sözsüz ki, daha cox uğur qazanar.

7. menecment bilik və bacarıqları : Hazırda müəllimin facilitator, yəni "yol göstərən", "istiqamət verən" mövqeyi qabardılaraq ön plana çəkilir. Bununla belə, müəllimin menecmentlik, yəni idarəcilik qabiliyyətinin olması da vacib məsələdir. Əgər müəllim sinfi düzgün idarə edə, fərdi və kollektiv təşkilatçılıq işlərinin öhdəsindən müvəffəqiyyətlə gələ bilərsə, deməli, o, təlim prosesində şagirdlərə doğru istiqamət vermək, onkarı yönləndirmək sahəsində də uğur qazanacaqdır.

8. zəruri ümumi biliklər : Hər bir müəllim yalnız tədris etdiyi fənnə dair nəzəri-elmi və praktik biliklərə deyil, eyni zamanda təbiət, cəmiyyət haqqında ümumi biliklərə, geniş dünyagörüşünə malik olmalıdır. Bunun üçün təkcə fənn üzrə deyil, digər sahələrlə bağlı müxtəlif ədəbiyyatları da mütaliə etməli, dünyada baş verən siyasi, iqtisadi, sosial və s. yenilikləri müntəzəm izləməlidir.

Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, son illərdə bu istiqamətlərdən, əsasən, ikisinin tətbiqinə daha cox diqqət yetirilməkdədir: metodik biliklərin müasir tələblərə uyğunlaşdırılması və müəllimlərin pedaqoji prosesdə İKT-dən istifadə bacarıqlarının formallaşdırılması. Bu iki istiqamət diqqət mərkəzində olmalıdır, lakin digər istiqamətləri diqqətdən yayındırmaq təlim prosesində mənfi nəticələrə gətirib çıxarar. Ona görə də bu istiqamətlərin bərabər inkişafı nəzərdə tutulmalıdır.

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il, oktyabr ayının 24-də verdiyi sərəncamla təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda da müəllim və ona verilən tələblər öz əksini tapmışdır. Strategiyada göstərilir: "Müəllim amili təhsilalanın öyrədilməsi və inkişafı, nailiyyətlərinin monitorinqi prosesində həllədici rol oynayır. Təhsilalanın savadlı və səriştəli şəxs kimi formallaşmasına müəllimin təsiri onun akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən asılıdır. Müəllimin bu keyfiyyətləri ilə təhsilalanın nailiyyətləri arasında six korrelyasiya mövcuddur." Göründüyü kimi, strategiyada da müəllimin fəaliyyətində ona verilən pedaqoji tələblərin nə dərəcədə tətbiq edilməsinin birbaşa təlim prosesinin gedişinə, təhsilalanların savadlı və hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi formalşmalarına təsiri vurğulanır. Məhz bu səbəbdəndir ki, strategyanın əsas istiqamətlərindən biri də "təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli manisənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənin formallaşdırılması"dır.

Ümumiyyətlə, bütün dövrlərdə yaxşı müəllim statusuna sahib olmaq üçün müəllimlərin həm şəxsi, həm də peşə keyfiyyətlərinin olması vacib hesab edilmişdir. Bu sahədə bir sıra araşdırımlar aparılmış nəticədə bəzi normalar müəyyən edilmiş, təhsilverənin kimi aşağıdakı keyfiyyətlər nəzərdə tutulmuşdur:

- şagirdlərə pozitiv və obyektiv yanaşmaq;
- onların maraqları və diqqətini təmin etmək;
- tədqiqatçı olmaq;
- üyvanları cəsarətləndirmək və dəstəkləmək;
- liderlik xüsusiyyətlərinə malik olmaq və s.

Müəllimin peşə keyfiyyətləri dedikdə, əsasən aşağıdakılardan nəzərdə tutulur:

- şagirdlərin yaş, fərdi və psixoloji xüsusiyyətlərini bilmək;
- təlim prosesini buna uyğun təşkil etmək;
- əldə edilmiş biliklərin təcrübədə tətbiqini reallaşdırmağa imkan verən pedaqoji mühit yaratmaq və s.

Müasir dövrdə müəllimin əsas vəzifəsi öyrənənlərin yaradıcı, məntiqi, tənqidi təfəkkürünü inkişaf etdirmək, onlarda tədqiqatçılıq, əməkdaşlıq bacarıqları, yığcam, səlis və məntiqli nitq qabiliyyətləri formalasdırmaq, gələcəkdə sağlam rəqabətə tab gətirə biləcək peşəkar ixtisaslı kadr və kamil şəxsiyyət kimi yetişmələrinin qayğısına qalmaqdır.

Müəllim təlim prosesində problem-situasiyadan yerində istifadə etməli, şagirdlərə sərbəst düşünmə, fikir yürütmə, fikrini əsaslandırma, doğru nəticəyə gəlmə bacarıqları aşılamalıdır. Bunun üçün o, dərsi maraqlı qurmaları, öyrənənlərin hər birində mövzuya diqqət və həvəs yaratmalı, İKT-nin və interaktiv təlim metodlarının köməyi ilə təlimin funksiyalarının sistemli və ardıcıl tətbiqinə, şagirdlərin həm elmi biliklərə yiyələnmələrinə, həm tərbiyelənmələrinə, həm də psixoloji inkişaflarına nail olmalıdır. İnsanın gələcək həyatı, tutduğu mövqe, sahib olduğu şəxsi keyfiyyətlər onun aldığı təhsil və tərbiyədən asılıdır. Odur ki, uşaqlarından - məktəbəqədər və ibtidai hazırlıq dövründən başlayaraq verilən düzgün təlim-tərbiyə cəmiyyətin parlaq gələcəyinin qurulmasına öz müsbət təsirini göstərmış olar. Belə şərəflü işi məsuliyyətlə həyata keçirən müəllimlər istər savadı, dünyagörüşü, istərsə də əxlaqı, mədəniyyəti ilə digər insanlardan üstün, hər kəsə nümunə olmalıdır, çünki şagirdlər, xüsusilə aşağı sinif şagirdləri, adətən, müəllimin sözlərinə deyil, hərəkətlərinə fikir verir, onu təqlid edirlər. İbtidai sinif şagirdləri çox zaman valideynlərindən artıq müəllimlərinə inanır, onları özlərinə ən böyük nümunə hesab edirlər. Zəngin insani keyfiyyətlərə malik olan müəllimin şagirdləri də əsl şəxsiyyət kimi yetişirler.

Ümumiyyətlə, hər bir müəllim peşəsindən irəli gələn öhdəlikləri layiqincə yerinə yetirməyi qarşısına əsas məqsəd kimi qoymalıdır, çünki müəllimlik elə fəaliyyət sahəsidir ki, burada ən kiçik səhv gələcəkdə böyük nöqsanların meydana çıxmamasına şərait yarada bilər. Başqa peşələrdə yol verilmiş xırda səhvləri aradan qaldırmaq mümkünürsə, müəllimlik sənətində bu, bəlkə də mümkün deyil, çünki müəllimlər, xüsusilə ibtidai sinif müəllimləri uşaqların "mənəvi dünyasının memarı" hesab edilirlər. Şagirdlərin düzgün təlim-tərbiyə almalarında, psixoloji və fizioloji inkişafında səhvə yol vermək olmaz. Ona görə də hər bir müəllim öz işinə vicdanla yanaşmalı, yanlış davranışlarla öyrənənlərin daxili dünyasını zədələməməli və onların cəmiyyətə yararlı bir insan kimi formalasımalarını təmin etməlidir.

Deyilənləri ümumiləşdirərkən aydın olur ki, əsrlər boyu müəllimin qarşısında, mahiyyət etibarilə eyni məqsədlər, eyni vəzifələr, eyni tələblər qoyulmuşdur. Sadəcə həmin məqsəd, vəzifə və tələblər hər dövrün xüsusiyyətlərinə uyğunlaşdırıllaraq həyata keçirilmişdir. Başqa sözlə, müəllim üçün mühüm hesab edilən bu tələblər hər zaman müasir vasitə və vəsaitlər hesabına zənginləşmiş, müxtəlif formalarda özünü göstərmişdir. Beləliklə, bu gün müasir müəllim və ona verilən başlıca tələblər mövzusu aktual olmaqla bütün təhsil işçilərinin diqqət mərkəzindədir. Müasir dövrdə müəllimə verilən əsas pedaqoji tələblər müəyyən edilir və bu tələblərin həyata keçirilməsi yolunda mühüm işlər görülür. Müasir müəllim daim öz üzərində işləməli, biliyini, dünyagörüşünü artıraraq daha da təkmilləşdirməli, davranışında bütün pedaqoji meyarlara əməl etməli, müasir tələblərə tam mənada cavab verməli, elmi, texniki yenilikləri izləməli, onları pedaqoji prosesə gətirməli və səmərəli şəkildə tətbiq etməlidir.

Bu gün respublikamızın ümumtəhsil məktəblərində fəaliyyət göstərən bir çox ibtidai sinif müəllimləri pedaqoji-metodik tələbləri düzgün yerinə yetirərək təlim prosesində əsaslı keyfiyyət dəyişikliklərinə nail olmuşlar.

1. Həsənov A., Ağayev Ə. Pedaqogika . Bakı: "Nasir" nəşriyyatı, 2007.
2. Ağayev Ə. Seçilmiş pedaqoji əsərlər . I cild. Bakı, 2011.
3. Paşayev Ə., Rüstəmov F. Pedaqogika . Bakı: "Elm və təhsil", 2010
4. <https://www.examtime.com/blog/teaching-skills/>.
5. <http://tea4er.ru/schoolblogs/556-1-r>.

**педагогические и методические требования выдвинутые
педагогам в современном периоде
резюме**

Современный педагог – лицо, которое постоянно находится в поиске новизны, осуществляющее качественную педагогическую деятельность, для развития логического, критического и творческого мышления обучающих посредством инновационных учебных технологий. В современном мире к учителям предъявляют педагогические требования, которые устанавливаются в результате исследований . Во все времена, чтобы стать передовым учителем, владение определенными педагогическими качествами, мастерством и способностями имело важное значение. Учитель, используя ИКТ и интерактивные методы в процессе обучения учащихся, должен заботиться о воспитании обучающихся как о грамотных личностях.

**pedagogical and methodical requirements which instructors
encounter in contemporary time
summaru**

Modern instructor is someone who conducts creative researches consistently and implements qualitative pedagogical process through improving logical, critical and creative comprehension of learners based on cutting-edge training technologies. Instructors are assigned to several pedagogical requirements in nowadays. Those requirements have been established through investigations launched by pedagogues. In all times acquiring some pedagogical qualities,masteries and skills have played pivotal role in becoming foremost instructor. In modern times an instructor must use ICT and interactive training methods in order to create knowledgeable,logical personality with rich moral qualities. Those instructors must ensure comprehensive future for our society.

DAHİLƏR MÜƏLLİM HAQQINDA

Məhəmməd Peyğəmbər demişdir: “Hər kim mənə bir hərf öyrətsə , mən ona qul olaram”.

Seyid Əzim Şirvani bu dəyərli fikri nəzmlə qələmə almışdır.

Sənə hər kimsə elm edər təlim,
Ona vacibdir eyləmək təzim.
Harda görsən, ona salam eylə,
Baş əyib, qultək ehtiram eylə.

“Tərbiyəçi tərbiyə etdiyi uşaqqdan nə düzəltmək istəyirsə, özü də o olmalıdır.”

V.Q.Cernișevski

“Hər bir ölkənin gələcəyi o ölkənin insanların alacağı təhsillə bağlıdır.”

A. Eynsteyn

“Tərbiyəçinin xasiyyətinin gənc qəlbə təsiri elə bir tərbiyəvi qüvvəyə malikdir ki, onu nə dəslilik, nə əxlaqi nəsihət, nə də cəza və rəğbətləndirmə sistemi əvəz edə bilər.”

K.D.Uşinski

“Tərbiyəçinin şəxsiyyəti nə qədər vacib, böyük və müqəddəsdir: insanın bütün həyatı onun allarındədir.

V.Q.Belinski

“ Müəllimin evi kitabxana, dövləti kiçik şagirdlər, sazi və nəgməsi şagirdlərin sədası, qazancı məmətin məhəbbət və ehtiramıdır.”

S. M. Qənizadə

ОЦЕНИВАНИЕ В НАЧАЛЬНОЙ ШКОЛЕ КАК ПОДХОД ПЕДАГОГИЧЕСКОЙ ЭКСПЕРТИЗЫ К СОЗДАНИЮ УСЛОВИЙ САМООЦЕНИВАНИЯ УЧАЩИХСЯ

Нигяр Мурадова,
доктор философии по педагогике, доцент,
ведущий научный сотрудник ИПОАР
E-mail: rita-nigar@mail.ru

Məqalədə pedaqoji ekspertizada ibtidai sinif şagirdlərinin özünüçiyəmtələndirmələrinə şərait yaradan bir yanaşma olmasından, onun özünüçiyəmtələndirməyə tüsbsət təsirindən söhbət gedir.



ключевые слова: педагогическая экспертиза, оценивание в начальных классах, оценочная деятельность младших школьников, навыки самооценивания, учитель

açar sözləri: pedaqoji ekspertiza, aşağı sınıflarda qiymətləndirmə, kiçik yaşlı məktəblilərin fəaliyyətinin qiymətləndirilməsi, özünüçiyəmtələndirmə bacarıqları, müəllim

key words: pedagogical examination, evaluation in the elementary grades, estimated activity of younger schoolboys, self-evaluation skills, teacher

Чем младше ребенок, тем больше он нуждается в оценке своих усилий.

Рубинштейн С.

Современное образование Азербайджана от начальной школы требует многообразия и вариативности, где важную роль играет система работы учителя, направленная на максимальное развитие личности младшего школьника. В этой системе учебный материал выступает как средство и инструмент, создающий условия для полноценного роста личностных качеств учащихся младших классов. В связи с этим актуальной является проблема совершенствования оценивания достижений учащихся младшего возраста. «Процесс оценивания является неотъемлемой частью всего процесса обучения и имеет серьёзное образовательное влияние на младших школьников. Оценивание – это процедура, посредством которой учитель измеряет и определяет уровень развития учащегося по его знаниям, умениям и зонам ближайшего развития» (Мейл А.). Следует, что процесс оценивания выступает как один из эффективных факторов успешного обучения и считается важным для всех участников учебного процесса:

- учителя желают видеть эффективность их методических приёмов, выявить по улучшению достижения лучших результатов, т.е. хотят видеть прогресс ученика;
- учащимся необходимо видеть свои достижения и чувствовать свою успешность;
- администрация желает знать результаты обучения в младших классах;
- родители хотят видеть успехи и неудачи ребенка, проблем и достижений.

Однако эффективность учебной деятельности школьника зависит не только от уровня оценивания усвоенных знаний, владения приемами умственной деятельности, но и от уровня его самооценки. С позиции педагогической экспертизы следует, что для достижения положительной динамики учебных действий учителю необходимо с первого класса обучать ученика самооценке своих способностей. Так как адекватная самооценка ученика помогает достаточно эффективно решить задачу повышения мотивации обучения и его результативности. Поэтому система оценивания должна выстраиваться таким образом, чтобы учащиеся самостоятельно включались в контрольно-оценочную деятельность, приобретая навыки самооценки. Структура оценочной деятельности младших школьников схематично изобразим следующим образом:

схема № 1

Педагогические основы оценочной деятельности младших школьников:

- а) осознание младшими школьниками целей оценивания (зачем оценивать?);
- б) знакомство с предметом и критериями оценивания (что оценивать?);
- в) знакомство с видами оценивания (как оценивать?);
- г) формирование у младших школьников умений самооценивания (готов оценивать!)

Подход к обучению оценочной деятельности младших школьников, который устраняет недостатки в обучении, повышает их учебной мотивации

– В настоящее время в начальных классах используются различные виды оценочных шкал и тестовых работ, отвечающие требованиям современной образовательной системы, которые плодотворно обеспечивают процесс формирования и развития самооценки учащихся своих учебных достижений, эффективно способствуют структурированию новой системы оценивания, которая:

- нормализует отношения ученика с учителем, родителями и самим собой;
- повышает учебную мотивацию младшего школьника;
- позволяет отслеживать динамику успешности обучения в целом.

Следует, что система оценивания в начальных классах – это измерение деятельности ученика разными способами, экспертиза его проблем и успехов. «Младшие школьники хотят быть положительно оцененными на каждом уроке, им необходимо видеть собственный прогресс и просто получить похвалу учителя» (Выготский Л.С.). Проверка и оценка достижений учащихся младших классов является существенной составляющей процесса обучения и одной из важных задач педагогической деятельности учителя. Значит, учитель должен не только тщательно планировать цели достижения и способов их проверки, способствующие повышению объективизации оценки и качества процесса обучения, а также целенаправленно работать на становление у младшего школьника способности к оценке границ своих знаний и умений. Следовательно, деятельность учителя должна соответствовать современным требованиям общества, педагогической и методической наукам, основным приоритетам и целям образования.

Какие способы оценивания в начальных классах более эффективны и мотивируют учеников на дальнейшее успешное обучение?

Педагогическая экспертиза отмечает, что из существующих многообразий оценочных инструментов и подходов в этой области **портфолио** является одним из самых популярных способов оценивания младших школьников. В нём представлены успешные работы, достижения в виде грамот, открыток или небольших подарков, фотографии, результаты тестов, аудио и видеозаписи. Портфолио прекрасно информирует родителей, учеников и учителей, а также оценивает личностный вклад и прогресс в обучении. Этот документ принадлежит ученику, и он самостоятельно решает, что в портфолио положить. Следовательно, портфолио способствует участию ученика в оценке своего труда. Здесь главной функцией самооценки и самоконтроля является определение учеником границы своего знания-незнания, выявление своих возможностей на разных этапах обучения.

Какие способы оценивания могут сделать оценку учащихся более содержательной, объективной и дифференциированной?

Педагогическая экспертиза подчеркивает, что введение в практику начальных классов **без отметочной системы оценивания** считается эффективным способом, который может не только сделать оценку учащихся более содержательной, объективной и дифференциированной, но и плодотворно формировать контрольно-оценочную деятельность младших школьников как основу их учебной самостоятельности, основу умения учиться. «Без отметочное обучение – это поиск нового подхода к оцениванию, который позволил бы преодолеть недостатки существующей «отметочной» системы оценивания» (Воронцов А.Б.). Педагогическая экспертиза обнаруживает, что несовер-

шенство «отметочной» системы оценивания, в основном, проявляется в следующем: «некоторые аспекты оставляют без оценки и дети затрудняются в оценивании» (Керимов Я.Ш.). Таким образом, превосходство безотметочного обучения заключается в его принципах. Основными принципами являются критериальность, приоритет самооценки, гибкость и вариативность, возможность отразить все важные характеристики способностей учащихся (**качественная**), сравнивать сегодняшние достижения учащихся с их же успехами некоторое время назад (**количественная**). Сочетание количественной и качественной составляющих оценки дает наиболее полную и общую картину динамики развития каждого ученика с учетом его индивидуальных особенностей, естественность процесса контроля и оценки.

Отметим, что в рамках данной статьи портфолио и безотметочное оценивание рассматриваются в контексте формирования у младших школьников контрольно-оценочной самостоятельности, развития навыков самооценения в сфере складывания их профориентационной позиции. Основной задачей профориентационной работы в начальных классах является расширение кругозора и осведомленности ученика о профессиях в процессе общения с людьми определенных профессий.

С позиции педагогической экспертизы рекомендуется включение в структуру уроков начальных классов профориентационных игровых процедур, которые позволяют разнообразить уроки и сделать их более эмоционально-насыщенными. Например, в игре «Магазин» ученикам предлагается исполнить роли кассира, продавцов различных отделов, администратора, но при этом в процессе игры решается дидактическая задача (закрепление навыков устного счета) и воспитательная (культура общения). Таким образом, в таких играх, как «Магазин» на уроке математики, или «Библиотека» на уроке чтения, или же «Экскурсовод» на уроке природоведения дидактическая задача урока интегрирована с профориентационной. Следует, что вышеуказанные и другие ролевые игры обладают значительным профориентационным потенциалом. В области профориентации в начальных классах важно учитывать: возрастных особенностей младших школьников; основ проектирования профориентационного занятия для начальных классов; профориентации через учебные предметы; внеурочной профориентационной работы классного руководителя с родителями в начальных классах.

Профориентационная работа в младших классах не должна ограничиваться одним видом деятельности. Следует использовать разнообразные приемы и методы: мини-лекции о содержании профессии, рисуночные методики, связанные с профессией, беседы со специалистами, оформление уголка профессии или папки с вырезками из газет, журналов, фотографий с экскурсий на предприятия, ведение школьниками «Профессионального портфолио» и др. В портфолио могут войти: интервью с родителями, рисунки, письменные работы. Здесь ученик будет учиться видеть свою работу как сумму многих умений, каждое из которых имеет свой критерий оценивания. Таким образом, центром развития учебной самостоятельности ученика в начальных классах, ее ядром и основной формой проявления является контрольно-оценочная самостоятельность.

Умение младших школьников правильно оценить себя или одноклассника актуально и важно. Государственные стандарты в этом направлении предполагают:


- объективное оценивание своих учебных достижений;
- владение навыками оценки своей деятельности;
- учет мнения родителей, учителя, сверстников при самооценении;
- оценивание своего вклада при выполнении группового задания.

«В процессе самооценивания ученики обнаруживают те проблемы, которые соисполнитель (учитель) не считает, даже об этом не думает» (Керимов Я.Ш.).

Схематично представляем технологический процесс формирования умений оценочной деятельности младших школьников следующим образом:

схема № 2

Технологический процесс формирования умений оценочной деятельности младших школьников



Резюмируя вышеизложенный материал, педагогическая экспертиза в рамках данной статьи показывает научно обоснованную основу для построения более эффективной системы оценивания достижений младших школьников, дает учителям, ученикам, родителям научно обоснованную структуру технологического процесса, который плодотворно формирует умения оценочной деятельности младших школьников.

Литература

1. Кәрімов Y.Ş. Pedaqojı tәqiqat metodları (dәrs vәsaiti). Bakı: «Azərnəş», 2009.
2. Цукерман Г. А. Оценка без отметки. Москва-Рига: Педагогический центр «Эксперимент», 1999.
3. Игошина Н. В. Саморазвитие как одно из современных инновационных направлений в образовании младшего школьника. МГУ, 2008.

ibtidai siniflərdə qiymətləndirmə pedaqoji ekspertizada şagirdlərin özünüqlıymətləndirilməsi şərtlərinin yaranması yolu kimi xülasə

Kiçik yaşı məktəblilərin nailiyyətlərinin qiymətləndirilməsi tədris prosesinin zəruri tərkib hissəsidir və müəllimin pedaqoji fəaliyyətinin ən mühüm vəzifələrindən biridir. Müəllim nəinki onların müvəffəqiyyətə çatma məqsədləri və vasitələrini diqqətlə planlaşdırmalı, habelə kiçikyaşlı məktəblilərin öz bilik və bacarıqlarının sərhədlərini qiymətləndirməsi vərdişlərini formallaşmaq üçün məqsədyönlü çalışmalıdır.

***assessment in as primary school teaching approach to the creation of expertise
self-evaluation in lower grades
summary***

Assessment of achievements younger students is an essential part of the learning process and one of the important tasks of a teacher's work. The teacher should not only carefully planned goals and ways to achieve their evaluation, as well as targeted work on the formation of the younger student ability to assessing the boundaries of their knowledge and skills.

MƏKTƏBƏQƏDƏR MÜƏSSİSƏLƏRDƏ TƏLİM PROSESİNİN EFFEKTİVLİYİNİN ARTIRILMASINDA UŞAQLARIN YAŞ VƏ FƏRDİ XÜSUSİYYƏTLƏRİNİN NƏZƏRƏ ALINMASININ ƏHƏMİYYƏTİ

Təranə Sadiqova,

ADPU, pedaqogika üzrə fəlsəfə doktoru

E-mail: t.sadiqova2013@ya.ru

Sədaqət Rəhimova,

pedaqogika üzrə fəlsəfə doktoru

E-mail: sedaqet.rehimova@mail.ru

Müəlliflər məqalədə məktəbəqədər yaşlı uşaqların fizioloji, psixoloji inkişafından, məşğılıyyət formalarından, uşaqların kollektivdə böyümələrindən, fərdi xüsusiyyətlərindən, yaşlıların münasibətindən, əqli inkişaflarından, onun yollarından bəhs edirlər.



açar sözlər: məktəbəqədər müəssisə, uşaq, təlim, yaş və fərdi xüsusiyyətlər

ключевые слова: дошкольное учреждение, ребёнок, обучение, возрастные и индивидуальные особенности

key words: preschool, child, education, age and individual characteristics



Məktəbəqədər müəssisələrdə təlim prosesinin effektivliyinin artırılmasında uşaqların yaş və fərdi xüsusiyyətlərinin nəzərə alınması mühüm problemdir.

Uşaq yaşlılardan yalnız boyuna, çəkisi-nə görə deyil, həm də orqanizmin, onun ayri-ayrı orqanlarının quruluş xüsusiyyətlərinə görə fərqlənir, bununla da həyatın müxtəlif mərhələlərində əhəmiyyətli dərəcədə dəyişir. Yaş xüsusiyyətləri bu və ya digər yaş dövrləri üçün xarakterik olan anatomiq, fizioloji və psixoloji xüsusiyyətlərdir. Bu xüsusiyyətlər uşaqların yaşadıqları və tərbiyə olunduqları şəraitdən çox asılıdır. Kiçikyaslı uşaqların həyatında aşağıdakı inkişaf mərhələləri ayırd edilir:

- 1-10 gün – doğuluşun ilk günləri;
- 10 gündən 1 yaşadək – südəmər dövr;
- 1-2 yaş – erkən uşaqlıq dövrü;
- 3-6 yaş – məktəbəqədər yaş dövrü;
- 6-10 yaş – kiçik məktəb yaşlı dövrü və s.

Doğuluşun ilk günləri və südəmər dövr uşaqların hərəkət məhdudluğu və köməksizliyi ilə səciyyələnir. Yaşlılar uşaqların bütün tələbatlarını yerinə yetirir, ətrafdakı əşyalarla tanış edir, onlara oturmağı, ayaq üstə durmağı və gəzməyi öyrədirlər. Yaşlılarla ünsiyyət sayesində uşaqlar nitqi anlamağa başlayır, təqlid vasitəsilə hecaları, asan tələffüz olunan çoxşək sözləri müstəqil tələffüz edirlər. Tənəffüs, qan dövranı, istiliyi tənzimləmə kimi mühüm funksiyalara özünəməxsusluq xasdır: tənəffüsün yüksək tezliyi (dəqiqədə 30-40 dəfə), ürək yığılması (dəqiqədə 140-120 dəfə), bədən istiliyini tənzimləmə. Uşaq öz bədəninin istiliyini onun üçün əlverişli temperaturda saxlaya bilir. Havanın aşağı və yüksək temperaturlarında uşaqın orqanizmi, müvafiq olaraq, tez soyuyur və ya qızır. Həyatın

L ~~İ~~nci ilində fiziki və psixi inkişaf intensiv gedir. Uşağın boyu 20-25 sm, çəkisi 6-7 kq, baş ~~k~~ütləsi, demək olar ki, 3 dəfə artır.

Erkən uşaqlıq dövründə yaşlılarla ünsiyyət əsasında nitqin intensiv inkişafı və ~~m~~əntiqi əşyalarla hərəkətlərə yiyələnmə baş verir. Hərəkətlərin əlaqələndirilməsi nəzərə ~~ç~~apcaq dərəcədə yaxşılaşır. Bu illerdə düzgün tərbiyə sayəsində özünəxidmət (müstəqil soyunmaq, dişləri təmizləmək, yemək, geyinib-soyunmaq) vərdişləri formalasılır. Oyuncaqlarla hərəkətlərdən yaradıcı-rollu oyunlara keçilir. Üç yaşıñ sonunda normal inkişaf etmiş uşağın lügət ehtiyatında 800-1000 söz olur. Erkən uşaqlıq dövründə boyun ~~uzanmas~~, çəkinin artması davam edir, mərkəzi sinir sistemi və orqanizmin həyatı ~~əhəmiyyətli~~ funksiyaları təkmilləşir.

Məktəbəqədər dövr yaşlıların təsiri altında praktik və idrak fəaliyyətinin müəyyən ~~yollarının~~, həmçinin insanlar arasında mövcud olan qarşılıqlı münasibət normalarının mömənsənilməsi ilə səciyyələnir. Ətrafdakıların nümunəsi və tərbiyəvi təsirlər nəticəsində ~~şallığın~~ yeni formaları (yaradıcı oyun, rəsm, sadə əmək əməliyyatları və s.) və psixi proseslərin yeni növləri (məntiqi təfəkkürün rüşeymləri, ixtiyari diqqət və s.) inkişaf edir. Bu illərdə ixtiyari hafızə və fəal təxəyyül təkmilləşir, nitq sürətlə inkişaf edir. Məktəbəqədər yaşlı uşaqlar çox çevik, emosional olurlar. Onlar yalnız şəxsi arzularına deyil, həm də yaşlıların, yaşlılarının, kollektivin tələblərinə uyğun hərəkət edirlər. Boy və çəkinin artımı azalır, boy ~~ildə~~ 5-6 sm, çəki 2-3 kq artır.

Tərbiyəni müvəffəqiyyətlə həyata keçirməkdən ötrü müəyyən yaş mərhələsində uşağın tərbiyəsində hansı amilin aparıcı rol oynadığını bilmək lazımdır. Bu amillər hansılardır?

Oyun məktəbəqədər yaşlı uşaqların əsas fəaliyyət növü olub, onların inkişafında müüm yer tutur, həm də məktəbəqədər yaşlı uşaqların ətraf aləmi dərk etmələrinin müüm vasitəsi olmaqla, onların şəxsiyyətinin inkişafına böyük təsir göstərir. Təsadüfi deyildir ki, psixoloq, pedaqoq və tibb işçiləri uşaqların həyatında oyunun yerini öyrənir, təlim-tərbiyə vəzifələrinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün ondan istifadənin səmərəli yollarını araşdırırlar. Görkəmli pedaqoq A.S. Makarenko demişdir: «Yaşlı adamın həyatında iş, fəaliyyət, qulluq nə kimi əhəmiyyətə malikdirsə, uşağın da həyatında oyun o qədər vacib və əhəmiyyətlidir. Uşaq oyunda necədirsa, sonra işdə də bir çox cəhətdən elə olacaqdır. Ona görə gələcək xadimin tərbiyəsi, hər şeydən əvvəl, oyun prosesində keçir».

Uşaq ilk müstəqil fəaliyyətə oyun vasitəsilə başlayır. Oyun uşağı təlimə və əməyə hazırlayıır. Təəssüf ki, heç də bütün valideynlər oyunun məktəbəqədər yaşlı uşaq üçün əhəmiyyətini dərk etmir, oyunun özünəməxsus xüsusiyyətlərini bilmir, bu prosesdə övladlarına kömək etməyi bacarmırlar. Valideynlər çox vaxt bu yaşda uşaq oyununun psixologiyasını anlamır, oyunun gedisində qarışır, ədalətli olmaq üçün necə hərəkət etmək lazımdır.

Məktəbəqədər yaş dövründə tərbiyə amili kimi **kollektiv** də xüsusi rol oynayır. Hər bir uşağın özünü təsdiq və ifadə edə bilməsi üçün kollektiv lazımdır. Əlbəttə, kollektivdə tərbiyəni tərbiyəçi təşkil edir, lakin valideynlər də kollektiv tərbiyə problemlərinə (Uşaq özünü kollektivdə necə hiss edir? Öz şəxsi maraqlarını kollektivin maraqlarına tabe edə bilirmi? Özünün və kollektivin uğur və uğursuzluğu üçün necə həyəcan keçirir?) biganə qalmalıdır.

Uşaq istənilən yaş dövründə xeyirxah, nəvazişli münasibəti xoşlayır. Yaşlıların onun fikri ilə hesablaşmaları, onun şəxsiyyət və ləyaqətinə hörmət etmələri xoşuna gəlir.

Yaş xüsusiyyətlərindən başqa, tərbiyədə hər bir uşağın fərdi xüsusiyyətlərinin də nəzərə alınması vacibdir. Uşaq yaşa dolduqca, onun fərdi xüsusiyyətləri də inkişaf edir və formalasılır. Tərbiyəçi təlim prosesində bu xüsusiyyətləri nəzərə alaraq uşaqlara fərdi yanaşmalı, mənfi cəhətləri aradan qaldırmalı, müsbət cəhətləri inkişaf etdirməlidir. Məlum olduğu kimi, məktəbəqədər yaşlı uşaqlar fərdi xüsusiyyətlərinə görə bir-birindən fərqlə-

nirlər. Y.Ş.Kərimov haqlı olaraq yazır: «...Uşaqlar çox müxtəlif, çox rəngarəng olurlar. Onlar xarici əlamətlərinə görə necə fərqlənirlərsə, daxili ələminə, xarakter xüsusiyyətlərinə məktəbə hazırlıq səviyyələrinə görə də fərqlənirlər. Əslində elə həyatın maraqlılığı da bununla əlaqədardır. Belə fərqlər fərdlərin, nəticə etibarilə cəmiyyətin inkişafına təkan verir.» Ona görə də tərbiyəçi uşaqların fərdi xüsusiyyətlərini öyrənib, onlara bu cəhətdən ya-naşmalı, çətinliklərin öhdəsindən gəlmələrinə kömək etməlidir. Uşaq şəxsiyyətinin inkişaf çox müxtəlif şərtlərdən asılıdır. Uşağıın yaşıdagı həyat tərzi, aldığı tərbiyə, mühit, milli adət-ənənələr, ailə tipləri, özünə münasibəti onun psixi inkişafına, qabiliyyətlərinin forma-laşmasına təsir göstərir. Tərbiyəçi qarşıya qoyduğu məqsədə nail ola bilmək üçün bunları diqqətlə öyrənməlidir.

K.D.Uşinski yazırı: «Uşaqların təbiəti də bir-birinə oxşamır. Buna görədir ki, biz pedaqoqlara, insanın fiziki və ruhi təbiətini mümkün qədər diqqətlə öyrənməyi, tərbiyə etdikləri uşaqları və onları əhatə edən şəraitni öyrənməyi, hər zaman aqla gələ bilməyən müxtəlif pedaqoji tədbirlərin tarixini öyrənməyi məsləhət görürük».

Məktəbəqədər yaşılı uşaqlar əqli cəhətdən bir-birindən fərqlənirlər:

- normal əqli inkişafa malik olan uşaqlar;
- vunderkindlər (əqli inkişafı qabaqlayanlar);
- əqli inkişafı ləngiyənlər və əqli cəhətdən geri qalanlar.

Uşaqlara diaqnoz qoymaq psixoloqların funksiyasına aiddir, lakin tərbiyəçi də uşaqların əqli tərbiyəsini həyata keçirmək üçün onların əqli inkişaf səviyyəsini müəyyənləş-dirməlidir.

Məktəbəqədər yaşılı uşaqların əksəriyyəti normal əqli inkişafa, əqli fəallığa malik olur, ətraf aləmi öz idrak problemi kimi qavrayaraq qarşılara idraki vəzifələr qoyurlar. Uşaq çox zaman suallarına özü cavab tapmağa səy göstərir, təbiət və cəmiyyət hadisələrini müşahidə, müzakirə edə və nəticə çıxara bilir.

Qrupda əqli inkişafı qabaqlayan uşaqlar və ya vunderkindlər (məcüzə uşaqlar) az olur. İlk vaxtlar tərbiyəçi belə uşaqları aşkara çıxarmaqdə çətinlik çəkir. İntellektual inkişafın yüksək səviyyəsi, müstəsna qabiliyyətləri ilə seçilən uşaqlar – vunderkindlər yaşılalarını çox qabaqlayır, oxumağı, yazmayı erkən öyrənirlər. Onları, hər şeydən əvvəl, müəyyən fəaliyyət sahəsi cəlb edir və onlar bu sahədə qeyri-adi dərəcədə təkmilləşirlər.

Y.A.Komenski yazırı: «Tərbiyənin küt adamlara onlarda olan təbii kütlüyü aradan qaldırmaq üçün lazım olduğunu kim inkar edər? İstedadların həqiqətən tərbiyəyə böyük ehtiyacları vardır, çünkü fəal aqlı faydalı şəylə məşğul olmazsa, faydasız, boş və zərərlı şey-lərlə məşğul olar».

Müasir dövrdə əqli inkişafı qabaqlayan uşaqların çoxluğu akselerasiya ilə bağlıdır. Tərbiyəçi belələrinin biliyini, əqli imkanlarını nəzərə alaraq onlara xüsusi yanaşmalıdır. O, bilməlidir ki, vunderkindlərin əsas xüsusiyyəti onların yüksək əqli fəallığında, əqli fəaliyyətə tələbatın həddən artıq çox olmasında ifadə edilir. Program yükü onlar üçün kifayət de-yil. Uşaq üçün bir növ aqlın oyunu olan əqli məşğələ prosesində o, çoxlu təşəbbüs göstərə, qarşıya çıxan problemlərin həllindən zövq ala bilir. Belə uşaqlar uzun müddət diqqətlərini mərkəzləşdirə və əqli gərginliyi saxlaya bildiklərindən onların fikirlərini yayındırmaq çətindir.

Əqli inkişafı qabaqlayan uşaqlar daim zehni işə ehtiyac duyduqlarından tərbiyəçi onla-ra diqqətlə yanaşmalı, müvafiq tapşırıqlarla təmin etməli, maraqlı kitablar, əhəmiyyətli mövzular üzrə söhbətlər aparmalı, bununla da onları normal psixi vəziyyətdə saxlamalıdır.

Əqli inkişafı ləngiyən uşaqlar isə, vunderkindlərdən fərqli olaraq, diqqətlərini tərbiyə-çinin izahı üzərində cəmləşdirə, verilən tapşırığı yerinə yetirə bilmir, davranış qaydalarına əməl etmir, dəcəllik edir, bütün qrupun işinə mane olurlar. Məşğələ onlar üçün maraqsızdır. Tərbiyəçi belə uşaqlara valideyn qayğısı ilə yanaşmalıdır.

Uşaqların əqlini inkişaf etdirmək, məşğələyə marağı artırmaq, təlimin keyfiyyətini yükseltmək üçün təlim prosesində uşaqların inkişaf səviyyəsi, bilik və bacarıqları nəzərə alınmahdır. Tərbiyəçi uşaqlarda öz qüvvələrinə inam oyatmaq, onları inkişaf etdirmək üçün onların fərdi xüsusiyyətlərini, bacarıq və dərkətmə qabiliyyətlərini aşkar çıxarmalı, onları qruplara ayırmalı, hər birinə qüvvəsinə uyğun tapşırıqlar verməlidir.

Məhəmməd Peyğəmbər təlimdə yaşı xüsusiyyətlərini nəzərə almağın zəruriliyini belə ifadə etmişdir: «Uşaqlıqda öyrənilən elm daş üstündə yazıya, ahilliqda öyrənilən elm isə su üstündə yazıya bənzər».

Fərdi xüsusiyyətləri müəyyən etmək üçün uşağı hansı metodlarla öyrənmək olar?

Öyrənmənin ən etibarlı metodu uşağın davranışını və fəaliyyəti üzərində müşahidədir. Uşaq öz hissələrini necə təzahür etdirir, nəyə sevinir, hansı səbəbdən kədərlənir, hansı işə həvəslə qoşulur, hansını məcburi yerinə yetirir və s. Müşahidə sinir sisteminin tipini müəyyənləşdirməyə və buna uyğun olaraq tərbiyənin təşkilinə kömək edir.

Uşaqları müxtəlif fəaliyyət növlərində müşahidə etmək lazımdır. İş zamanı uşaqların qabiliyyətləri, maraqları və motivləri açılır. Kollektiv iş valideynlərə uşaqlarının nəyə qadir olduğunu görməyə kömək edir. Öyrənmək lazımdır ki, uşaq əmək tapşırıqlarını icra etməyə hazırlırmı? Uşağı öyrənmək üçün valideynlərin onlarla birlikdə istirahətinin təşkili də mühümdür.

Uşağın fərdi xüsusiyyətlərini aşkar çıxarmaq üçün tərbiyəçi müşahidə gündəliyi tərtib etməli, uşağa aid konkret, xarakterik faktlar burada öz əksini tapmalıdır. Tərbiyəçi məşğələlərdə və digər fəaliyyət sahələrində uşağın işini fəal surətdə müşahidə etməli və qeydlər aparmalıdır. Bu qeydlərə əsaslanaraq uşaqların bu və ya digər xüsusiyyətləri təhlil olunur və onlara fərdi yanaşmanın yolları müəyyənləşdirilir. Gündəlikdə hər bir uşağın hansı bilik və bacarıqlara malik olması, hansı sahədə geri qalması, onun qavrayışı, diqqəti, yaddaşı, nitqi haqqında qeydlər öz əksini tapmalıdır.

Ədəbiyyat

1. Kərimov Y.Ş. Uşaq məktəbə gedir. Bakı: «RS Poliqraf» MMC, 2002.
2. Komenski Y.A. Seçilmiş pedaqoji əsərləri. Bakı: «Azərnəşr», 1961.
3. Makarenko A.S. Seçilmiş pedaqoji əsərləri. Bakı: «Maarif», 1983.
4. Uşinski K.D. Seçilmiş pedaqoji əsərləri. Bakı: «Azərnəşr», 1953.
5. 101 Hədis. Bakı: «Gənclik», 1990.

учитывание возрастных и индивидуальных особенностей детей в повышении эффективности процесса обучения в дошкольных учреждениях резюме

Дети различаются разным уровнем гибкости мыслительной деятельности – одни быстро находят ответы, другим нужно основательно подумать, чтобы прийти к правильному заключению; разным темпом усвоения знаний – один быстро схватывает и запоминает, другим нужна длительная работа и повторения, чтобы усвоить новый материал. В разном темпе формируются и навыки.

Поэтому воспитатель должен организовать работу с детьми с учетом их возрастных и индивидуальных особенностей.

take account of the value of age and individual characteristics of children in enhancing the effectiveness of the learning process in preschool summary

Children differ in different levels of flexibility, mental activity – some quickly find the answers you need to thoroughly consider the other to come to the right conclusion; different rates of learning - one quickly grasps and remembers others need long-term work and repetition to learn new material. In a different pace and skills are formed. Therefore provider must organize the work with children in accordance with their age and individual characteristics.

İKT MƏKTƏBƏQƏDƏR TƏHSİLİN KEYFİYYƏTİNİN YÜKSƏLDİLMƏSİNƏ TƏSİR EDƏN FAKTOR KİMİ

Kifayət Məmmədova,
ARTPI-nin məktəbəqədər təhsilin kurikulumu
şöbəsinin elmi işçisi

Müəllif məqalədə məktəbəqədər müəssisələrdə İKT-nin yeri, növləri, onlardan istifadəni metod və priyomları, təlim-tərbiyə prosesinin mükəmməl təşkilində rolundan bəhs edir.



açar sözlər: İKT, məktəbəqədər təhsil, texnoloji innovasiyalar, kompyuter texnologiyaları, təlimin keyfiyyəti, oyun kompyuteri

ключевые слова: ИКТ, дошкольное образование, технологические инновации, компьютерные технологии, качество обучения, компьютерные игры

key words: ICT, early childhood education, technological innovation, computer technology, the quality of teaching, computer games

Hazırda respublikamızda, təhsilin digər sahələrində olduğu kimi, məktəbəqədər təhsil sahəsində də müəyyən dəyişikliklər aparılır. Bu dəyişikliklərin əsasında təhsilimizin səviyyəsinin yüksəldilməsi və bir sıra sivil ölkələrin təhsili səviyyəsinə çatdırılması məsələləri durur.

Yaşadığımız dövrün texnoloji innovasiyalarda inqilab dövrü olduğunu nəzərə alsaq, məktəbəqədər təhsilin yeniləşdirilməsi və inkişafi sahəsində kompyuter texnologiyalarının tətbiqinin nə qədər əhəmiyyətli və vacib olduğunu görərik.

Son illər təhsil sistemində aparılan fasılısız maarifləndirmə işi cəmiyyətin inkişafında müüm rol oynayır. İnformasiya-kommunikasiya texnologiyalarına (İKT) yiyləlmənin vacibliyi, təhsil pillələri üzrə sistemli ardıcılılığı təmin etmək mühüm əhəmiyyət kəsb edir.

Təlimin keyfiyyətinin yüksəldilməsində kompyuter texnologiyalarından istifadə təcrübəsi uzunmüddətli tarixə malikdir. Dünya təhsilinə integrasiya nəticəsində, digər sahələrdə olduğu kimi, məktəbəqədər təhsil sahəsində də əldə olunmuş təcrübə ümumiləşdirilərək təhlil edilmiş və alınmış nəticələr məktəbəqədər təhsildə kompyuter texnologiyalarının tətbiqinə keçid yaratmışdır. Zamanın tələbinə və inkişaf səviyyəsinə uyğun olaraq məktəbəqədər təhsildə kompyuter sisteminə keçidin yaradılması bu sahədə informativ-maarifləndirmə işinin gücləndirilməsini tələb edir.

Müasir dövrdə informasiya texnologiyalarının inkişafına, mövcud maddi-texniki bazanın genişlənməsinə, internetə qoşulma imkanlarına, İKT-nin digər sahələrinin sürətlə inkişaf etməsinə baxmayaraq, respublikamızın məktəbəqədər müəssisələrində oyun kompyuterlərindən istifadənin effektivliyi hələ ki, aşağı səviyyədədir. Bunun əsas səbəblərindən biri, məktəbəqədər təhsilin məzmun və xüsusiyyətlərinə uyğun informasiya sisteminin formalaşdırılmasıdır.

Kompyuter texnologiyalarından istifadə iki əsas istiqamət üzrə aparılmalıdır:

- kompyuterin təlim prosesinə daxil olunmasının forma və variantlarının müəyyənləşdirilməsi;
- tərbiyəçilər tərəfindən informasiyanın toplanıb təqdim edilməsi, məşğələlərin təşkili, təcrübə mübadiləsinin aparılması üçün kompyuterin imkanlarından istifadə olunması.

Internet vasitəsilə təcrübə mübadiləsinin aparılması tərbiyəçilərin innovasiyaya yiyləlmə fəallığını artırır, bu da öz növbəsində məktəbəqədər müəssisələrdə pedaqoji prosesin keyfiyyətinin yüksəlməsinə səbəb olur.

Məktəbəqədər təhsil müəssisələrində təlim zamanı oyun kompyuterlərində uğurlu istifadə ilk növbədə bu sahədə öyrədici xarakterli informatika kurslarının təşkilini tələb edir. Bu kursların keçirilməsi uşaqların təlimə marağını artırmaqla yanaşı, onların fəallığının, idrak potensiy

məntiqi təfəkkürünün inkişafına da təkan verir. Bu keyfiyyətlərə yiyələnən hər bir uşaq məqsəkdə məktəb programını da asanlıqla mənimşəyəcək.

Məktəbəqədər dövrdə inkişafetdirici xarakterli informatika kursu təşkil olunmalıdır. Bu kursun əsas məqsədlərini aşağıdakı kimi müəyyənləşdirmək olar:

- əyani-obrazlı, məntiqi təfəkkürün formaladırılması və inkişafi;
- məkan təsəvvürlərinin formalaşdırılması;
- yaddaşın, diqqətin inkişafi;
- dünyagörüşün genişləndirilməsi, yaradıcı təxəyyülün inkişafi;
- sadə riyazi təfəkkürün inkişafi;
- idrak fəallığının inkişafi;
- kompyuterdə əsas bacarıqların mənimşədilməsi.

Belə kursların iki il müddətində – uşaq bağçasının böyük və məktəbəhazırlıq qruplarında təşkili məqsədəməvafiqdir. **Təlimin birinci ilində** uşaqlar kompyuter siçanından, klaviatura-dan istifadə etməklə yanaşı, digər sadə kompyuter biliklərinə də yiyələnirlər. Bu informatika kursu uşaqların ümumi intellektual qabiliyyətlərinin inkişafından əlavə, onların müxtəlif məşğalılarda yiyələndikləri bilik və bacarıqların möhkəmləndirilməsinə, tapşırıqların uğurla yerinə yetirilməsinə, özünüqiyətləndirmələrinə də müsbət təsir göstərir.

Təlimin ikinci ilində kompyuterdən istifadə etməklə inteqrasiya olunmuş məşğələlər keçilir.

Uşaq bağçalarında təşkil edilən müxtəlif məşğələ və tədbirlərdə kompyuterdən istifadə mümkündür. Bu, tədbirlərin rəngarəngliyini artırmaqla yanaşı, həm də uşaqların maraqlarının artmasına, biliklərinin dərinləşməsinə, düşüncələrinin möhkəmlənməsinə, məktəbəqədər təhsilin keyfiyyətinin yüksəldilməsinə təsir göstərən faktorlardandır. Məktəbəqədər müəssisələrdə “informatika həftəsi”, “riyaziyyat həftəsi” və s. tədbirlər keçirilərsə, bu, həm uşaqların kompyuter haqqında biliklərinin inkişafına, həm də məşğələlərin keyfiyyətinin yüksəldilməsinə müsbət təsir göstərər.

Məktəbəhazırlıq mərhələsində uşaqlarda yeni vərdişlərlə yanaşı, oxuma arzusunu da formalasdırmaq vacibdir. Məktəbəqədər yaş dövründə keçirilən oyun və inteqrativ məşğələlər gələcək şagirdin biliklərə yiyələnmələrində motivasiyanı gücləndirir. İnteqrativ məşğələlərdən istifadə tədris fəaliyyətinin effektivliyini artırır və uşaqların tədrisə marağını formalasdırır ki, bu da təlimin keyfiyyətinə təsir edir.

Oyun kompyuterindən istifadə məktəbəqədər yaşılı uşaqlarda böyük marağa səbəb olur. Uşaqlar kompyuterdə müxtəlif hərkərtli animasiyalardan istifadə edərkən öyrəndikləri mövzu, yaxud proses sanki onların həyatına daxil olur və onlar bu əyani təlimi daha yaxşı mənimşəyirlər.

Təcrübələr göstərir ki, böyük məktəbəqədər yaşılı uşaqların kompyuterdə fərdi məşğələləri həftədə 2 dəfə, 15 dəqiqədən çox olmamaq şərtilə keçirilməlidir. Kompyuterlə keçirilən məşğələlər, məktəbəqədər yaşılı uşaqların anatomiq-fizioloji və psixoloji xüsusiyyətlərinə, yeni texnologiyaları və kompyuterin texniki imkanlarına yiyələnmiş tərbiyəcilər tərəfindən aparılmalıdır. Məktəbəqədər yaş dövründə kompyuter texnologiyalarından istifadə olunaraq keçilən məşğələlər ənənəvi metodla təşkil edilən məşğələlərdən üstün cəhətlərinə görə fərqlənir:

- Yeni mövzunun tədrisi zamanı minimum vaxt ərzində maksimum müvəffəqiyyətə nail olunmaqla təlimin səmərəliliyi təmin olunur.
- Mövzunun, yaxud informasiyanın monitorda oyun formasında təqdimati uşaqlarda məşğələyə böyük maraq yaradır və onlar özləri də bilmədən təlimə həvəslə qoşulurlar.
- Uşaqlar kompyuter vasitəsilə verilən informasiyanı çətinlik çəkmədən, tez anlayırlar.
- Monitorda mövzu ilə bağlı rəngarəng animasiyalar, səs və musiqinin nümayışı uzun müddət uşağın yaddaşında qalır.

- Kompyuterlə hər hansı mövzunun tədrisi və nümayishi təlim prosesində uşaqlara fər yanaşmanı təmin edir. Bu zaman hər bir uşaq öz bilik və bacarıq səviyyəsinə uyğun tapşırıq müstəqil yerinə yetirir.
- Müxtəlif problemlə məsələlərin həlli yollarının uşaqlar tərəfindən tapılması onların intellektinin inkişafına təkan verir.

Beləliklə, məşğələlərdə oyun kompyuterlərindən istifadə uşaqların hərtərəfli inkişafın yönəldilmiş pedaqqoji işin ümumi sisteminə böyük təsir göstərir.

ədəbiyyat

1. Ağayev Ə. Yeni təlim metod və texnologiyalarından istifadənin nəzəri və praktik məsələləri. Bakı: ARTPI-nin elmi əsərləri. 2006, №1.
2. Kərimov Y.Ş. Təlim metodları. Bakı: "RS Poliqraf" MMC, 2007.
3. Первина Ю.А. Первоначальная методика обучения информатики. Методическое пособие. Москва, 2005.

ИКТ как фактор, влияющий на качества дошкольного образования **резюме**

В статье обсуждается возможная система организации дошкольного этапа обучения с применением компьютерных технологий. Основная идея заключается в гармоничном соединении современных технологий с традиционными средствами развития ребенка для формирования психических процессов, ведущих сфер личности, развития творческих способностей. Это новый подход к использованию ИКТ в работе с детьми, который позволяет сохранить целостность и уникальность отечественного дошкольного образования.

ICT as a factor influencing the quality of preschool education **summary**

The article discusses a possible system of organizing preschool stage of education by using computer technology. The basic idea is the harmonious combination of modern technology with traditional governmental it means a child's development for the formation of mental processes, the leading areas of personality, the development of creative abilities. This new approach to the use of ICT to work with children, which allows to preserve the integrity and uniqueness of the national early childhood education.

UŞAQLARIN MƏKTƏBƏQƏDƏR TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ ADAPTASIYASI PROBLEMLƏRİ

Xalidə Həmidova,

"Məktəbəqədər və ibtidai təhsil" jurnalının şöbə redaktoru

E-mail: musayevaxalide@mail.ru



açar sözlər: uçaq, fərdi xüsusiyyətlər, adaptasiya, adaptasiyaya təsir edən faktorlar, mühit.

ключевые слова: ребенок, индивидуальные способности, адаптация, факторы влияющие на адаптацию, среда

key words: baby, individual abilities, adaptation, then factors affecting adaptation ry, environment

Geniş açılmış, iri, təəccübə baxan gözlər – bu , uşaq gözləridir. Əsl gözəllik yalnız bu gözlərə məxsusdur.

Eduardas Mejelaitis

Artıq vaxtdır və siz uşağıınızı bağçaya aparırsınız. Uşaq bir gün, iki gün, bir həftədir ki, bağçaya gedir, ancaq hələ də bağçaya uyğunlaşmayıb. Uşağın bu günə qədər əldə etdiklərində – həm nitqində, həm bacarıq və vərdişlərində, tənəzzül, geriləmə baş verir. Bunların hamısı da bir həftə ərzində meydana çıxıb. Səbəbsiz, əsəb gərginliyi keçirir, pis yeyir, pis yatır.

Hər səhər sizinlə söhbətlər aparır ki, o, daha yaxşı uşaq olacaq, gah da onu heç kimin sevdiyini bildirir, bağçaya çatanda ağlayaraq anasından ayrılmak istəmir. Bütün günü tək oturur, kimlə oynamır, axşama qədər qapıya baxaraq anasının gəlişini gözləyir. Tərbiyəçilərin şikalarını eşidirik ki, birinci gün oyuncaqlarla başını qatmaq olurdu, indi onlara marağı yoxdur, uşaqaya getmək istəmir.

Valideyn fikirləşir ki, axı uşaq özü bağçaya getmək istəyirdi, indi nə oldu? Valideynin başa düşməlidir ki, uşaqın həyat şəraiti, gün rejimi dəyişdikdə o, buna uyğunlaşmalıdır. Uşaq bağçaya getməyə başladıqda onun həyatında qlobal dəyişikliklər baş verir :

- Heç tanış olmadığı bir mühitə düşür.
- Gündün çox hissəsində onun yanında yaxınları yoxdur.
- Tanımadığı bir insana – tərbiyəciyə qulaq asmaq məcburiyyətində qalır.
- Uşaqdan ona tanış olmayan bir çox qaydalara və rejimə riayət etməyi tələb edirlər.
- Bütün gün ərzində tanımadığı uşaqların əhatəsində olur, aramsız səs-küy onu yorur.

Uyğunlaşma haqqında bir çox mənbələrdən oxuyur, müxtəlif fikir və rəylərlə rastlaşıraq. Uyğunlaşma, "adaptasiya" sözünü, adətən, "sosiallaşma" termini ilə eyniləşdirirlər. Sosial-laşma və ya sosial inkişaf prosesi insanın cəmiyyətə daxil olmasının qayda və qanunlarını, öz xalqının əmək-ənənələrini öyrənməsidi.

Adaptasiya prosesi isə uşaqın ətraf aləmə uyğunlaşması ilə başlayır. Psixoloqlar adaptasiya haqqında müxtəlif fikirlər söyləmişlər : "Sosial proseslərin nəticəsində uşaq hər şeyi yenidən mənimşəyir, əvvəllər bildiyi, lakin yaddan çıxardığı hər hansı biliyi reproduksiya edir, yeni şəraitə və cəmiyyətə tam uyğunlaşır" (İ.S. Kon). "Uşaqın inkişaf prosesinin ətraf aləmlə qurşılıqlı təsiri uğurlu adaptasiyanı təmin edir. (A. V. Mudrik)

Uyğunlaşma uşaqın inkişaf sürətini xarakterizə edir və uşaq ilin sonuna qədər yuxarıda sadaladığımız əlamətlərə qalib gəlir. Uyğunlaşmanın növlərini nəzərdən keçirək:

Kəskin uyğunlaşma prosesi 2-6 ay davam edir. Bu müddət ərzində uşaqda bir çox xoşa-galməz hallar müşahidə olunur. Uşaq tez-tez xəstələnir, fiziki və psixoloji cəhətdən yorulur, əldə etdiyi bilik, bacarıq və vərdişlərini itirməyə başlayır. Bununla yanaşı, iştaha, yuxu rejimi pozulur, daha çox ərköyünlük edir, ağlayır və s.

Bu dövrə uşaqlarla əlaqəni yalnız valideynlərin köməyi ilə qurmaq olur. Bəzi hallarda isə uşaqlarla, ümumiyyətlə, kontakt yaratmaq olmur. Kəskin dövrə uşaqların hərəkətlərinə diqqət yetirsək görərik ki, onlar çox aqressiv hərəkətlər edirlər, məsələn, eyni oyunçaqla uzun müddət oynamaya uşaqın hövsələsi çatmır, tez-tez bir oyuncaqdan digərinə keçir, özünə qapanır və hər zaman həyəcanlı olur. Tərbiyəçinin müraciətlərinə reaksiya vermir, daha da qorxaraq valideynlərinin himayəsini tələb edir.

Bəzən bu hərəkətlər valideynləri təşvişə salır və onlar inanırlar ki, uşaq nə vaxtsa bağçaya uyğunlaşa bilər, lakin uşaq mühitə tədricən uyğunlaşır və bu proses uğurla nəticələnir. Bu dövrə valideyn və tərbiyəçi ilə yanaşı uşaga pediatr və psixoloq dəstəyi də olsa, uyğunlaşma müddəti daha qısa olar.

Orta ağırlıqlı uyğunlaşmada dəyişiklik prosesi bir ay davam edir. Uşaqda kəskin mərhələdə müşahidə olunan problemlər daha az müddətdə və yüngül keçir. Bu zaman inkişaf sürəti ləngiyir, psixoloji inkişaf zəifləyir, 5-7 gün davam edən xəstəliklər baş verir.

Bu dövrə uşaq ünsiyyət qurmazdan əvvəl uzun müddət müşahidə aparır. Bu zaman uşaq tərbiyəçinin onun üçün maraqlı olan hərəkətlərini izləyir və onların köməyi ilə ünsiyyət qurur. Uşaqın aqressivliyi tədricən azalır və o, müxtəlif təşəbbüslerdə olur. Uşaq qoyulmuş qaydalara uyğunlaşmağa başlayır, bəzən bu qaydaları pozur. Bu zaman valideyn və tərbiyəçinin əməkdaşlığı vacib şərtidir.

Yüngül uyğunlaşma prosesində isə uşaqların kollektivdəki davranışları 10-15 gün ərzində normalaşır, uşaqların çökisi qaydaya düşür, yuxarıda göstərilən problemlərin heç biri baş vermir. Davranışda çox da böyük dəyişikliklər baş vermir. Uşaq sakitcə qrupa daxil olur, ətrafi gözdən keçirir, tərbiyəçinin hərəkətlərini diqqətlə müşahidə edir. O, ətrafdakılarla ünsiyyət qur-

maq üçün təşəbbüs göstərir, kömək üçün müraciət edir, qaydaları gözləyir, tərbiyəcini iradlarına adekvat reaksiya verir.

Ən çətin uyğunlaşma prosesinin gedişində, hətta yüngül uyğunlaşma prosesində də bə çətinliklərlə üzləşməmək üçün qabaqcadan tədbirlər görülməlidir. Bu işdə ağırlıq ən çox valideynlərin üzərinə düşür.

Valideynlər əvvəlcədən uşaqla bağça haqqında müsbət fikirlər yaratmalıdır. Uşaqla daxili rahatlıq yaranmalıdır ki, o, müəssisəyə daxil olduğu ilk anda özünü təhlükədə hiss etməsin, yeni düşdüyü mühitin tələblərinə rahat uyğunlaşmayı bacarsın.

Bu zaman valideyn və tərbiyəçinin birinci vəzifəsi hövəsəlli olmaqdır. Uşaqla ailədən ayrılmaga hələ psixoloji cəhətdən hazır olmadığı üçün bu davranışların təbii olduğu qəbul edilməlidir. Belə bir sual meydana çıxır: bəs valideyn və ya tərbiyəçi uşağın aqressiv davranışına necə münasibət göstərməlidir?

- uşaqla daxili rahatlıq (emosional məmənunluq) hissi yaratmaq;
- davranışa diqqət (ətraf mühitin tələblərinə uyğun davranışları asanlıqla və dəqiqliyə yetirmək).

Yəni, tərbiyəçi və valideyn ilk növbədə uşağın aqressiv davranışına reaksiya vermə-məl və onun müqavimətini qırmamalıdır. Bu heç də müsbət nəticə əldə olunmasına kömək etməyəcək. Uşaqla elə rəy yaranmamalıdır ki, isteriya öz istəyinə çatmaq üçün asan yoldur. Bu zaman valideynin ən uğurlu hərəkəti uşağın diqqətini başqa bir istiqamətə və ya hadisəyə yönəltməkdir, məsələn, isteriya zamanı hər hansı oyunu oynamamaq, kitab oxumaq, şəkil çəkmə və ya uşağın sevdiyi hər hansı bir işlə məşğul olmayı təklif etmək yaxşı nəticə verə bilər, lakin uşaqla artıq isteriyasının pik nöqtəsinə çatmışdırsa, bunların heç biri işə yaramayacaq. Bu zaman yalnız isteriyasının sonunu gözləmək lazımdır. Bu zaman çox sakit davranış malik onun hərəkətlərinə, nə qədər çətin olsa belə, reaksiya verməməlisiniz. Uşaqla sakitləşdikdən sonra onunla səhbət edin. Uşaqla səhbət edərkən onu seçim qarşısında qoyun, məsələn, "Sən parka yoxsa mağazaya getmək istəyirsən?" Belə suallarla uşaqla müraciət edin və onu düşünməyə təhrik edərək diqqətini yayındırmağa çalışın.

Adaptasiyaya mənfi təsir edən faktorlar aşağıdakılardır:

- evdə uşaqla üçün rejimin tətbiq edilməməsi;
- pis vərdişlər;
- emosional ünsiyyətin qurulmaması və ya az qurulması;
- uşağın tez-tez xəstələnməsi və s.

Uğurlu adaptasiyani faktorları isə bunlardır:

- uşaqla sağlam olması və normal inkişaf səviyyəsi;
- yaşa uyğun bacarıqların mövcudluğu;
- ünsiyyət qabiliyyətinin yüksək olması və s.

Uşaqların bağçaya uyğunlaşma dövründə onların sevimli oyuncaları hər zaman köməyinə çata bilər. Sevimli oyuncalar uşaqların ətrafdakılarla ünsiyyət qurma vasitəsidir. Bu, uşaqda yaranan təklik qorxusunu və həyəcan hissini azaldır. Oyuncalar uşaqla böyükler arasında kontakt yaratmaqdə müsbət rol oynayır. Çətin adaptasiya olunan uşaqlar oyuncaların əvəzində danışaraq öz emosiyalarını böyüklərə çatdırırlar. Uşaqların adaptasiya dövründə onlara kömək olabilecek hər hansı vasitədən istifadə məqbul hesab edilir.

Sevimli oyuncalarlardan istifadə edərək müxtəlif oyunlar qurulursa, uşaqlarla daha tez kontakt yaratmaq olar. Oyunların təşkilindən əsas məqsəd uşaqların inamını qazanmaqdır. Uşaq tərbiyəçinin inanacaq biləcəyi bir insan olduğunu başa düşür, onun xeyirxah olduğunu, ona hər zaman kömək etməyə hazır olduğunu görür. Belə uşaqlarla oyunlar frontal şəkildə aparılmalıdır ki, digər uşaqlar özlərini diqqətdən kənar qalmış hiss etməsinlər. Tərbiyəçi oyuna təşəbbüs göstərən tərəf olmalıdır. Oyunlar uşağın qabiliyyətlərini və emosional ünsiyyət qurma bacarığının nəzərə alaraq seçilməlidir.

Yuxarıda göstərilənlərə əsaslanaraq, deyə bilərik ki, uşaqların məktəbəqədər təhsil müəssisələrinə uyğunlaşmalarının, əsasən, aşağıdakı prinsipləri var:

- Uşağı bağçaya göndərməzdən əvvəl təbiyəçi diqqətlə seçilməlidir.
- Valideynlər əvvəlcədən məktəbəqədər təhsil müəssisəsinin iş qrafiki ilə yaxından tanış olmalıdırlar.
- Uşaqın fərdi xüsusiyyətlərinə müvafiq, onun asanlıqla uyğunlaşa biləcəyi rejim tətbiq olunmalıdır.
- İlk 2-3 həftə ərzində uşaqın şəxsi vərdişlərinə müdaxilə edilməməli, onun yeni qaydala-ra riayət etməsi məcbur olunmalıdır.
- Müsbət emosional mühit yaradılmalıdır.
- Hər bir uşaga fərdi yanaşılmalıdır.

Nəzərə almalıyıq ki, aşağıdakı uşaqlar bağçaya asanlıqla uyğunlaşırlar:

- sərbəst qidalanmağı bacaranlar;
- çətinlik çəkmədən geyinib-soyunmağı bacaranlar ;
- təbii ehtiyaçlarını bildirənlər;
- özləri yatan uşaqlar ;
- müstəqil oyun qurmağı bacaranlar.

Valideynlər bunları nəzərə alsalar və əvvəlcədən uşaqlarını bu həyat şəraitinə uyğunlaşdırırlar, onlar daha az həyəcan keçirər və məktəbəqədər təhsil müəssisəsinə asan uyğunlaşarlar.

Aşağıdakı hallarda adaptasiya prosesi yekunlaşır:

- Uşaqda normal emosional vəziyyət bir həftə ərzində davam edir, yəni o, bağçaya çox yüksək əhvali-ruhiyyədə gəlir, gün ərzində başqaları ilə fəal ünsiyyət qurur, oynayır, gün rejiminə riayət edir, yaxşı yeyir və rahat yatır.

- Tez-tez xəstələnmələri sona çatır.
- Uşaqın inkişaf dinamikası artır.

Təbiyəçi uğurlu nəticələr əldə etmək üçün əvvəlcədən uşaqın valideynləri ilə diaqnostik sorğular aparmalıdır. Bu sorğular şifahi və ya yazılı şəkildə ola bilər, məsələn, uşaqın valideynləri üçün anket sorğusu hazırlaya bilər.

Anket sorğusunun aşağıdakı şəkildə tərtib olunması məqsədə uyğundur:

valideynlər üçün anket sorğusu:

«Uşaginiñ bağçaya getməyə hazırladırı?»

Uşaqın adı, soyadı _____

1. Sizin uşaqda hansı əhvali- ruhiyyə üstünlük təşkil edir?

- a) gümrahlıq, təmkinlilik;
- b) əsəbilik, dayanıqsızlıq, qərarsızlıq;
- v) çox mütəəssir, sarsılmış olmaq.

2. Büyüklərlə ünsiyyət qura bilirmi?

- a) Əsasən ünsiyyətə girə bilir.
- b) Bəziləri ilə ünsiyyətə girməkdə çətinlik çekir.
- v) Ünsiyyətə çətinliklə girir.

3. Uşaqlarla qarşılıqlı münasibəti:

- a) Asanlıqla ünsiyyətə girir.
- b) Seçicidir.
- v) Çətin ünsiyyətə girir.

4. Uşaginiñ necə yatır?

- a) tez (10 dəqiqə ərzində.)
- b) tədricən;
- v) sakit;
- q) narahat.

5. Uşaginiñ yatması üçün nə edirsiniz? _____

6.Uşağıınız nə qədər yatır? _____

7. Uşağıınızın iştahası necədir?

- a) yaxşı;
- b) seçici;
- v) pis.

8.Uşağıınız təbii ehtiyaclarını necə ödəyir? _____

9.Uşağıınızın pis vərdişləri varmı və hansılardır? _____

10. Uşağıınız necə oynayır?

- a) Sərbəst oynayır.
- b) Tək oynamağı xoşlayır.
- v) Kollektiv oyunları xoşlayır.

11.Məşğələlərə münasibəti (diqqət, səbirlə oturub işləmək, fəal və s.) necədir?

12. Hər hansı bir ailə üzvünə affektiv bağlılığı varmı? Ondan ayrıldıqda reaksiyası? _____

Təşəkkür edirik !

Bundan əlavə, bağçaya yeni gəlmış yaşının adaptasiya dövründə tərbiyəçi müşahidə vərəqləri tərtib etməlidir. Nümunə:

adaptasiya dövrünün müşahidə vərəqi

adi, soyadı, atasının adı _____

doğum tarixi _____

MTM daxil olduğu gün _____

daxil olduğu gündə yaşı _____

sağlıqlıq dərəcəsi _____

boyu, çökisi (daxil olarkən).

boyu, çökisi (1 ay sonra).

daxil olduğu günə qədər keçirdiyi xəstəliklər _____

fərdi xüsusiyətləri _____

vərdişləri _____

		müşahidə günləri/ballar																			
göstəricilər	iştah	1	2	3	4	5	6	7	8	9	1	1	1	1	1	1	1	1	2	2	2
		grup	ev	0	1	2	3	4	5	6	7	8	9	0	1	2	3	4	5	6	7
yuxu																					
emosiyalar																					
təbii ehtiyac																					

buraxılmış günlər, səbəbləri _____

adaptasiya dövrünün qiymətləndirilməsi: _____

tərbiyəçilərin qeydləri: _____

qimətləndirmə cədvəli

parametrlər		qiymətlər /bal/		
göstəricilər	iştah	3	2	1
	yuxu	yaxşı	Seçicidir,uzun müd-dətə yeyir.	Yeməkdən imtina edir.
	emosiyalar	dərin	Çox çətin yatır.	Narahat yatır.
	təbii ehtiyac	normal	orta	Pis
		normal	normal	Pis

adaptasiya dərəcələri:

- yüngül** – 15 gün – 13-16 bal;
orta – 15-25 gün – 9-12 bal;
ağır – 25 gün – 5-8 bal.

Yuxarıda göstərilənləri və digər anket sorğularını aparmaqla tərbiyəçi ailələr və uşaqlar haqqında dolğun məlumat əldə edir. Bu müşahidə vərəqələri və anketlərin aparılması yalnız valideynlərə məlumat vermək məqsədi daşımir, həm də onları düzgün istiqamətləndirmək və maarifləndirməkdə tərbiyəciyə kömək edir.

Bu dövrdə valideyn və tərbiyəçilər səbirli və optimist olmalıdır. Uşaq üzərində müşahidə aparmalı, onu diniñəyi bacarmalıdır. O zaman uşaq özü onunla necə davranışmaq lazımlı gəldiyinə imkan yaradacaq.

ədəbiyyat

- 1.“Azərbaycan Respublikasında təhsilin inkişafı haqqında Dövlət Strategiyası”. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmişdir.
2. Əmrəhlı L., Rzayeva N. Uşaq psixologiyası. Bakı, 2004.
3. Əlizadə Ə.Ə. “Müasir Azərbaycan məktəbinin psixoloji problemləri. Bakı: “Pedaqogika”, 2004.
4. www.wikipedia.org, www.proshkolu.ru

проблемы адаптации детей в дошкольных учреждениях **резюме**

Автор в статье отмечает, что в многих источниках встречаемся с различными взглядами и мнениями об адаптации. Адаптация процесс социализации и социального развития человеческого общества, в том числе правил общества и законов, обычаяев и традиций своего народа. Процесс адаптации начинается с адаптации ребенка к внешнему миру. В течение этого периода, родители и воспитатели должны быть терпеливыми и оптимистичными и должны помочь ребенку.

adaptation problems of children in preschool **summary**

Author of the article notes that many sources meet with different views and opinions on Adaptation. Adaptation process of socialization and social development of human society, including the rules of society and the laws, customs and traditions of their people. The adaptation process begins with the child's adaptation to the outside world. During this period, parents and caregivers need to be patient and optimistic and should help the child.

FƏNLƏRİN TƏDRİSİ VƏ QABAQCIL TƏCRÜBƏ

DİLİMİZƏ QAYĞI İLƏ YANAŞAQ

Emiliya Kərimova,

pedaqogika üzrə fəlsəfə doktoru

Azərbaycan Müəllimlər İnstitutunun dosenti

Müəllif məqalədə Azərbaycan dilinin təmizliyi və gözəlliyindən, onu qorumağın vacibliyindən bəhs edir, bu yolda müəllimin rolundan və hazırlığından danışır.



Hər bir azərbaycanlı öz ana dilini – Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir, bu dildə yaxşı danışmaq lazımdır, bu dili ana dili kimi daim duymaqla lazımdır, bu dili sevmək lazımdır.

Heydər Əliyev

açar sözler: Azərbaycan dili, söz, ifadə, terminlər, mətn, sifahi və yazılı nitq, dəqiqlik, dilin təmizliyi

ключевые слова: азербайджанский язык, слово, выражения, термины, текст, устная и письменная речь, точность, чистота языка

key words: Azerbaijani language, speech, expression, terms, text, speech and writing, accuracy, clarity of language

Xalqımızın ən qiymətli milli sərvətlərindən biri Azərbaycan dilidir. Əsrlərdən bəri xalq bu sərvəti qorumuş, inkişaf etdirmiş, bize çatdırmışdır. Biz də dilimizi qoruyub saxlamalı və daha da inkişaf etdirməliyik.

2001-ci il iyunun 18-də ümummilli liderimiz Heydər Əliyevin "Dövlət dilinin tətbiq işinin təkmilləşdirilməs haqqında Qanun" u bu sahədə nəhəng addımdır. Bu qanuna əsasən böyük işlər görülməsinə baxmayaraq, bəzən ədəbi dilimizdən istifadə prosesində əyintilərə yol verilir, ondan lazımı səviyyədə istifadə edilmir.

Dildə gedən proseslər həyatla, insanların fəaliyyəti ilə bağlı olduğundan çoxsahəli və mürəkkəbdir. Dilin nəinki böyük problemləri, həmcinin ayrı-ayrı sözlər, ifadələr və terminlər barədə müxtəlif fikirlər irəli sürürlür. Onların içərisindən ən doğrusunu, məqsədəməvafiq olanı seçmək dilin inkişafının əsas şərtlərindəndir. Nitq prosesində fikri dəqiq ifadə etmək üçün yaxınmənalı sözləri tutuşdurmaq, ən doğrusunu qəbul etmək lazımdır.

Azərbaycan dili ən incə hissələri, çalarları ifadə etməyə qadir, zəngin dildir. Başqa dillərdəki ən mürəkkəb, dərin mənali, elmi, fəlsəfi, iqtisadi, dini əsərləri dilimizə tərcümə etmək mümkündür. Təəssüf ki, bu imkanlardan lazıminca istifadə edilmir. Bəzən tərcümə ədəbiyyatında fikir aydınlığı, rəvanlıq təmin olunmur. Bunlar bir yana, gündəlik televiziya verilişlərində, mətbuatda, şəhərin müxtəlif yerlərindəki ləvhələrdə ciddi orfoqrafik, qrammatik nöqsanlara rast gəlirik. Bütün bunlar şagirdlərin və tələbələrin nəzərindən qaçmır, onlarda öyrəndiklərinə şübhə yaranır, nəticədə savadsızlıq hökm sürür.

ANS kanalında (09.04.2014-cü il) aparıcının dediklərinə nəzər salaq:

".....sükəni elə sürücü basdı ki, adamlar yixıldılar". ("... sürücü sükəni elə basdı ki.....), sükəni yox, əyləci basırlar.

"3 min manatlıq uşaqlar üçün...." ("... uşaqlar üçün 3 min manatlıq.... olmalıdır.)

"22 oyunçular" ("... 22 oyunçu" olmalıdır) və s.

Lider kanalında (28.04.2014-cü il) oxuyuruq:

Bu gün.....bahalaşıblar. (Bu gün..... bahalaşıb.) olmalıdır.)

Bu saata qədər çatdıracağım xəbərlərdən bu qədər (“... xəbərlər bu qədər” olmalıdır.) və s. Küçədə, böyük hərflərlə belə bir elan yazılıb: “ 195 vergi məntəqəsinin çağrı (?) növbəsi”. Televiziyyada cümlə və ifadələrdəki bütün sözlərin baş hərfləri böyük verilir. Türk dilinin təsiri ilə *toplum, dəstək, olay, yazar, çözüd, öncə* və s. sözlər çox işlənir.

Bəs nə etməli ki, belə nöqsanlara, anlaşılmayan, nitqə ağırılıq gətirən sözlərə, ifadələrə yol verilməsin, dilimizin gözəlliyi, təmizliyi təmin olunsun? Bunun üçün ilk növbədə mətbuatın, dili və ədəbi əsərlərin, televiziya, radio verilişlərinin, internetdə verilmiş məlumatların dilinə dəqiqəti artırmaq lazımdır. Mətbuat, radio və televiziya kütləvi təsir, tərbiyə vasitələridir. Hər gün yüz minlərlə insan onlardan istifadə edir, öyrənir. Onların dili aydın, rəvan, obrazlı, dəqiq olmalıdır. Axı dil yalnız insanların şuruna deyil, qəlbini və mənəviyyatına da təsir edir.

Dil, xalqımızın istifadə etdiyi ünsiyyət vasitəsi olmaqla yanaşı, həm də zənginləşdirilməli xəzinədir. Təhsildə bu işə müəllimin nitqindən başlanılmalıdır. Müəllimin nitqinin təmizliyi, dəqiqliyi xüsusi əhəmiyyət kəsb edir. Ulu öndər göstərmışdır ki, müəllim ümumi məlumatlarla yanaşı, dərs demək, öyrətmək, tərbiyə etmək üçün həm də dil qabiliyyətinə, gözəl natiqlik bacarığına malik olmalıdır. O, müəllimin şərəfli əməyinin qiymətləndirərək demişdir: “Müəllim adı dünyada ən yüksək addır. Mən şəxsən müəllimdən yüksək ad tanımır.” Müəllimlik peşəsinə layiqincə qiymətləndirən Heydər Əliyev onun qarşısında ciddi vəzifələr qoymuşdur. O göstərmışdır ki, müəllim gənc nəsildə tərbiyə etmək istədiyi xüsusiyyətlərə birinci növbədə özü malik olmalıdır. Müəllim daim öz üzərində işləməli, özünü təkmilləşdirməlidir.

Müəllimlikdə, öyrətməkdə nitq inkişafı xüsusi əhəmiyyət kəsb edir. Müəllim öz dilini yaşatmalı, inkişaf etdirməlidir. Dilimizin gözəl, cazibədar, əziz oldugunun qeyd edən H.Əliyev onu mükəmməl öyrənməyi məsləhət görürdü.

Azərbaycan dili mütəxəssisi, gözəl metodist-alim, professor Ə.Əfəndizadə yazmışdır: “Nitqin ifadəliliyini yalnız şifahi danışq gözəl əks etdirə bilər. Söz öz güclü təsirini, öz əlvan qiyafəsini yalnız şifahi nitqdə tapmağa qadirdir. Əgər yazılı nitqdə söz açılmamış qonçədirse, şifahi nitqdə ətirli bir çiçəyə çevrilir” .

Aydın nitq insan şəxsiyyətinin ən əhəmiyyətli və xarakterik təzahürlərindən biridir. Prof. Y.Kərimovun sözləri ilə desək: “Unutmaq olmaz ki, nitq bütövlükdə insan şəxsiyyətini əks etdirir. Ona görə də dili öyrətməyin əsasında ilk növbədə uşağın nitqinin inkişafı durur”. Bunu nəzərə alaraq, biz nitq təliminin müxtəlif metod və priyomlarından istifadə etməyi bacarmalı, əyani və şifahi metodlarla yanaşı, praktik, oyun xarakterli metod və priyomlardan da istifadə etməliyik. Bu, müəllimdən daha yaradıcı, xüsusi yanaşma tələb edir.

İbtidai siniflərdə Azərbaycan dilini fəal təlim metodları ilə öyrətmək daha maraqlı və əlverişli olur. Azərbaycan dilini şagirdlərə asan yolla mənimsemək üçün oyun, əyani vəsait, kartočka, krossvord və s. vasitələrdən istifadə etmək mümkündür. *Səs və hərf, heca, söz, cümlə* anlayışları ilə tanışlıqdan sonra şagirdlərlə rollu oyunlar təşkil etmək olar. Təbii ki, şagirdlər I sinifdən bu nitq vahidlərini fərqləndirməyi bacarırlar. Müəllim bir neçə şagird seçib, onların rollarını müəyyənləşdirir, hansı jest və mimikalardan istifadə edəcəklərini başa salır. Növbəti dərsdə şagirdlər rollarını ifa edirlər. Bu, şagirdlərin şifahi nitqinin inkişafını, mövzunun uzun müddət yadda qalmasını təmin edir. Belə rollu oyunların, adətən, II-III siniflərdə aparılması daha faydalıdır.

Varlığımız, milli mənliyimizin simvolu olan müqəddəs ana dilimiz olduqca zəngin, çoxsa həlidir. Onun tədrisi mürkkəb olsa da, şərəflidir. Bu şərəfli işi yerinə yetirmək müəllimdən böyük zəhmət, axtarıcılıq və yaradıcılıq tələb edir.

Azərbaycan dilinin tədrisində müstəqil işlər şagirdlərdə təlim fəaliyyətinə sərbəst qoşulmaq, təşəbbüskarlıq, məqsədyönlülük, yaradıcılıq, iradəlilik kimi keyfiyyətlər tərbiyə edir.

Azərbaycan dilinin tədrisi özünəməxsus anlayışlar sistemi, qanun, prinsip, metod və priyomlara malik olan müstəqil elm sahəsi kimi fəaliyyət göstərir. Bunu dərk edən müəllim onun incəliklərini asanlıqla şagirdlərinə öyrədə bilir. Buna görə də o, Azərbaycan dilinin nəzəriyyə-

sinə, standartına, planlaşdırılmasına, dərsliklərə, dərs vəsaitlərinə, didaktik vasitələrə dərindən bələd olmalı, istifadə qaydalarını bilməlidir.

Bu gün məsuliyyətli müəllim Azərbaycan dili dərsini maraqlı, əyləncəli formada qurur, dərsdə dialoq-diskussiyaın köməyi ilə şagirdlərin şifahi və yazılı nitqini inkişaf etdirir. Şagirdlər Venn diaqramı, saxələndirmə, BİBÖ və s. priyomlarla təsnifat aparmağı, fənlərarası integrasiya yaratmağı, maraqlı, yaradıcı mətnlər qurub, təqdim etməyi bacarırlar.

Müəllimlər Azərbaycan dili təlimində rəbitəli nitqin rolunu yüksək qiymətləndirirlər. Təəssüf ki, bunu hərə bir cür təsəvvür edir.

Mən açıq dərslərin təşkilini çox zaman şouya bənzədirəm, çünki müəllimlər uzun müddət ona hazırlaşırlar. Əslində, bütün dərslər açıq olmalıdır. Dərslərdə iştirak edən mütəxəssislər müəllimlərin Azərbaycan dilini, onun zənginliklərini necə öyrətmələrinə fikir verməlidirlər.

Təhsil işçiləri Azərbaycan dili programının, dərsliklərin təkmilləşdirilməsi qayğısına qalmalı, təlimin obyektiv və subyektiv səbəblər üzündən yaranan problemlərini aradan qaldırmağa çalışmalıdırlar.

ədəbiyyat

1. Axundov A.A. Heydər Əliyevin dil doktrinasında dil və dövlət problemi. Bakı: "Dirçəliş .XXI əsr ", 2003.
2. Azərbaycan Respublikasında dövlət dili haqqında. Azərbaycan Respublikasının Qanunu. Bakı, 1992, №413.
3. Qurbanov V., Əmirli A. Azərbaycan dili tədrisinin aktual problemləri. Bakı, 2006.
4. Kərimov Y. Azərbaycan dilinin dəqiqliyini və təmizliyini qoruyaq. Bakı, "Məktəbəqədər və ibtidai təhsil", 2012, № 3.

давайте позаботимся о родном языке

резюме

В статье отмечается, что Азербайджанский язык способен выразить самые тонкие оттенки мысли и чувств. Язык, не только средство для общения, используемое нашей нацией, а также сокровище для обогащения.

Великий лидер Гейдар Алиев дал большое значение подготовке учителя. Он показал, что, в дополнение к знаниям учитель должен иметь хорошие языковые навыки и культуры речи, чтобы учить и воспитывать.

let us take care of the mother longue summary

Azerbaijan language is capable of expressing the most delicate shades of thought and feelings. Language, is not only the vehicle used by our nation, it is also a treasure to enrich.

The main directions of the language policy of Heydar Aliyev are making Azerbaijan language state language and identifying the name of Azerbaijan language. The great leader gave great importance to language and speech of a teacher. He showed that, in addition to knowledge the teacher needs language skills and good oratory skills to teach and to educate.

FƏNNİNİN ƏHƏMİYYƏTİ

Xuraman Nağızadə,

AMİ-nin əlavə təhsilə xidmət kabinetinin müdürü

e-mail: x.y.nagizade@mail.ru

Müəllif məqalədə təlim və tərbiyənin tarixi aspektlərinə toxunur, təlimin tərbiyədici principi açıqlanır. İnteqrativ fənn olan həyat bilgisinin də şagirdlərin təlim-tərbiyəsində xüsusi rolunu vurgulanır, məzmun xətləri təhlil edilir.

açar sözlər: təlim, tərbiyə, ətraf aləm, tədris, dərslik, həyat bilgisi, məzmun xətləri, məzmun standartları

ключевые слова: учеба, воспитание, окружающий мир, преподавание, понятие жизни, линии содержания, стандарты содержания

key words: education, education, the natural world, teaching, knowledge of life, content, content standards

Bəşəriyyət tarixində həmişə təlim və tərbiyə şəxsiyyətin formalaşması istiqamətində vəhdət təşkil edən bir proses olmuşdur. Tarixə nəzər salsaq, hələ Qədim Misirdə, Yunanistanda, Romada oğlan uşaqları kiçik yaşlarından xüsusi dərslər almaqla hərb sənətinə hazırlanmışlar. Bu dərslər oğlanlara sadəcə mövcud silahlardan istifadə texnikasını öyrətməyə deyil, qorxmazlıq, vətənpərvərlik, hünər hissələrinin formalaşmasına da xidmət edirdi. Beləliklə, təlim və tərbiyənin vəhdəti igid, qorxmaz doyüşçülər, sərkərdələr yetişdirirdi.

İnsan nəslini yaşadıqca, inkişaf etdikcə oyrenmək, ətraf aləmi dərk etmək ehtiyacı daha da artırdı. Bu səbəbdən təhsil daha mütəşəkkil xarakter daşımaga başladı. İngiltərə, Fransa, Almaniya, Rusiya və bir sıra Şimali Avropa ölkələri uşaqların mərkəzləşmiş şəkildə təhsil almalarına şərait yaranan dövlətlər oldular. Yeni yaradılmış məktəblərdə uşaqlar, əsasən, dil, mətiq inkişafi, riyaziyyat, məntiq kimi elmlərə yiyələnirdilər. Bu məktəblərdə regressiv təlim metodu hakim idi. Bu təlimin ehkamlarına görə, şagirdlər bəzi elmləri sadəcə əzbərləyir, ağır qaydalar şəraitində təhsil alır, müxtəlif cəza tədbirləri səbəbindən məktəbdən və müəllimdən qorxurdular. Zaman keçdikcə, ayrı-ayrı alımların səyi nəticəsində məktəbdə şagirdə, onu mənimsəmə imkanlarına, maraqlarına münasibət dəyişdi.

XVII əsrde təhsildə ilk islahatın banilərindən biri Yan Amos Komenski (1592-1670) effektiv təhsil üçün uşağın xasiyyətinin nəzərə alınması ideyası üzərində təkidlə durdu. Onun "Şəkillər aləmi" nəzəriyyəsi də təlimdə şagirdlərin maraqlarının ön plana çəkilməsi üzərində qurulmuşdu. Y.A. Komenski o zamankı məktəbləri "elmi sözlərdə verən yer" adlandırdı. Alime görə, müəllim tədrisdən əvvəl şagirdlərini yaxından tanımalı, onları fərd olaraq öyrənməlidir. O, hesab edirdi ki, uşaqlar məsələləri eşitməkdənə, şəkillərdə görsələr, daha yaxşı dərk edərlər. Y.A. Komenskinin şəkil və illüstrasiyalarla zəngin dərsləyi o dövrün ilk və uzun müddət yeganə dərsləyi oldu.

Mənbələrdə göstərilir: "Bu dərslik ilk zamanlar kinayə ilə qarşılıansa da, təxminən 200 il uşaqlara xidmət etdi." Qeyd etmək lazımdır ki, bu dərslik sadəcə uşaqların elm öyrənmələrinə deyil, oxuduqları barədə təsəvvürlərin formalaşmasına, estetik zövqün tərbiyəsinə də xidmət edirdi. Beləliklə, hələ XVII əsrde dərsliklər şagirdlərin sadəcə təhsilinə deyil, həm də tərbiyəsinə yönəldilmişdi.

XVII əsrin maarifçi-filosofu Jan Jak Russo (1712-1778) hesab edirdi ki, uşaqlar bitki kimilər. Onların həm intellektual, həm fiziki, həm də emosional inkişafa ehtiyacları var. J.J. Russo hesab edirdi ki, təhsil şagirdin təbii yolla inkişafına səbəb olmalıdır.



XIX əsrin sonları – XX əsrin əvvəllərində Azərbaycan məktəbinin də bu sahədə özənənləri olub. Məhəmməd Tağı Sidqinin məktəbi “Məktəbi-tərbiyə” adlanırdı və bu iki sehri söz onun qayəsini gözəl ifadə edirdi. Daha sonralar müxtəlif alımlər fərqli mülahizələrlə çıxış etməklə təhsili daha fərqli, daha maraqlı təşkil etməyə çalışmışlar.

Hər keçən əsr, hətta bəzən il yeni fikrin, yeni yanaşmanın yaranması, yeni baxışların formalasması ilə fərqlənirdi ki, bu da zamanla, dövrlə ayaqlaşma məqsədi daşıyırıldı. Cəmiyyət inkişaf etdikcə bütün sahələrdə, eləcə də təhsildə islahatlar qəcilməz olurdu. İnkişaf və islahatlar bir-birini məntiqi tamamlayan proseslərdir. Dəyişən və inkişaf edən cəmiyyət öz gələcək inkişafını təmin etmək məqsədilə vətəndaşların dövrün, zamanın tələblərinə uyğun yetişdirilməsi tələbini irəli sürür. Bu sıfarişin icraçısı isə mütləq şəkildə, təhsilli və tərbiyəli bacarıqlı insan, başqa sözlə – şəxsiyyət formalasdırıan ən böyük sosial institut məktəbdür. Bu baxımdan məktəbdə tədris olunan ayrı-ayrı fənlər sadəcə uşaqlara elm, bilik vermək məqsədi daşıdır. Bu fənlərin tədrisi müasir şagirdlərdə müxtəlif bacarıqlar formalasdırmaqla yanaşı, onların tərbiyəsini də əhatə edir. Cəmiyyətdə baş verən siyasi və iqtisadi dəyişikliklər, mövcud həyatın problemləri baxımından çıxış edərkən təhsilin tərbiyə yükünün nə qədər ağırlaşlığı və zamanın problemlərindən biri olduğu aydın görünür. Tərbiyə problemləri həmişə, bu gün də ayrı-ayrı fənlərin tədrisi ilə (ədəbiyyat, tarix, biologiya, coğrafiya və s.) həyata keçirilməsi nəzərdə tutulan məsələlər olmuşdur. Bu gün isə müasir təhsilin prinsiplərindən biri olan integrasiya ilə əlaqədar integrativ fənlərin hər birinin özünəməxsus tərbiyə yükü olmalıdır. Əbəs yerə deyil ki, A.Sent-Ekzüperi demişdir: “Tərbiyə təhsildən üstündür, çünki insanı tərbiyə yaratır”.

Bu gün müasir dövrün tələblərini və problemlərini nəzərə alaraq təhsil sisteminə yeni fənlər daxil edilmişdir. Bunlardan biri də TN-nin 22.05.2006-cı il 360 nömrəli əmrinə əsasən tədrisi vacib hesab olunan həyat bilgisi fənnidir. Bu fənnin integrativ fənn olduğunu vurğulamağa xüsusi ehtiyac yoxdur. Təhsildə baş verən islahatlar prizmasından çıxış edərək ibtidai və ümumi orta təhsil pilləsində tədrisi nəzərdə tutulan bu fənnin mütəxəssislər tərəfindən kurikulumu da hazırlanmışdır. 4 məzmun xətti: “Təbiət və biz”, “Fərd və cəmiyyət” “Mənəviyyat” və “Sağlamlıq və təhlükəsizlik” dörd müxtəlif istiqamətdə şagirdlərdə bilik və bacarıqlar formalasdirmaga imkan verir. Ayrı-ayrı məzmun xətləri və onu ifadə edən standartların tələblərinə cavab verən şagirdlər sadəcə bu istiqamətdə bilik və bacarıqlara malik olurlar, onlar qeyd olunan məsələlərlə bağlı çox böyük uğurla həm də tərbiyə olunurlar. “Təbiət və biz” məzmun xəttinin əsas standartları – “1.2. Sadə coğrafi bilik və bacarıqlara malik olduğunu nümayiş etdirir.”, “1.4. Ekoloji bilik və bacarıqlara yiyləndiyini nümayiş etdirir.”, kimi əsas standartlar şagirdlərdə qeyd olunan bilik və bacarıqları möhkəmləndirməklə yanaşı onların ekoloji və estetik tərbiyəsi üçün şərait yaratır.

“2.1. İnsanı sosial varlıq kimi dərk etdiyini nümayiş etdirir.”, “2.4. Hüquqi mədəniyyətə malik olduğunu nümayiş etdirir.” kimi əsas standartlar şagirdlərdə ailədə və kollektivdə sosiallaşma mədəniyyəti, özünün və başqalarının hüquqlarını bilmək və onlara hörmət etmək kimi keyfiyyətlər tərbiyə edir. “Mənəviyyat” məzmun xəttinin standartları şagirdlərdə mənəvi keyfiyyətlərin formalasması, müxtəlif dini etiqadlara hörmət, tolerantlaq kimi xüsusiyyətlərin tərbiyə edilməsi üçün zəmin yaratır. Şagirdlər şəxsi gigiyena, müxtəlif hadisələrdən özünü müdafiə etmək üçün bilik və bacarıqlara da “Sağlamlıq və təhlükəsizlik” məzmun xəttinə aid olan standartların tələblərinə cavab verməklə nail olurlar. İstənilən fənnin tədrisinin həm də tərbiyəvi əhəmiyyətə malik olması üçün müəllim bunu qarşısına məqsəd qoymalı və təlimi bu istiqamətdə yüksək peşəkarlıqla təşkil etməlidir. İ.Y.Lerner öz əsərlərində yazır : “Təlim şəxsiyyətin formalasması üçün hər hansı bir keyfiyyət doğura bilər, lakin biz onu tərbiyəvi effekt almaq üçün məqsədyönlü istiqamətlən-dirməyi təşkil edə bilməsək, o, tərbiyə etməyəcəkdir.”

Beləliklə, “İstənilən fənnin məzmunu müxtəlif bilik və bacarıqlara malik şəxsiyyət yetişdirməyə xidmət edə bilər, lakin onun tərbiyəvi əhəmiyyəti müəllimin yüksək peşəkarlıq və təlimi idarəcilik qabiliyyətinə söykənir ” desək, yanılımarıq.

ədəbiyyat

1. Robert Guisepi . World History Project. USA, january 2007, page 6.
2. Əlizadə Ə. "Müasir Azərbaycan məktəbinin psixoloji problemləri". Bakı: "Pedaqogika", 2004.
3. Симфония разума. Москва, 1976.

роль предмета познание жизни в воспитании и обучении учащихся

резюме

В статье автор затрагивает аспекты обучения и воспитания, раскрывается воспитывающий принцип обучения. Подчеркивается особая роль как интегративного предмета знание жизни, имеющая свое место в обучении и воспитании учащихся. Анализируются линии и стандарты содержания.

role in the education of students with life skills

summary

Author of the article deals with the historical aspects of the educational, training, educational, explained the principle. The student's knowledge on the subject of integrative - emphasized the special role of training and education, content standards are analyzed.

III SINİFDƏ N.GƏNCƏVINİN “SİRLƏR XƏZİNƏSİ” POEMASINDAN “KƏRPİCKƏSƏN KİŞİNİN DASTANI” HEKAYƏSİNİN TƏDRİSİ

Tünzalə Mehdiyeva,

Göygöl Rayon Təhsil Şöbəsi Metodik Mərkəzinin müdürü,
3 nömrəli tam orta məktəbin sınıf müəllimi

*Müəllifin məqsədi dahi şair Nizami Gəncəvinin yaradıcılığı, mənəvi dünyası haqqında
məlumat vermək, uşaqlarda əməyə məhəbbət tərbiyə etməkdir.*

açar sözlər: Nizami Gəncəvi, halal çörək, əmək, zəhmət

ключевые слова: Низами Гянджеви, честный хлеб, труда, обременительность

key words: Nizami Gancavi, lawful bread, labour, toil

mövzu : N. Gəncəvinin “Kərpickəsən kişinin hekayəti”

standart:

- 1.2.4. Jest və mimikalardan istifadə edir.
- 2.2.8. Mətnindəki əsas fikri sadə formada ifadə edir.
- 2.2.9. Məzmunu nəql edir.
- 2.2.4. Mətnin ideya məzmununu atalar sözü ilə ifadə edir.



məqsəd:

- təqdim olunmuş mətni düzgün, şüurlu, ifadəli oxumaq;
- mətnindəki əsas fikrin mahiyyətini sadə şəkildə ifadə etmək;
- şagirdlərdə əməksevərlik tərbiyə etmək ;
- jest və mimika ilə danışmaq bacarığını inkişaf etdirmək ;
- oxuduğu mətnin məzmununu şüurlu şəkildə başa düşərək nəql etmək.

dərsin gedisi

Motivasiya: (5 dəqiqə) Ekranda növbə ilə xanaların içi proyektorla doldurulur.



müəllim: Uşaqlar sadaladıqlarımızı ümumiləşdirən nədir?

şagirdlər: Bu əlamətlərin, rəqəmlərin N.Gəncəviyə aid olduğunu söyləyirlər.

iş forması: qruplarla , cütlərlə iş

iş metodları və priyomları: müzakirə, klaster, BİBÖ

resurslar: dərslik, N. Gəncəvinin portreti, iş vərəqləri, proyektor, kompyuter, market, disk

inteqrasiya: həyat bilgisi, musiqi, təsviri incəsənət, riyaziyyat

N.Gəncəvi haqqında şagirdlər bildiklərini və öyrənmək istədiklərini ümumiləşdirmək üçün BİBO cədvəli qurulur .

bilirəm	istəyirəm biləm	öyrənirəm
<p>1.N.Gəncəvi 1141-ci ildə Gəncədə anadan olub.</p> <p>2.O, "Xəmsə"ni yazıb.</p> <p>3.Həyat yoldaşının adı Afaq olub.</p> <p>4.Nizaminin 800, 840, 870 illiyi təntənəli şəkildə qeyd olunub.</p>	<p>1. Nizaminin əsl adı nədir?</p> <p>2.Nizami saray şairidirmi?</p> <p>3. Azərbaycanın 2-ci böyük sənaye şəhəri hansıdır?</p> <p>4.Bakı şəhəri ilə Gəncə şəhərinin arasında nə qədər məsafə var?</p> <p>5.Nizamiyə aid film çəkilibmi?</p>	<p>Əsl adı İlyasdır, Nizami isə təxəllüsdür.</p> <p>Nizami saray şairi deyil. Gəncə şəhəridir.</p> <p>300 kilometrdən artıqdır.</p> <p>Onun xatirinə "Nizami" filmi çəkilmişdir.</p>

Sinif 5 qrupa bölünür və adlandırılır:

1-ci qrup: "Sirlər xəzinəsi"

2-ci qrup: "Xosrov və Şirin"

3-ci qrup: "Leyli və Məcnun"

4-ci qrup: "Yeddi gözəl"

5-ci qrup: "İsgəndərnamə"

Müəllim mövzunu üzündən oxutdurur. Sonra hər bir qrupa onun adı haqqında qısa və sadə məlumat verir.

tədqiqat suali : (3 dəqiqə) Zəhmətin insan həyatındaki rolü nədən ibarətdir? Həminin işləməsi vacibdirmi?

tədqiqatın aparılması: (25 dəqiqə) Qruplara bölünmüş şagirdlərə tədqiqat sualları və tapşırıqlar paylanır.

1. "Sirlər xəzinəsi" qrupu

- a) Qoca nə üçün belə ağır işlə məşğul olurdu ?
- b) N.Gəncəvinin divanından bir qəsidənin əzbər söyləyin.

2. "Xosrov və Şirin" qrupu

- a) Cavan oğlan nəyə görə düşünürdü ki,qocanın gördüyü iş cavamlara məxsusdur ?
- b) N.Gəncəvi divanından bir neçə rübaiyi əzbər söyləyin.

3. "Leyli və Məcnun" qrupu

a) Kərpickəsən qoca cavani hansı sözlərlə utandırıldı?

b) Zəhmətə aid atalar sözlərə deyin.

4. "Yeddi gözəl" qrupu

a) Dünyagörmüş insandi söylədiyim bu qoca

Öz işilə hamının gözündə oldu uca! – misraları ilə şair nə demək istəyirdi?

5. "İsgəndərnamə" qrupu

a) Kərpickəsən qocanın hekayəti" əsərindən hansı nəticəni çıxarmaq olar?

b) N.Gəncəvinin aforizmlərindən bir neçəsini əzbər söyləyin. (Müəllim kömək edir.)

informasiya mübadiləsi : (5 dəqiqə) Şagirdlər hazırladıqları iş vərəqlərini yazı taxtasından asır və təqdimat edirlər. Qrup liderləri sual ətrafında çıxış edir və öz qrup işlərinin nəticələri haqqında sınıfə məlumat verirlər. Bülbülün ifasında "Sənsiz", R.Behbudovun ifasında "Sevgili canan" mahnıları dinlənilir.

informasiya müzakirəsi: Müzakirə üçün şagirdlərə yönəldici suallar verilir:

- Zəhmətin insan həyatındaki rolü nədən ibarətdir?
- Zəhmətkeş insan heç kimə möhtac olmur. Heç kəsdən çörək pulu istəmir. Hamının yanında hörmətli olur.
- Cavanlıqda bir sənət öyrənməyən qocalıqda necə olur?
- Başqalarına möhtac olur. Bir qarın yemək üçün hamiya əl açır, dilənir, alçalır.

Ümumiləşdirmə və nəticə (4 dəqiqə)

Müəllim tədris etdiyi mövzunun nəticələrini möhkəmləndirmək üçün şagirdlərlə sual-cavab əsasında belə bir nəticəyə gəlir.

Halal zəhmət üz ağardar. İnsan vaxtını boş keçirməməli, nəsə bir işi görməli, xalqına, elinə, obasına xeyir verməlidir. Belə insanlar həm xalq, həm də dövlət tərəfindən müsbət qiymətləndirilir. Hamı onlara hörmətlə yanaşır. Belə adamların həm bədənləri, həm də ruhları sağlam olur.

qiymətləndirmə : (2 dəqiqə) Qrupların işi cədvəl üzrə qiymətləndirilir.

gruplar meyarlar	sirlər xəzinəsi	Xosrov və Şirin	Leyli və Məcnun	Yeddi gözəl	İsgəndərnamə
əməkdaşlıq	5	5	5	5	5
vaxta qənaət	4	4	5	4	4
düzgün, məntiqli, ardıcıl təqdimat	5	5	5	4	5
sual-cavabda dəqiqlik	4	5	4	5	4
jest və mimikalardan istifadə	5	4	5	4	5
nəticə	23 II yer	23 II yer	24 I yer	22 III yer	23 II yer

ev tapşırığı: (1dəqiqə) «İnsanı əmək ucaldar» mövzusunda yiğcam inşa yazmaq.

Müəllim "Kərpickəsən kişinin dastanı" hekayəsini şagirdlərin köməyi ilə səhnələşdirir. Bir nəfər qoca rolunda, bir şagird cavan oğlan rolunda, bir nəfər qız aparıcı rolunda, bir nəfər Nizami rolunda çıxış edir. Şeyx Nizami öz libasında sinfin bir tərəfində oturur. Səhnələşdirmə çox uğurla aparıldı. Şagirdlər bütün təcrübəsini, bilik və bacarıqlarını səfərbər edərək başqa səxsin daxili aləmini və hərəkətini anladı, vəziyyəti qiymətləndirdilər. Səhnələşdirilmiş bu hekayə həm şagirdlər həm də, dərsdə əyləşən müəllimlər tərəfindən təqdirə layiq hesab olunurdu.

Dərs çox səmərəli və məhsuldar keçdi. Yeni təlim metodlarından istifadə etdikcə şagirdlərdə yaradıcı düşüncə, müstəqil öyrənmə, tədqiqatçılıq və tətbiq etmə bacarıqlarının inkişafını şahidi olduq.

Təlim elə təşkil olunmuşdur ki, müəllimlə şagird birlikdə axtarışda idilər. Təlim yalnız şagirdi deyil müəllimi də inkiaf etdirirdi. Dərsdə həm də qarşılıqlı ünsiyyət yaranırdı. Şagirdlər üçün yeni biliklərin əldə edilməsi, mənimsənilməsi şəraiti yaradılmışdı.

Göründüyü kimi dərsdə interaktiv təlim metodlarının köməyi ilə təlimin həm təhsilverici, həm inkişafetdirici, həm də tərbiyələndirici funksiyaları özünü qabarıq şəkildə biruzə verdi.

HİKMƏTLİ SÖZLƏR

Əmək nəzəriyyə ilə təcrübənin canlı vəhdətidir.

Aristotel

Əkməmiş biçmək təmənnasında olma.

Əvhədi

Əmək bütün arzuların açarı, həyatın rəmzidir.

Arif Ərdəbili

Xoşbəxtliyi ancaq zəhmətlə əldə etmək olar.

Saib Təbrizi

Köksüz ağaç olmadığı kimi, əməksiz, zəhmətsiz də səadət ola bilməz.

M.M.Nəvvab

İnsanın ləyaqəti onun əməyi ilə müəyyən olunur.

R.Vaqner

İş insanın kövhəridir.

(atalar sözü)

İsləmiyən dişləməz.

(atalar sözü)

S. S. AXUNDOVUN “QORXULU NAĞILLAR” SİLSİLƏSİNİN USAQLARIN FÖRMALAŞMASINDA ROLU

Ülviyyə Həsənova,
AMİ-nin magistrı

Müəllif S.S.Axundovun hekayələrində kasıblarla varlılar arasında necə barışmaz münasibətin olduğunu göstərməklə uşaqlarda yüksək mənəvi keyfiyyətlərin formalaşmasını təmin etməsindən söz açır.

açar sözlər: nağıllar, hekayələr, müsbət obrazlar, mənfi obrazlar, mənəvi aləm, təlim-tərbiyə, realist hekayələr

ключевые слова: сказки, рассказы, положительные образы, отрицательные образы, духовный мир, обучение, воспитание, реалистичные рассказы

key words: fairy tales, stories, positive images, negative images, the spiritual world, training, realistic stories

Azərbaycan maarifçi realistlərinin görkəmli nümayəndələrindən biri olan Süleyman Sani Axundov xalq müəllimi, mədəniyyət xadimi hekayə ustası, dramaturq kimi tanınmışdır.

1911-ci ildə Bakıda uşaqlar üçün “Məktəb” adlı məcmuənin ilk nömrəsi işiq üzü gördü. Bu məcmuənin fəaliyyətində N.Nərimanov, A.Səhhət, A.Şaiq, S.S.Axundov kimi qələm sahiblərinin böyük rolu olmuşdur. S.S.Axundov 1912–1914-cü illərdə məcmuədə “Qorxulu nağıllar” adı altında “Əhməd və Məleykə”, “Abbas və Zeynəb”, “Nurəddin”, “Qaraca qız”, “Əşrəf” hekayələrini çap etdirmişdir. Bu hekayələrdə yazıçı azərbaycanlı ailələrin yoxsul güzəranını, uşaqların faciəli həyatını və bu faciələri doğuran səbəbləri qələmə almışdır.

“Əhməd və Məleykə” hekayəsində xoş günlərdən məhrum olmuş uşaqların ağır, acınacaqlı həyatı təsvir edilir. Ehtiyac üzündən, çörək dalınca ev-eşiyindən didərgin düşməş atanın arabası ilə uçuruma yuvarlanaraq faciəli surətdə həlak olması Əhməd və Məleykənin iztirablı günlərinin daha da ağırlaşmasına gətirib çıxarıır. Yoxsulluğun girdabından xilas yolları axtaran Xədicə uşaqlarını müdhiş acliqdan qurtara bilmir. Oğlu Əhmədin: “Ana, ... atasız necə dolanacağıq, acıdan öləcəyik?” sualına ananın yalnız: “Qorxma, oğlum, bu saçlarımı satıb sizi ac qoymaram.” deməklə təsəlli verməyə gücü çatır. Xeyirxah insan olan səyyah Cəmaləddinin nəcib hərəkəti sonrakı hadisələri müsbət məcraya salır və əsər nikbin əhvali-ruhiyyə ilə başa çatır.

“Abbas və Zeynəb” hekayəsində amansız mühitin hərc-mərcliklərin, vəhşiliklərin insan həyatında törətdiyi faciələrin bədii təsviri verilmişdir. Dünyanı hələ yetərinçə dərk etməyən Abbas və Zeynəbin qan ədavətinin günahsız qurbanlarına çevrildiyinin şahidi oluruq. Hacı Səməd törədilmiş vəhşiliyin, zalımlığın səbəbini uşaqlara belə izah edir: “... quḍurlar elmsiz, tərbiyəsiz tayfadan çıxarlar. Heyvannın vəhşisi qurd, pələng və şir olan kimi insanın da vəhşisi bunlardır, ancaq təfəvütü odur ki, quḍurlar onlardan neçə qat rəhmsiz, insafsız və zalimdirler.” Hekayənin əsas ideyası da buradan doğur. Bu hekayədə təsvir edilən kənd mənfi qüvvələrin vəhşiliyinə məruz qalır. Belə ki, Abbasgilin yaşıdlıları kənd güləbaran edilir, hətta heyvanlar və quşlar quḍur Səfərin “vəhşî hərəkətlərindən elə xofa düşmüsdüller ki, cürət edib, yuvalarından çıxa bilmirdilər.”

“Abbas və Zeynəb” hekayəsinin finalından çıxan nəticələrdən biri də budur ki, belə özbaşınlığın hökm sürdüyü kəndlərdə abbasların, zeynəblərin, fatmaların taleləri bir tükdən asılıdır. Kənddə dərəbəyilik hökm sürür. Təsadüfi deyildir ki, S.S.Axundov quḍur Səfərin başına topladığı “dəliqənlilərin” Qayadibi kəndini yandırıb kül etmələrinə qarşı nə kimi cəza tədbirləri görüldüyünü göstərmir.



S.S.Axundov bütün yazılarında bir müəllim kimi kiçik oxucularını təbiyə etməyə, onlara ibrət dərsi verməyə çalışmışdır. Bu cəhətdən də “Qorxulu nağıllar”dakı “Nurəddin” və “Qaraca qız” hekayələri çox səciyyəvidir. Nurəddinin anası Həlimə sədaqətlə qadındır. Nurəddin çox mehriban bir ailədə təbiyə almışdır. Həlimənin vaxtsız ölümündən sonra Nurəddinin həyatının ikinci – anasız dövrü başlanır. Hacı Nəsir elə güman edir ki, Gülpəri ilə evlənməklə oğlunun kədərini yox edə bilər, lakin bu evlilik Hacı Nəsirə ailə səadəti gətirmir, çünki Gülpəri bədxasiyyət, xəbis və xaindir. Nurəddini incitdiyinə görə Hacı Nəsir Gülpərini boşamaq istəyir, lakin qəflətən ölü və Nurəddin daha əzablı günləri bundan sonra başlayır.

Bu hekayədə S.S.Axundov öz oxucularına çatdırmaq istəyir ki, Nurəddin kimi övladı olan ata ikinci dəfə evlənərkən ciddi düşünməlidir. Əvvəller ata-anasından müləyim rəftar görən Nurəddin indi yad nəfəslərdən boğulmaq təhlükəsi ilə üz-üzə qalmışdır. O, atasını itirəndən sonra ögey anası Gülpərinin və onun əmisi oğlu Əmiraslanın yaratdığı dözülməz mühitdə yaşamaq məcburiyyətində qalır. Uşaq olsa da, onların dəfələrlə qurduqları kələkləri hiss edir.

Hekayədə mənfi obrazlarla yanaşı, müsbət xarakterli obrazlara da rast gəlirik. Həmişə Nurəddinin qayğısına qalan, onu Gülpəri ilə Əmiraslanın hiyləsindən qoruyan İmamverdi baba, Hacı Nəsirin ailəsinə doğma münasibət bəsləyən qulluqçu Bahar, yaxşılığı heç vaxt unutmayan Rəhim, dilənçilik həyatı keçirən, lakin xoş xasiyyəti ilə seçilən Cənnətəli kimi surətlər hekayənin nikbin sonluqla bitməsinə xidmət edirlər.

“Nurəddin” hekayəsinin ilk nəşri ilə (“Məktəb” məcmuəsi, 1912-ci il) sonrakı nəşrlər arasında bəzi fərqlər vardır. Ədib 1936-cı il Stalin repressiyaları ərefəsində hekayədə bəzi dəyişikliklər etmişdir. İlk nəşrdə Fatma atası Hacı Əsədə deyir: “Müəllimimizin əmrinə görə gərək sabaha bir elə nağıl düzəldim ki, ondan belə məna çıxsın: “Yaxşılıq eylə, balığı at dəryaya, balıq bilməsə də, xalıq bilər”. Bu cümlədəki “xalıq” sözü allaha işarə idi. Ədib dövlət orqanlarından ehtiyat etdiyinə görə, həmin cümləni “Yaxşılıq elə, əvəzini görərsən” şəklində vermişdi.

Hacı Nəsir Rəhim yaxşılıq etmişdi. Bunun əvəzində Rəhim Nurəddinə kibrit qutusu irilidə Quran gətirir. Həlimə Quranı öpüb, gözlərinin üstünü qoyur. Əsərin yeni nəşrində isə Rəhim Nurəddinə Sədinin “Gülüstan” kitabını yadigar verir.

İlk nəşrdə Hacı Səməd Nəsirin övladının olmasını da Allah-taalanın kəraməti ilə bağlayır. Əsərin sonrakı nəşrində isə “Allah-taala kəramət etdi.” sözləri atılmış, bunun əvəzində “Axırda bunların bir oğlu oldu.” yazılmışdır.

Hekayənin sonunda görürük ki, Nurəddin çətinliklər qarşısında əyilmir, sınmır, öz ağılı və fərasəti ilə nicat yolu tapır.

“Nurəddin” və “Qaraca qız” hekayələrində oxucunu cəlb edən cəhətlərdən biri də müəllifin maraqlı macəralar qurmaq bacarığıdır. Bu hekayələrdə qəhrəmanların başına gələn macəra səciyyəli əhvalatlar obrazların daxili aləminin, humanist keyfiyyətlərinin üzə çıxmasına yardım edir. Düşdükəri ağır vəziyyətdə düşüncələri, davranışları, əməlləri Qaraca qız və Nurəddini oxucuya daha yaxşı tanıdır. Bu qəhrəmanlar yaşlarının az olmasına baxmayaraq, çətinliklər qarşısında öz mənəviyyatları, ağılı və fərasətləri ilə qalib gəlirlər.

S.S.Axundov bir pedaqoq kimi uşaqların diqqətini mühüm, ciddi problemlərə cəlb edir. Ədibin balaca qəhrəmanlarının səciyyələri işdə, hərəkət və rəftarlarında aydınlaşır. Onlar ağılli, hazırlıca və məqsədlərinə çatmağa çalışırlar.

Hekayələrin xüsusiyyətlərindən biri də budur ki, müəllif balaca qəhrəmanların başına gələn müsibətləri eks etdirərkən oxucunu dərindən həyəcanlandırır və o, qəhrəmanların taleyinə laqeyd qala bilmir. Hər iki hekayədə ailə ziddiyyətləri qabarlıq şəkildə verilmişdir.

S.S.Axundovun ən kamil ədəbi nümunələrindən biri “Qaraca qız” hekayəsi sayılır. Bu hekayə ilk dəfə “Məktəb” məcmuəsində dərc olunsa da, 1936-ci ildə əsərlərini kitab halında çapa hazırlayan ədib siyasi repressiya dalğasından ehtiyat edərək “Qaraca qız” əsəri üzərində yenidən işləməyə məcbur olmuş, hakim siniflərə qarşı tənqidü gücləndirmək məqsədilə hekayəyə bir sıra əlavələr etmişdir.

Müəllif əsərin ilk variantında müsbət obrazlar kimi təsvir etdiyi Hüseynqulu ağa və Pəricahan xanımı sonrakı variantda mənfi obrazlar kimi vermişdir. Bu isə oxucularda köhnə cəmiyyətin hakim sinfinə – mülkədarlara qarşı nifrət hissinin daha da qüvvətlənməsinə xidmət etmişdir.

Əsərin ilk variantındakı son parçaya – Qaraca qızın faciəli ölüm səhnəsinin təsvirinə diqqət etsek, bu kəskin fərqi görmək mümkündür: “Komamın bülbülü uçub getdi, – deyə Piri baba göz yaşını tökdü. – Xudaya, bu pak ruhun xatirəsinə biz müqəssir valideyni əfv et! – deyə Hüseynqulu ağa dua etdi. Bu xəbər bir dəqiqdə ağalığa yayıldı və hamını qəmgin etdi. Pəricahan xanım tutduğu işdən peşman olub, qızı ilə bərabər yanğılı-yanğılı ağlayırdı. Qaraca qızın vəsiyyətini əmələ gətirdilər”.

Əsərin sonrakı variantında bu hissə müəllif tərəfindən dəyişdirilmişdir.

Hekayənin əsas qəhrəmanı zəlzələ zamanı ata-anasını itirmiş Tutu – Qaraca qızdır. O, zahirən çirkin olsa da, çox rəhmdil və səxavətli bir uşaqdır. Gənc qaraçı qadın Yasəmənin gözəl xasiyyətini görüb ona isinişir, lakin arvadı Yasəmənə qarşı amansız olan Yusifdən xoş sıfət görəməyən Qaraca qızın vəziyyəti dözülməz həddə çatır. Yasəmənin faciəli surətdə vəfatından sonra daha da vəhşiləşən bu əzazil adam səbəbsiz yerə Qaraca qızı döyür, rəqs etməklə yiğdiği pulları zorla əlindən alıb, əyyaşlığa sərf edir. Sərəxəş halda əl ayısının döyərkən dilsiz heyvan belə bu zülmə dözmür, onu parçalayırlı.

Qaraçı Yusiflə arvadı Yasəmənin mənəvi aləmlərində, insanlara münasibətlərində tam ziddiyət mövcuddur. Yusif pul hərisi, zalim və rəzil bir insandır. Yasəmən isə, əksinə, qayğıkeş və insanpərvərdir. O, kimsəsiz Qaraca qızı fəlakətdən qurtarmaq üçün özünü qurban verir.

Bundan sonra Qaraca qız yeni bir mühitə – mülkədar Hüseynqulu ağanın evinə düşür. Onun həyat yoldaşı Pəricahan xanım qeyri-adi tərbiyə üsulu ilə doğmaca qızı Xədicənin – Ağcanın uşaqlığını əlindən almışdır. Onun Qaraca qızla dostlaşmasını qəbul etmir, ondan pis vərdişlər götürürəcəyindən ehtiyatlanır. Qaraca qızın “Baba, o xanım qızını nə üçün mənimlə oynamamaq və söhbət etməyə qoymur?” sualına Piri baba çox sakit tərzdə cavab verir: “Qızım, onlar bəydirler, biz rəiyyət, onlar ağadırlar, biz nökər. Bizimlə onların nə yoldaşlığı?”

Hüseynqulu ağa arvadından heç də geri qalmır. Yalnız bəzi hallarda o, Pəricahan xanımın acığına özünü müləyim göstərir, qızının Qaraca qızla oynamamasına icazə verir.

Əsərin sonunda onun Piri babaya qəzəblənərək: “Sus, qoca, mənim qızımı bu qaraçı qızına taymı edirsən?” deməsi ilə Hüseynqulu ağanın mənəvi aləmi üzə çıxır.

Ağca xanım bəy qızı olsa da, öz yaşıdları ilə oynamamaq istəyir. Uşaqlıq illərinin şirin çağları istədiyi kimi yaşaya bilməyən Ağca xanım Qaraca qızı həsəd aparır. Uşaq olsa da, başa düşür ki, əsl xoşbəxtlik insanın azadlığındadır, lakin yoxsulluq, sinfi qeyri-bərabərlik bu uşaqların dostluğuna mane olan əsas səbəbdür.

“Qaraca qız” ədibin nəşr yaradıcılığının şah əsəridir. Yaziçi Qaraca qızın simasında ədəbiyyatımızda ilk dəfə kasib ailədən olan uşağın təsirli, unudulmaz obrazını yaratmışdır.

“Qorxulu nağıllar” başlığı altında yazılmış əsərlərdən biri də 1914-cü ildə “Məktəb” jurnalında dərc olunmuş “Əşrəf” hekayəsidir. Tacir oğlu Əlimərdan Nəsibə adlı gözəl bir qızla evlənir. Onların Əşrəf adlı oğlu olur. Əlimərdan gəmiçilik edir. Sonra bir yəhudi onu yoldan çıxarır. Osmanlı torpağından gətirdiyi qaçaq malı Əlimərdanın gəmisinə yiğib, Rusiyaya aparır. Nəticədə Əlimərdan həbs edilib ailəsi ilə birlikdə sürgün olunur. Hekayədə əsas diqqət balaca Əşrəfin ata-anasından ayrı düşdükdən sonra Nikolay İvanoviç adlı bir müəllimin himayəsində tərbiyə almasına yönəldilmişdir. Nikolay İvanoviç qayğıkeş, həssas, alicənab rus müəllimidir. Onun arvadı Sofiya Aleksandrovna da ağıllı, əri kimi humanist insandır.

S.S.Axundovun ilk müəllim surətini milliyyətcə rus olan Nikolay İvanoviçin simasında qələmə alması təsadüfi deyildir. O, hələ Qori Müəllimlər Seminariyasında oxuyarkən orada rus pedagoqlarının azərbaycanlı şagirdlərin təlim-tərbiyəsinə müsbət təsirinin şahidi olmuşdu.

Bələliklə, S.S.Axundov öz hekayələri ilə uşaqları tərbiyələndirməyə, onlara gözəl hissələr aşılamağa çalışmışdır.

ədəbiyyat

1. Hacıyev A. Azərbaycan sovet uşaq nəşri. Bakı: "Maarif", 1989.
2. Azərbaycan sovet ədəbiyyatı. Bakı: "Maarif", 1988.
3. Azərbaycan ədəbiyyatı tarixi. Bakı: EA-nın nəşriyyatı, 1960.

основная роль в формировании мировоззрения детей в рассказах С.С. Ахундова «Страшные сказки » Резюме

В статье был дан анализ периодическим рассказам «Страшные сказки», которую написал С.С.Ахундов для детей. Было показано приключенческие истории, несправедливость, трудности и их преодоления со стороны героя. Писатель старался привить читателю прекрасные чувства.

the major role in shaping of world outlook of children in

S.S. Akhundovs "Horror stories"

Summaru

The article deals with the analysis of series of writer's fearful tales dedicated to children. It describes adventures of characters unfairness and difficulties they met with their victory. S.S.Akhundov had tried to give beautiful feeling to readers.

BİLİRŞİNİZMİ?

Xristofor Kolumb 1492-1493-cü illərdə təşkil etdiyi birinci ekspedisiyası zamanı ilk dəfə Amerika sahillərinə çıxmış və buranı səhvən "Vest İndiya" yəni "Qərbi Hindistan" adlandırmışdır.

Cənubi Amerikada yerləşmiş Selvas Yer kürəsinin ən böyük meşə massividir.

Amazon meşələrini planetimizin "Ağ ciyəri" adlandırırlar.

Baobab ağacı 5-7 min ilə qədər yaşayır. Hündürlüyü 25metr, çevrəsininiuzuunluğu 50 metr olan bu ağacın gövdəsinə su toplanır, buna görə də quraqlığa dözür.

Avstraliyada evkalipt, Şimali Amerikada sakvo ağacı ən hündür (120-155 metr) ağac sayılır. Evkalipd ağacının kölgəsi olmur, çünki yarpaqlarının tili günəşə doğru çevirilir.

**ИСПОЛЬЗОВАНИЕ ЗДОРОВЬЕСБЕРЕГАЮЩИХ
ОБРАЗОВАТЕЛЬНЫХ ТЕХНОЛОГИЙ КАК СРЕДСТВО
ПРЕДУПРЕЖДЕНИЯ УЧЕБНЫХ ПЕРЕГРУЗОК УЧАЩИХСЯ**

Е.В.Гусарова,

Санкт-Петербург, заместитель директора по учебной работе лицея № 395

açar sözlər: təlim prosesinin intensivləşdirilməsi, yorulma, sağlamlığı qoruyan təlim texnologiyaları, şagird, təlim yüksəlmələri, optimal şərtlər, müəllim professionallığı, məktəb dezadaptasiyası, psixoloji cəhətdən komfortlu mühit

ключевые слова: интенсификация учебного процесса, утомление, здоровьесберегающие учебные технологии, ученик, учебные перегрузки, оптимальные условия, профессионализм учителя, школьная дезадаптация, психологически комфортная среда

key words: intensification of the educational process, fatigue, health-learning technology, student, teaching overload, optimal conditions, teacher professionalism, school maladjustment, psychologically comfortable environment

В полноценном развитии младших школьников первостепенное значение имеет создание оптимальных условий для образовательного процесса, отдыха и оздоровления детей.

В настоящее время стал актуальным вопрос об учебных перегрузках учащихся. Для того чтобы предупредить у школьников утомление или переутомление на уроках, необходимо использовать инновационные здоровьесберегающие образовательные технологии.

Большинство детей приходят в школу с ослабленным здоровьем, и в процессе обучения здоровье продолжает ухудшаться, что напрямую зависит в том числе от учебных нагрузок. Причинами перегрузок учащихся являются интенсификация учебного процесса, несоблюдение норм Сан Пин, а часто и непрофессионализм самого учителя (неумение рационально организовать учебный труд школьников, несоответствие преподавания возрастным особенностям, стиль общения с учащимися и т.д. Факторами, разрушающими здоровье школьника, являются неправильная поза во время учебной работы, обедненные природные стимулы учебной среды, вербальный принцип построения учебного процесса, несовершенные методики преподавания.

Перегрузка зависит не столько от количества, сколько от качества работы. Говоря об учебной нагрузке, следует иметь в виду, что она не носит чисто физиологического характера и не может измеряться только количеством часов или прочитанных страниц. Учебная нагрузка напрямую зависит от психологического отношения школьников к учению: если процесс получения знаний интересен и мотивирован, то усвоение материала не создаст эффекта перегрузки. И наоборот, то что вызывает у учащихся отторжение или кажется им бессмысленным, может вызвать переутомление даже при небольших объемах учебного материала.

Здоровьесберегающие образовательные технологии – это система мер по охране и укреплению здоровья учащихся, совокупность принципов, приемов, методов педагогической работы, дополняющих традиционные педагогические технологии. Понятие «здоровьесберегающая» – качественная характеристика любой образовательной технологии.

Урок, построенный с учетом принципов здоровьесбережения, кроме дидактических, решает и другие важные задачи, такие, как:

- создание психологически комфортной среды;
- развитие самостоятельности мышления;
- формирование коммуникативной компетентности;

- формирование предметной компетентности;
- развитие познавательной активности;
- развитие творческой способностей;
- разработка разнообразной учебной деятельности.

Важное условие успешного обучения – возможность ученика при экономных нервно-физиологических затратах плодотворно и длительно выполнять определенную умственную деятельность, доступную его возрасту.

К здоровьесберегающим образовательным технологиям можно отнести все личностно-ориентированные технологии, так как для них приоритетны индивидуальность каждого ученика и реализация его природных возможностей, обеспечение комфортных условий развития. В этом случае школьник становится заинтересованным лицом, субъектом образовательного процесса и отношения носят субъект-субъектный характер.

Здоровьесберегающие образовательные технологии интегрируют все направления работы по сохранению и укреплению здоровья учащихся.

Существует ряд подходов, обеспечивающих реализацию здоровьесберегающих технологий. Рассмотрим некоторые из них.

гуманистический подход (педагогика сотрудничества)

Образование, чтобы стать гуманистическим, прежде всего, должно быть ориентировано на пробуждение внутренней духовно-нравственной активности учащихся – их рефлексии, целеполагания. Гуманистический подход – это ключевое звено, коммуникативная основа личностно-ориентированных педагогических технологий. Он объединяет следующие идеи:

- новый взгляд на личность как на цель образования;
- гуманизацию и демократизацию педагогических отношений;
- отказ от прямого принуждения как метода, не дающего результатов.

Новый взгляд на личность обучающегося основан на таких позициях, как :

- личность проявляется в раннем детстве;
- ребенок в школе – полноценная человеческая личность;
- личность является субъектом, а не объектом в педагогическом процессе;
- личность – цель образовательной системы , а не средство для достижения каких-либо внешних целей;
- каждый ребенок обладает способностями, многие дети талантливы.

Приоритетными качествами личности являются высшие этические ценности : доброта, любовь, трудолюбие, совесть, достоинство, гражданственность и др.

Гуманное отношение к детям включает:

- педагогическую любовь к детям;
- оптимистическую веру в ребенка;
- сотрудничество;
- мастерство общения;
- отсутствие прямого принуждения;
- приоритет положительного стимулирования;
- терпимость к детским недостаткам.

Демократизация отношений утверждает:

- уравнивание ученика и учителя в правах;
- право ребенка на свободный выбор;
- право на ошибку;
- право на собственную точку зрения;
- неавторитарный стиль отношений учителя и учеников;
- соблюдение конвенции о правах ребенка.

Учение без принуждения характеризует:

- требовательность без принуждения, основанная на доверии;
- увлеченность, рожденная интересным преподаванием;
- замена принуждения желанием, которое порождает успех;
- ставка на самостоятельность и самодеятельность детей;
- предъявление косвенных требований через коллектив.

Учебная деятельность школьника проходит в сотрудничестве со взрослыми, в совместном поиске, когда он не получает готовых знаний, а напрягает свой ум и волю для их приобретения. Даже при минимальном участии в такой совместной деятельности ученик чувствует себя соавтором в решении возникающих проблем.

активно-деятельностный способ обучения (технологии развивающего обучения)

Суть развивающего обучения состоит в том, что ученик не только усваивает конкретные знания, умения и навыки, он овладевает способами действий. Изменение характера преподавания при таком способе обучения вызывает изменение характера и структуры учения. Учебные действия являются в процессе усвоения первичными. Знания носят вторичный характер и как стимулы учения, конкретные цели, орудия и инструменты познания вне деятельности (вне системы действий) теряют свою силу.

Развивающее обучение отличается от обучения объяснятельно-сообщающего типа характером преподавания и учения. Основная роль учителя в процессе развивающего обучения – организация учебной деятельности ученика, направленной на мотивацию учебной деятельности, на формирование познавательной деятельности, развитие и формирование способностей, идейных и нравственных убеждений, активной жизненной позиции.

Учащиеся вовлекаются в различные виды деятельности при использовании в преподавании дидактических игр, дискуссий, а также методов обучения, направленных на обогащение творческого воображения, мышления, памяти, речи. Вовлекая ученика в учебную деятельность, ориентированную на его потенциальные возможности, учитель должен знать, какими компетенциями учащийся овладел в ходе предыдущего обучения, какова степень осмыслиения учащимися собственной деятельности. На основе полученных данных учитель конструирует педагогические воздействия на учащихся, располагая их в зоне ближайшего развития ребенка. Работа с опорой на зону ближайшего развития учащегося помогает полнее и ярче раскрыться его потенциальным возможностям. Она воспитывает у школьника веру в свои силы.

Следовательно, предметом деятельности учения в структуре развивающего обучения является не усвоение как таковое, а собственно учебная деятельность, формирующая общеучебные компетенции.

технологии проектирования

В настоящее время школе требуются такие методы обучения, которые формируют активную, самостоятельную, инициативную позицию ученика в обучении; развивают в первую очередь общеучебные умения и навыки; исследовательские; рефлексивные; самооценочные; формируют не просто умения, непосредственно сопряженные с опытом их применения в практической деятельности. Метод проектов является тем средством, которое позволяет отойти от традиционализма в обучении. В коллективной проектной деятельности решаются и образовательные, и развивающие, и воспитательные задачи. Есть цель, идея, которыми увлечены все участники. У учащихся формируются самостоятельность, творчество, коммуникативные качества. Для эффективной проектной деятельности необходимо соблюдать определенные условия: мотивировка детей и их интерес к деятельности, доступность предлагаемого учителем материала, учет возрастных особенностей, наличие групповых форм работы, свободомысление всех участников. Самое главное –

участие в проекте позволяет приобрести уникальный опыт общения (как школьникам, так и педагогам), невозможный при других формах обучения.

Метод проектов успешно интегрируется в образовательный процесс. Он органично сочетается с групповыми формами работы. Эта технология позволяет достигать поставленных любой программой, стандартом образования целей по любому учебному предмету, сохраняя при этом достижения отечественной дидактики и педагогической психологии.

Проекты сплачивают детей, развивают коммуникабельность, желание помочь другим, умение работать в команде. Проектная деятельность осуществляется на уроках и во внеурочное время. Использование проектирования предполагает кардинальное измерение роли учителя, который становится организатором работы, руководителем проекта, консультантом и т.п

игровые технологии

Игра – одна из наиболее оптимальных форм деятельности, способствующая естественной адаптации дошкольников, младших школьников к разнообразным нагрузкам. Для младшего школьного возраста характерны яркость и непосредственность восприятия, легкость вхождения в образы. Вчерашние дошкольники легко вовлекаются в любую деятельность, особенно в игровую, самостоятельно организуются для участия в групповой игре, продолжают игры с предметами.

В игровой модели учебного процесса создание проблемной ситуации происходит в ходе создания (введения) игровой ситуации: проблемная ситуация проживается участниками в ее игровом воплощении, основу деятельности составляет игровое моделирование, часть деятельности учащихся происходит в условно-игровом плане.

В педагогическом процессе игра выступает как метод обучения и воспитания, передачи накопленного опыта человеческого общества.

Г.К. Селевко отмечал, что в современной школе, делающей ставку на активизацию и идентификацию учебного процесса, игровая деятельность используется в следующих случаях:

- в качестве самостоятельных технологий для освоения понятия, темы и даже раздела учебного предмета;
- как элементы (иногда весьма существенные) более обширной технологии;
- в качестве урока (занятия) или его части (введения, объяснения, закрепления, упражнения, контроля);
- как технология внеклассной работы.

Понятие «игровые педагогические технологии» включает достаточно обширную группу методов и приемов организации педагогического процесса в форме разнообразных педагогических игр, которые отличаются от игр вообще тем, что они обладают четко поставленной целью обучения и соответствующим ей педагогическим результатом, которые в свою очередь обоснованы, выделены в явном виде и характеризуются учебно-познавательной направленностью.

технология групповых форм обучения

Элементы групповой работы, вводимые уже с первых дней школьного обучения, способствуют активизации познавательной деятельности школьников и формированию таких качеств, как взаимоконтроль и взаимопомощь. В своей работе учителя используют следующие разновидности групповых технологий: групповой опрос, мозговой штурм, общественный смотр знаний, групповая дискуссия, учебная встреча, нетрадиционные уроки, уроки, в которых имеет место разделение класса на различные группы и др.

Подобная форма организации обучения создает все необходимые условия для общего развития ребенка, проявления сотрудничества, взаимодействия с другим человеком. Групповая работа – наиболее эффективная альтернатива традиционным

методам обучения. В процессе групповой работы уровень осмыслиения и усвоения учебного материала возрастает, у учащихся активизируется познавательная деятельность, формируется культура общения. Данная форма работы помогает избежать длительного сидения за партой.

технология уровневой дифференциации

Идеи дифференцированного обучения широко входят в практику преподавания любого предмета. Но при этом используется различные поятия дифференциации: многоуровневая, разноуровневая, уровново-групповая.

Дифференциация – это организация учебно-воспитательного с учетом групповых особенностей учащихся. Дифференциация может осуществляться по разным направлениям: полу, темпераменту, обучаемости, обученности, интересам, способностям, типу восприятия и т.д.

Основные принципы уровневой дифференциации обучения непосредственно связаны с такими концептуальными идеями образовательных стандартов, как:

- обеспечение прав и обязанностей в отношении содержания образования;
- реализация деятельностного подхода и выбора содержания образования;
- осуществление преемственности образовательных программ;
- опорного характера обучения и процессуальной разгрузки школьников.

Как педагогическая технология уровневая дифференциация обучения направлена на непосредственную реализацию образовательных стандартов в учебном процессе, на «выравнивание» и адаптацию стандартов к ученику и школе.

Для предупреждения *школьной дезадаптации* учитель должен организовывать учебный процесс, осуществляя индивидуальный подход к учащимся, взаимодействуя с отдельными учащимися по индивидуальной модели, учитывая их личностные особенности. При организации учебно-воспитательного процесса с учетом индивидуальных способностей следует иметь в виду:

- возрастные особенности учащихся;
- тип восприятия;
- тип мышления;
- тип памяти;
- уровень внимания;
- тип темперамента;
- особенности характеров и т.д.

Индивидуализация обучения – такая форма или модель организации учебного процесса, при которой может быть осуществлено взаимодействие учителя с одним учеником или одного учащегося со средствами обучения.

Новая трактовка индивидуального подхода включает:

- отказ от ориентировки на среднего ученика;
- поиск лучших качеств личности;
- применение психолого-педагогической диагностики личности;
- учет особенности личности в учебно-воспитательном процессе;
- прогнозирование развития личности.

Главным достоинством индивидуального обучения является то, что оно позволяет адаптировать содержание, методы деятельности к особенностям конкретного ученика.

Кратко охарактеризуем организацию обучения с учетом основных валиологических положений. При таком построении учебного процесса учитывается возрастная периодизация детского развития, так как существует общие закономерности и индивидуальные особенности физиологического развития школьников, что предусматривает валиологические сопровождение обучения, которое можно рассматривать как реализацию в образовательном процессе системы педагогических мер, направленных на сохранение здоровья

школьников. Оптимизация учебного процесса достигается за счет учета данных валеологической диагностики с помощью следующих педагогических мер:

Организация уроков с учетом валеологических положений. (Учет динамики работоспособности детей: фаза входления в урок (3-5 минут) – период устойчивой оптимальной работоспособности (15-20 минут) – «конечный порыв»)

Коррекция расписания в течение дня, недели в соответствии работоспособности.

Использование валеологических пауз на десятой-пятнадцатой и на двадцать пятой минутах урока.

Включение физических упражнений в процессе обучения, которые положительно влияют на умственную деятельность.

Проведение элементов коррекционных упражнений на уроке.

Использование элементов системы В.Ф.Базарного по развитию психомоторики.

Рациональное чередование различных видов деятельности.

Особенно важными являются эти меры в самые сложные для школьника периоды – при поступлении в I класс и переходе в основную школу. Это обусловлено тенденцией к постоянному ухудшению здоровья школьников, ведущему к снижению их адаптивности к учебной нагрузке; отсутствием плавного перехода младших школьников в основную школу (резко повышаются требования, увеличивается информационная нагрузка без учета физиологии ребенка, притом что большинство пятиклассников имеют характеристики физического развития, соответствующие раннему школьному возрасту); несовершенством оценки адаптации выпускников начальной школы к обучению в основной школе.

Готовность учащихся к следующему возрастному периоду и этапу обучения проявляется не только в степени успешности их учения, но и в том, как их организм адаптируется к новым учебным условиям.

В данном случае критерием готовности будет адаптивность. Важным представляется и вопрос об *оптимальной двигательной активности в учебном процессе*.

Двигательная активность у 35% школьников не соответствует оптимальной двигательной активности, способствующей нормальному развитию. В соответствии с нормами Сан Пин ежедневный объем двигательной активности учащихся должен составлять не менее двух часов.

Удовлетворение ежечасной потребности следует осуществлять за счет малых форм физического воспитания: утренней гимнастики, гимнастики до уроков, физкультминуток на уроках, гимнастики для глаз, динамических перемен.

Двигательный отдых является средством повышения умственной работоспособности и сохранения здоровья учащихся. По наблюдениям профессора Н.Т.Лебедевой, если не дать ребенку достаточно двигаться в первой половине дня, то он реализует дефицит движения позднее, но это может привести к повышенному травматизму.

Таким образом, следует обратить серьезное внимание на создание оптимальных условий для реализации биологической потребности школьников в двигательной активности в течение учебного дня. Для этого следует восстановить малые формы физического воспитания.

В заключение остановимся на характеристике *коммуникативной педагогической техники учителя*.

Перегрузка у школьника может возникнуть из-за негативного отношения к изучаемому предмету или из-за неудовлетворенности учителем. В то же время учитель может сделать для здоровья школьника гораздо больше, чем врач. Благоприятный психологический климат на уроке – один из показателей успешности его проведения.

Различные виды педагогической деятельности предполагают использование вариативных технологий на уровне творчества и мастерства. Учитель должен овладеть системой научно обоснованной средств, форм и методов воспитания, обеспечивающих приобщение учащихся к общечеловеческим культурным ценностям, способствующих формированию качеств нравственной личности, создающих воспитывающую среду и выстраивающих гуманные взаимоотношения как между ним и учащимися, так и между самими учащимися. Хороший учитель – творческая личность, человек, который любит детей и свою профессию, постоянно работает над собой, развивая технологичность и мастерство. Педагогическое мастерство – это высший уровень педагогической деятельности, проявляющийся в творчестве учителя, в постоянном совершенствовании искусства обучения, воспитания и развития человека. От педагогического мастерства и личности учителя в конечном счете зависит, в каком состоянии выйдут из школы в конце учебного дня ученики: уставшими, утомленными, измотанными или удовлетворенными, поднявшимися на новую ступеньку знаний.

Таким образом, здоровьесберегающие образовательные технологии можно рассматривать и как совокупность не наносящих ущерба здоровью учащихся приемов, форм, методов организации обучения, и как качественную характеристику любой педагогической технологии и как технологическую основу здоровьесберегающей педагогики – одной из самых перспективных систем XXI в.

литература

1. Канарская О.В. Инновационное обучение : методика, технология, школьная практика. С.-Петербург, 1997.
2. Мирошниченко Т.А. Система работы по внедрению здоровьесберегающих технологий в образовании. Волгоград, 2007.
3. Нагавкина Л.С., Татарникова Л.Г. Валеологические основы педагогической деятельности. С.- Петербург, 2005.
4. Селевко Г.К. Технологии развивающего обучения. Москва, 2005.
5. Смирнов Н.К. Здоровьесберегающие образовательные технологии в работе учителя и школы. Москва, 2003.

sağlamlığı qoruyan təlim texnologiyalarından istifadə şagirdlərin təlimdə yüklenmələrinin qarşısını alan vasitə kimi xülasə

Məqalədə şagirdlərin təlim yüklenmələrinin qarşısını almaq üçün sağlamlığı qoruyan təlim texnologiyalarından necə istifadə edilməsindən söhbət gedir. Yüklenmə şagirdin öyrənilən fənnə və ya müəllimə mənfi münasibətdindən yaranı bilər. Bu prosesdə müəllimin kommunikativ pedaqoji texnikasının rolü qeyd olunur.

protect the health of the pupils in the use of learning technologies training loadingtrained a deterrent summary

The article yuklenmelerinin student learning how to use the technology of training to avoid talking about protecting health. It is noted that the subject learned the student or the teacher məhfi downloads attitude may arise. It is the teacher's role in this process of communicative teaching techniques.

UŞAQLARIN İNKİŞAF PROSESİNİN İZLƏNİLMƏSİ

Cəmilə Bəhmənova,
AMİ-nin baş müəllimi

Məqalədə uşaqların inkişaf prosesinin izlənməsində müşahidə metodunun rolundan, onun aparılması qaydalarından, sənədləşdirmə prosesi olduğundan söz açılır.



qeydlərin aparılmasıdır. Bu yolla tərbiyəçilər uşaqlar haqqında məlumat toplayır, ailə ilə birlikdə fəaliyyətin planlaşdırılmasında ondan istifadə edirlər.

Müşahidə nədir? Müşahidə uşağın fəaliyyət prosesində məşğulliyətinə müdaxilə etmədən tərbiyəçi tərəfindən sadəcə seyr edilməsi və qeydiyyatın aparılması prosesidir. Tərbiyəçilər bu prosesdə qeydə aldığıları davranışları dəqiq təsvir etməlidirlər. Müşahidə olunmuş fəaliyyət və davranış nümunələri müntəzəm qeyd edilir. Bu, sənədləşdirmə prosesi olub, uşaq haqqında sistemli biliklərin toplanmasına şərait yaradır.

Müşahidə məqsədli və səmərəli aparılmalıdır. İki müşahidə nümunəsinin müqayisə edək. "Ruslan kubiklər vasitəsilə bina qurur". Tərbiyəçi Ruslana bildirmədən onun seçimi və istifadə etdiyi materiallar üzərində müşahidə aparır və gördükleri haqqında bircə cümlə ilə məlumat verir. Bu məlumat çox əhatəli deyil.

Başqa bir müşahidə nümunəsi: "Ruslan qrup otağına daxil olan kimi dostları Fəridə və Vajifə bildirdi ki, böyük ev tikmək istəyir və onları da fəaliyyətə qoşulmağa dəvət etdi. Onlar birlikdə bir neçə otaqlı ev tikdilər. Ruslan tərbiyəcidən xahiş etdi ki, evə ad qoymaqda onlara kömək etsin. Tərbiyəçi kağızda iri hərflərlə "BÖYÜK EV" sözlərini yazıb, Ruslana verdi. Ruslan 15 dəqiqə tikdikləri evlə oynadı". Göründüyü kimi, ikinci müşahidə nümunəsi daha əhatəlidir və konkret faktlara əsaslanır.

Müşahidə müntəzəm aparılmalıdır. Müntəzəm yanaşma uşaqların müəyyən müddət ərzində fərdi fəaliyyətləri zamanı onların inkişaflarının izlənməsinə imkan verir.

alimin (təhsil işçisinin) müşahidəçi olması üçün təlimatlar:

- Tədqiqatçı uşağın daha yaxşı müşahidə olunmasına imkan verən yerdə əyləşməlidir.
- Tərbiyəçi və ya uşaqlar sizin müşahidə apardığınızı hiss etməməlidirlər.
- Əgər uşaq orada nə etdiyinizi soruşsa, ona ümumi sözlərlə (*yazıram*) cavab verin.
- Əgər uşaq sizdən kömək istəsə, onu tərbiyəçiye istiqamətləndirmək lazımdır.

Bir uşaq üzərində müşahidə apararkən onun fikrini özünüzdən yayındırmaq üçün otağın başqa yerlərinə və digər uşaqlara da baxın, amma əsas diqqətiniz həmin uşaqda olsun.

obyektiv və subyektiv qeydlər:

Uşaqları müşahidə edərkən onların davranışlarının yaxşı, pis, məmnunedici, yaxud mütəəssirədiciliyi olmasına baxımından şərh olunması sizi məqsədinizdən uzaqlaşdırıa bilər. Qeydlər obyektiv aparılmalıdır. Uşağın nə etdiyi və nə dediyi yazılmalı, əlavə şərhlərə yol verilməməlidir. Qeydlərin dəqiqliyi gələcəkdə veriləcək şərhlər üçün vacib hesab edilir.

müşahidəyə dair tövsiyə və nümunələr:

Uşaqlara neqativ tövsiyə verməkdən çəkinin, çalışın ki, həmişə pozitiv tövsiyə verəsiniz.

neqativ tövsiyə

•“Leyla, belə etmə”.

•“Uşaqlar, siz davranışınız vərdişlərinə yiyələnənə qədər biz burada oturacağıq”.

•“Nuray, oyuncaqlarını başqa uşaqlara verməsən, sənin dostların olmayıcaq”.

pozitiv tövsiyə

•“Leyla, mən sənin oturduğun partanı səliqəyə salmağını bəyənirəm”.

•“Afərin sənə, Ruslan, sən bu gün hekayəyə yaxşı qulaq asmişan”!

•“Nuray, oyuncaqlarını Leyla ilə bölüşdüyüünə görə sənə təşəkkür edirəm”.

Müşahidə etməyi öyrənirik.

Uşağıın əl və barmaqlarının bacarıqları düzgün inkişaf etməlidir. O, qələmi düzgün tuta və yazı vəziyyətinə gətirə, böyük, kiçik, düz və dairəvi xətlər çəkə bilməlidir. Uşaq qaçmağı, istiqaməti dəyişməyi, kömək olmadan yamacdan enməyi bacarmalıdır. Müşahidə göstərir ki, uşaq böyük əşyaları tipinə uyğun olaraq qruplaşdırı bilir. Onun intellektual bacarıqları inkişaf edir: ətrafdakı bütün əşyaları, şəkilləri tanır, şəkil çəkə, çəkdiyi şəkillərin mənasını izah edə bilir. Onun nitqi də inkişaf edir: əksər cümlələri başa düşür, 4-5 sözdən ibarət cümlələr qurur. O, uşaqlarla əməkdaşlıq edir.

Tərbiyəçi uşaq haqqında nələri öyrənə bildi?

Müşahidə üçün əvvəlcədən hazırlıq görülür. Müşahidə olunan uşaq, digər uşaqlarla birlikdə yaradıcı fəaliyyətə və oyuna cəlb edilir. Aydındır ki, oyun uşaqların daxili hisslerinin aşkaralaşmasına xidmət edir. Müşahidə olunan uşaq tərbiyəçiyə fikir vermir, öz işi ilə məşğul olur. Müəyyən zaman çərçivəsində müşahidələrin aparılması, əldə edilmiş nəticələrin köməyi ilə köməyi ilə uşaq haqqında, onun bütün inkişaf sahələri ilə bağlı bacarıqları haqqında dolğun məlumat əldə etmək olar.

böyüklərin rolü

Yaradıcı oyun zamanı böyüklər uşaqlar üçün lazımı material və avadanlıqlar hazırla-malı, eyni zamanda bu materialların təhlükəsizliyinə əmin olmalıdırlar. Onlar güman edilən zərər və təhlükələri bilməli, bunlardan uşaqların da xəbərdar olmalarını yəqin etməlidirlər (məsələn, uşaqlar kubiklərlə bina tikirkən onları bir-birinə atmaqla zədələnə bilərlər).

Vaxt əsasında müşahidə nümunəsini nəzərdən keçirək:

tarix: 2.11.2011;

vaxt: 1 saat;

müşahidənin aparıldığı məkan: 11nömrəli uşaq bağçası;

oyunun növü: hərəkətli oyun;

mövzu: yaradıcı oyun fəaliyyətinin müşahidəsi;

məqsəd: oyun fəaliyyətinin müşahidə edilməsi.

vəzifələr:

- uşağıın ümumi inkişafına necə dəstək verildiyini dəyərləndirmək;
- oyun zamanı müşahidə olunan əsas məqamlara münasibət bildirmək;
- böyüklərin roluna münasibət bildirmək;
- uşağı təhsilə və inkişafa təşviq etmək üçün tövsiyələr vermək.

metod: müşahidə, müşahidə

uşağıın təsviri: Ruslan 3 yaş 11 aylıq, kök və qıسابöyludur. Köynək, şalvar və çəkmə geyib.

kontekst: Ruslan 2011-ci il noyabrın 2-də, çərşənbə axşamı saat 13^{oo}-da, müşahidə edilmişdir.

qeydlər:

saat 13^o. Ruslan 3 uşaqla birlikdə otaq şəraitində qumla oynayır. O, corabdan kisə kimi istifadə edir. O, qaşığı sağ əlində, corabı (kisəni) isə sol əlində tutaraq onu qaşıqla doldurur. O, digər uşaqlarla ünsiyyət qurur, "Mənim kisəm artıq dolub" deyir. Sonra qaçaraq digər uşaqlarla oynamaya başladı.

tərbiyəçinin şərhi: Bu oyun növü əməkdaşlıq oyunu kimi qiymətləndirilə bilər, çünki uşaq digər uşaqlarla da ünsiyyət qurur.

saat 13¹⁵. Ruslan yazı stolunun arxasında mavi flomasterlə ata-anasının şəkillərini çəkir. O, iki qeyri-müntəzəm dairə, eyni rənglə düz-əyri xətlərlə saç şəkli çəkmişdir.

tərbiyəçinin şərhi: Bu oyun növü **solo** adlandırılara bilər, çünki uşaq yalnız özü ilə oynayır. Oyun yaradıcı xarakter daşıyır.

saat 13³⁰. Ruslan yoldaşları ilə birlikdə plastilinlə oynayır. O, plastilindən "keks bişirir". Oyun zamanı podnos və bıçaqdan istifadə edir, dairəvi keksləri uşaqların stollarına düzür.

tərbiyəçinin şərhi: Bu oyun yaradıcı və əməkdaşlıq oyunudur.

saat 13⁴⁵. O, nərdivana dırmaşır, maili yamacdan aşağı enmək üçün növbə gözləyir.

tərbiyəçinin şərhi: Bu, təkbaşına oyundur, çünki uşaq tək oynayır.

saat 14^o. O, yazı stolunun arxasında tək oturub. Rəngli flomasterlə hörümçək şəkli çəkir və deyir: "Bu, böyük hörümçəkdir". O, hörümçəyin necə böyük olduğunu əlləri ilə göstərir.

tərbiyəçinin şərhi: Bu, təkbaşına oyun növdür, çünki uşaq tək oynayır.

saat 14¹⁵. Ruslan yoldaşı ilə qaçıdı-tutdu oynayır. O, gülür və qışdırır.

tərbiyəçinin şərhi: Bu, əməkdaşlıq oyunu adlandırılara bilər. Ruslan bu oyunu uşaqlarla birlikdə oynayır, onlarla ünsiyyətə girir.

saat 14³⁰. Ruslan oynadıqları yerin sahmana salınmasına kömək edir, kubikləri yiğir.

tərbiyəçinin şərhi: Bu, uşaqların sosial vərdişlərinin inkişafına yönəlmış fəaliyyətdir.

saat 14⁴⁵. Qrupda. Ruslan tərbiyəçinin nağılinə qulaq asır, onun hərəkətlərini yamsılayır.

Deyilənlərdən bu nəticəyə gəlirik ki, uşaqın inkişafının izlənməsində tərbiyəçi tərəfindən aparılan məqsədli müşahidə ən səmərəli metodlardan biri olub, uşaq haqqında sistemli biliklərin toplanmasına gətirib çıxarır. Müşahidə müntəzəm aparılmalı və ondan irəli gələn nəticələr uşaqın inkişaf programında nəzərə alınmalıdır.

adəbiyyat

1. Azərbaycan Respublikasının Təhsil Sahəsində İslahat Programı. Bakı, 1999.
2. Azərbaycan Respublikasında məktəbəqədər təhsilin programı (kurikulum). Bakı, 2013.
3. Kərimov Y.Ş. Uşaq məktəbə gedir. Bakı: "RS Poliqraf" MMC, 2009.

наблюдение за процессом развития детей

резюме

В статье рассказывается о процессе наблюдения развития детей. Отмечается, что наблюдение является процессом следования воспитателя за деятельность ребенка. Наблюдаемые деятельности и примеры поведения ребенка записываются регулярно. Это процесс документирования.

observation of the development of children

summary

This article describes the process of monitoring the development of children. It is noted that the observation is the process of following caregiver for the child's activity. Observed activities and examples of the child's behavior is recorded regularly. This documentation process.

ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ İNKLÜZİV TƏHSİLİN TƏŞKİLİNDE MƏKTƏB KOLLEKTİVİNİN BİRGƏ FƏALİYYƏTİ

Brilyant Rzayeva,
Qafqaz Universitetinin magistri
E-mail: b.rzayeva@mail.ru

Müəllif məqalədə ümumtəhsil məktəblərində inklüziv təhsilin səmərəli təşkil olunmasında kollektiv fəaliyyətdən bəhs edir.

açar sözlər: inklüziv təhsil, xüsusi qayğıya ehtiyacı olan uşaqlar, məktəb kollektivi

ключевые слова: инклюзивное образование, дети, нуждающиеся в особой заботе, школьный коллектив

key words: inclusive education, children with special needs, school staff

Müasir dövrdə təhsil siyasetinin prioritet sahələrindən biri olan inklüziv təhsil – xüsusi qayğıya ehtiyacı olan uşaqların digər uşaqlar ilə birgə təhsil almalarıdır. Ölkəmizin bir sıra məktəblərində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün inklüziv komponentli siniflər fəaliyyət göstərir.

Həmin siniflərdə təhsil alan uşaqlara fərdi yanaşılmasına daha çox ehtiyac duyulduğundan, məktəb kollektivinin birgə əmək sərf etməsi məqsədə uyğundur. Yəni, istər məktəb rəhbərliyi, müəllimlər, müəllim köməkçiləri, psixoloqlar, istərsə də valideynlər bu işdə birgə fəaliyyət göstərməlidirlər. Məktəb kollektivinin ən vacib vəzifəsi isə xüsusi qayğıya ehtiyacı olan şagirdləri cəmiyyətə tamhüquqlu şəxs kimi təqdim etməkdir.

Bu gün ölkəmizin təhsil sisteminə nəzər saldıqda müəyyən dəyişikliklərin, yeniliklərin şahidi olur. Həmin istiqamətlərdən birini qeyd etmək istərdim. Bu, təhsil siyasetinin prioritet məsələlərindən biri olan inklüziv təhsildir. İnkluziv təhsil artıq bir sıra insanların şəxsi problemi çərçivəsindən çıxaraq cəmiyyətin problemi olmaqdadır. Bəs inklüziv təhsil nədir və kimlərə şamil olunur? İnkluziv təhsilin təşkili xüsusiyyətlərini öyrənməzdən əvvəl bu suala cavab vermək məqsədə uyğun olar.

İnkluziv təhsil – xüsusi qayğıya ehtiyacı olan uşaqların sağlam uşaqlarla birlikdə ümumtəhsil məktəblərində təhsil almaları deməkdir. Təhsildə inklüziv yanaşma ümumtəhsil sistemində bütün uşaqları əhatə etməli və onların bərabər imkanlara malik olmalarını təmin etməlidir. Artıq dünyanın bir çox ölkələrində inklüziv təhsil üçün normativ aktlar, qanunlar işlənib hazırlanmış və həyata keçirilmişdir. Bu təcrübənin öyrənilməsi sübut edir ki, bütün uşaqlar əvvəlcədən məktəbin təhsil və sosial həyatına daxil olmalıdır. Tibbi müayinədən keçmiş autizim, uşaq iflici, tam korluq, tam karlıq, anadangəlmə problemi olanlar, əqli inkişafı geri qalan, yüngül və orta əqli çatışmazlıq dərəcəli, şəkərli diabeti, irsi patologiyalar, əl-ayağı şikəst, beyin iflici qalığı, talassemiya, nitq pozğunluğu, psixi inkişafın ləngiməsi, zəifeşitmə və zəifgörmə, müxtəlif somatik, hərəkət məhdudluğu diaqnozlu və s. xüsusi ehtiyacı olan uşaqlar inklüziv təhsil qruplarına və siniflərinə qəbul edilə bilərlər. İnkluziv təhsil yalnız bu uşaqlar üçün deyil, bütün şagirdlər üçün də faydalı ola bilər. Təcrübəyə əsasən, belə uşaqların ümumtəhsil məktəbinə qəbul edilmələri bütün uşaqların təhsilinin səviyyəsinin yüksəldilməsinə kömək göstərir.

Məlum olduğu kimi, ölkəmiz xüsusi qayğıya ehtiyacı olan uşaqların təşkili sahəsində xeyli irəliləyib. Müasir dövrdə respublikamızın bir sıra məktəblərində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün inklüziv komponentli siniflər fəaliyyət göstərir. Həmin siniflərdə təhsil alan əlil uşaqların fərdi yanaşmaya daha çox ehtiyacı olduğundan, bu istiqamətdə məktəb kollektivi (rəhbərlik, müəllimlər, müəllim köməkçiləri, psixoloqlar, valideynlər) bu işdə birgə fə-



liyyət göstərməlidir. Sağlamlıq imkanları məhdud olan şagirdlərin məktəbə, sinif şəraitinə adaptasiyası əvvəller çətin ola və ya istənilən nəticə alınmaya bilər. Səmərəli təhsilə nail olmaq üçün bu prosesə qoşulmaq istəyən xüsusi qayğıya ehtiyacı olan uşaqlara hərtərəfli dəstəyin olması zəruri şərtidir. Həmin uşaqların məktəbə qəbulu üçün bir sıra işlər görülməlidir:

- Valideyn məktəbə müraciət edir.
- Bütün sənədlər, dispanser arayışı ilə birlikdə toplanaraq psixoloji-tibbi-pedaqoji komissiyaya müraciət edilir (iyul-avqust ayları).
- Psixoloji-tibbi-pedaqoji komissiyanın müsbət rəyi əsasında uşaq inklüziv komponentli məktəbə qəbul olunur.
- İnkluziv komponentli sinifdə təhsil alan şagird sinif şəraitində müşahidə olunur və mütəxəssislər, valideynlər və onunla işləyən müəllimlər tərəfindən qiymətləndirilir (sentyabrın 15-dən oktyabrın 15-dək).
- Tədris programına uyğun olaraq uşaqın fərdi qiymətləndirilməsinin nəticələri əsas götürülür və onun üçün fərdi tədris planı tərtib olunur (sentyabr-oktyabr ayları).
- Təhsil xidmətləri (təlim və xüsusi xidmətlər) yerinə yetirilir (oktyabr-yanvar ayları).
- Şagirdin nailiyyətləri qiymətləndirilir. Geriləmələr və nailiyyətlər barəsində valideylər və şagirdlə işləyən mütəxəssislər məlumatlandırılırlar (dekabr-yanvar ayları).
- Şagird nailiyyətlərinin yarı illik qiymətləndirilməsindən sonra fərdi tədris planı yenidən nəzərdən keçirilir, ona əlavə və dəyişikliklər edilir (yanvar ayı).
- Təhsil xidmətləri (təlim və xüsusi xidmətlər) yerinə yetirilir (yanvar-may ayları).

Qarşıya qoyulan məqsədlər əsasında şagirdin təlim programını necə mənimseməsi və digər inkişaf sahələrinə görə hansı uğurların və çətinliklərin olmasına öyrənmək məqsədi ilə ilin sonunda bir daha qiymətləndirmə aparılır. Məktəb rəhbərliyi xüsusi qayğıya ehtiyacı olan şagirdlər haqqında məlumat bazasının yaradılmasını təşkil edir, xüsusi qayğıya ehtiyacı olan şagirdlərin uğurları ilə bağlı müşahidə və portfolioların hazırlanmasına nəzarət edir, valideynlərə və məktəb ictimaiyyətinə rüblük hesabat verir, şagirdlərin sinifdən-sinfə müvəffəqiyyətlə keçidinin planlaşdırılmasını təmin edir. Göründüyü kimi, inklüziv təhsilə qoşulan hər bir məktəb rəhbərinin məsuliyyətli və vacib vəzifələri vardır.

Ümumiyyətlə, inklüziv təhsilin təşkili zamanı səmərəli işin alınması üçün bütün kollektiv zəhmət çəkir. İnkluziv təhsil prosesində daha çox əziyyət çəkən müəllimlər və müəllim köməkçiləridir, çünkü onlar həmin şagirdlərlə daha çox təmasda olur, onlara nəinki elm öyrədir, həmçinin onları hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi yetişdirməyə səy göstərirlər. Əlbəttə, bu, müəllimdən böyük səy, təmkin və bacarıq tələb edir. Müəllimin düşünülmüş tələbkarlığı hər bir uşaqla müsbət keyfiyyətlərə müəyyənləşdirməyə, onlara istinadən təlim-tərbiyədə qarşıya çıxan problemləri aradan qaldırmağa kömək edəcəkdir. Təbii ki, müəllimin elə vəzifələri vardır ki, onlara düzgün riayət etməklə istədiyi nəticəni ala bilər: müəllim xüsusi qayğıya ehtiyacı olan şagirdləri cəmiyyətə tamhüquqlu vətəndaş kimi təqdim edir, onların psixofizioloji fərdiliyini bilir, diferensial təlimi təmin edir, şagirdlərin formal və qeyri-formal qiymətləndirilməsini həyata keçirir, etik davranış normallarına riayət edir, şagird şəxsiyyətini inkişaf etdirən strategiyalardan istifadə edir. Müəllim, köməkçisi ilə birlikdə fəaliyyət göstərir, inklüziv təhsilə cəlb olunan şagird haqqında məlumatların məxfiliyini qoruyur. Müəllim köməkçisi dərs prosesini sinif müəllimi ilə planlaşdırır, şagirdlərin fərdi və qrup fəaliyyətinə cəlb olunmalarına kömək edir, onların aylıq inkişafi haqqında hesabatları hazırladıqdan sonra inklüziv təhsilə cəlb edilmiş şagirdlərin valideynləri ilə təmasda olur və onları məlumatlandırır, şagirdin təhsil məqsədlərini müəyyənləşdirir, onların yerinə yetirilməsinə, fərdi tədris planında nəzərdə tutulmuş akkomodasiyaların təmin olunmasına kömək göstərir. Müəllim köməkçisi də ixtisaslı müəllim olmalıdır və təlim mühitində əsas müəllim kimi bütün hüquqlara malikdir. Ümumiyyətlə, belə şagirdlərin birgə təlim-tərbiyə prosesinə qoşulması üçün müəllim və müəllim köməkçisiinin işinin vəhdəti vacib şərtlərdəndir. Bu vəhdətin yaranması müəllimin, müəllim köməkçisinin

qarşısına qoyulan vəzifələrin yerinə yeyirilməsindən asılıdır. Məhz bu zaman müəllimin pedaqoji qabiliyyəti ön plana çıxır.

İnklüтив təlim müəllimdən daha yüksək hazırlıq – təcrübə, yaradıcılıq, professionallıq tələb edir. Sinfə daxil olarkən xüsusi qayğıya ehtiyacı olan uşaqlara güzəşt, mərhamət hissələrinin yaradılması da əhəmiyyətli şərtdir. Müəllim bütün şagirdlərə sosial, psixoloji, peşə və inkişaf problemlərində komək edə bilər. Həmin şagirdlər normal uşaqlar arasında özlərinin tamhüquqlu hiss etməlidirlər. İbtidai siniflərdə təhsil alan normal şagirdlər bəzən özlərinə bənzəməyən əlib uşaqlara qarşı aqressiv münasibətdə olurlar. Tədqiqat nəticəsində şagirdlərin xüsusi qayğıya ehtiyacı olan uşaqlarla oynamamaq istəmədikləri, onlarla yarışmalardan çəkindikləri və s. müəyyən olunmuşdur. Müəllim xüsusi qayğıya ehtiyacı olan şagirdlərlə bağlı mənfi münasibəti aradan qaldıra bilər. Bundan əlavə, həmin şagirdlərdə ünsiyyət problemləri daha çoxdur. Müəllim məktəb psixoloqundan kömək alaraq dinləmə, sual vermə və izah yolu ilə onların ünsiyyət bacarıqlarını formalasdırıb. Bu, eyni zamanda şagirdin kollektivə qəbulu mənasını verir. Ünsiyyət və anlamanın təsirliliyi üçün müəllim psixoloğun dəstəyini qəbul edərək xüsusilə fəal, rəvan dinləmə və əks etdirmə ilə məhsuldar ünsiyyətinə şərait yaradır. Şagirdlərin qarşılaşdıqları ünsiyyət problemləri ilə bağlı valideynlərdən əlaqədar məlumat alma, onlara məlumat vermə əməkdaşlığı da vacibdir.

Müəllim və müəllim köməkçisinin təlim prosesində bir sıra prinsiplərə riayət etməsi də gözdən yayınmamalıdır. Ən əhəmiyyətli prinsiplərdən biri də diferensiallaşdırma və fərdi ya-naşma prinsipidir. Bu prinsip hər bir şagirdin psixofizioloji xüsusiyyətlərini – xarakterik əlamətlərini, qavrayış və yaddaşını, diqqətini, hafizəsini, temperamentini nəzərə almağı tələb edir. Diferensial təlim əhəmiyyətli hesab olunan, məzmunu müxtəlif öyrənmə və düşüncə tərzinə malik olan şagirdlərə öyrətmək və mənimsəməni təmin etmək üçün tətbiq olunan təlim metodlarıdır. İnklüтив məktəbdə şagird kontingentinin müxtəlifliyi münasiblik prinsipinin gözlənilməsini vacib edir. Bu prinsip şagirdlərə verilən təlim materiallarında onların qavrama imkanlarını nəzərə almağı tələb edir.

Təlim prosesində müəllimin əsas missiyalarından biri də şagirdlər arasında əməkdaşlığın yaradılmasıdır, çünkü əməkdaşlıq sayəsində xüsusi qayğıya ehtiyacı olan şagirdlər özlərinə inam hiss edirlər. Sinif yoldaşlarının bir-biri ilə səmimi münasibətləri onlara stimul verir. Əgər bu prosesi müəllim düzgün, səmərəli təşkil edərsə, sinif fəaliyyətinin digər aspektlərinə diqqətin yönəldilməsinə daha çox vaxt qalar. Əməkdaşlığın yaradılması bu şagirdlərin interqrasiyasının sürətləndirilməsinə kömək edər və müəllimin işini planlaşdırmasına şərait yaradır. Təlim zamanı əməkdaşlığın təşkili üçün iş vərdişlərinin inkişafına kömək edən priyomların planlaşdırılması və sistemli şəkildə istifadə olunması vacibdir. İnklüтив təhsilin əsas prinsipi “təhsil hər kəs üçün” olub, şagirdlər arasında fərqlərin aradan qaldırılması və hər bir şagirdin fərdi ehtiyaclarına uyğun təlim prosesinin təşkilinə xidmət göstərir.

Ümumtəhsil məktəblərində inklüтив təhsilin səmərəli təşkili üçün məktəb kollektivinin xüsusi qayğıya ehtiyacı olan şagirdlərin valideynləri ilə əməkdaşlığı zəruridir. Uşaqlarla bağlı təcrübə belə bir inam yaratmışdır ki, ailə uşağın ilk müəllimidir. Uşağa ilkin öyrənməni təmin edən müəllimlər onun evdə əldə etdiyi biliklərə diqqətlə, hörmətlə yanaşır və gələcək təhsili onun maraqları üzərində qururlar. Xüsusi qayğıya ehtiyacı olan şagirdlərin ailələri onların həyatları üçün böyük məsuliyyət daşıyırlar. Təhsil işçiləri və digər mütəxəssislərin ən vacib vəzifələrindən biri ailələrdə öz güclərinə inam hissi yaratmaqdır. Bu yolla onlar meydana çıxan problemləri asanlıqla həll edə bilərlər. Bu ailələr öz uşaqlarının gündəlik uğur qazanmaları ilə bağlı narahatlıq keçirirlər. Müəllimlər ailə üzvləri ilə səmimi və qeyri-rəsmi səhbətlərdən məqsədyönlü istifadə etməlidirlər. Ailələrə yardım edilməsi üçün birinci şərt müəllimlər tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin vəziyyətinin başa düşülməsidir. Valideynlərin dəstəklənməsində prioritet istiqamətlər də vardır: nitq və dil vərdişlərinin mənim-sənilməsində şagirdə yardım göstərilməsi, valideynin evdə övladı ilə məşğələlər aparması üçün yardımçı materiallarla təmin edilməsi, uşağın sosial və emosional inkişafına kömək və s. buna

addır. Şagirdin təlimi və inkişafı prosesində ailələrlə əməkdaşlığın qurulması üçün müəllimlərin xüsusi strategiyaları öyrənmələri çox vacibdir. İnformasiya mübadiləsi çərçivəsində məktəb valideynlərə kömək edə bilər:

- öz uşaqlarının cəlb olunduğu inklüziv təlimləndirici programı öyrənmək;
- uşağıın uzun müddətli inkişaf perspektivində onun davranışını müşahidə etmək və anlamaq;
- valideynlər tərəfindən müəllimlərə və başqa mütəxəssislərə təlim prosesinin təkmilləşdirilməsində lazım ola biləcək məlumatların vaxtında təqdim olunmasını təmin etmək.

Sosial və emosional yardım çərçivəsində müəllim, psixoloq valideynlərə müqəssirlik, başqa valideynlərə bənzəməmək, tənhalıq hisslerindən xilas olmaqdə kömək edə bilər. Bu hissələr xəstə övladı olan bütün ailələrdə həmişə mövcuddur. Ailədə müsbət emosional fonun və valideynlərin özlərinə münasibətdə müsbət qiymətləndirmə hallarının yüksəldilməsi müəllimə göstərilən sosial və emosional yardımdır. Bütün problemlərin həllini məktəbə həvalə etmək düzgün olmazdı. Təhsil Qanununda qeyd olunmuşdur ki, pedaqoji işçilərlə yanaşı valideynlər də təhsil prosesinin iştirakçılarıdır. Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin aşağıdakı vəzifələri vardır:

- erkən yaşlarından övladlarının fiziki, əxlaqi və intellektual inkişafına şərait yaratmaq;
- onların təhsil almalarına və mənəvi yetkinliyinə məsuliyyət daşımaq.

Göründüyü kimi, inklüziv təhsilin səmərəli təşkili üçün valideynlərin də məktəb kollektivinin bir hissəsinə çevrilməsi əsas şərtidir. Müəllim və valideynlər mühüm işlər görə biləcək güclü bir qrup yarada bilərlər. Belə qrupun reallaşdıracağı məhsuldar əməkdaşlıq uşaqlara böyük fayda verə bilər. Əməkdaşlığın mütəxəssislərə və müəllimlərə bəxş edəcəyi faydalalar aşağıdakılardır:

- Valideyn övladının ehtiyaclarının daha yaxşı anlaşılması təmin edir.
- Şagirdin məktəbdən kənar həyatı üçün əhəmiyyətli olan bir çox qaydaların müəyyən olunmasında lazımlı məlumatların toplanmasına kömək edir.
- Uyğun davranışların evdə və məktəbdə mühitində gücləndirilməsinə imkan verir;
- Şagirdlərin qazandıqları bacarıqların mənimsənilməsində çox əhəmiyyətli olan təbii mühitin daha əlverişli vəziyyətə gətirilməsinə yardım göstərir.

Beləliklə, müəllimin inklüziv təhsilin məqsədlərinə çatması prosesi asanlaşır.

Inklüziv təhsilin səmərəli olması üçün valideyn və müəllimin uşağıın ehtiyacları mövzusunda birləşmələri lazımdır. Valideynlər uşaqları haqqında müəllimin görə bilməyəcəyi bir çox məlumatlara malikdirlər. Müəllim də uşaqlarla sinifdə apardığı uzunmüddətli işlərə görə onları müşahidə etmə və gündəlik inkişaflarını tanıma fürsətinə malikdir. Müəllim şagirdin bacarıqlarını öyrənərkən ailədən yararlanmalıdır. Uşağıın dil, hərəkət, ictimai davranış və özünə kömək bacarıqları zəif ola bilər. Məhz bu bacarıqların gücləndirilməsi üçün müəllim valideynlərə uşaqların evdə yerinə yetirə biləcəkləri işləri məsləhət görməlidir. Ana və ata uşaqlarının inkişafına kömək etdikləri üçün psixoloji tərəfdən rahatlanacaqlar. Məktəb-ailə əməkdaşlığı sahəsində müəllimin görə biləcəyi işlər çoxdur:

- Müəllimin uşaqla gördüyü işlər və təhsil programı haqqında valideynə məlumat verməsi, lazım gələrsə, sinifdəki fəaliyyəti onların müşahidə etmələrinə şərait yaratması məmənnuluqla qarşılanır və əməkdaşlığa müsbət təsir göstərir.
- Müəllim valideynlərlə görüşərkən şagirdin nailiyyətlərini ön plana çəkməlidir.
- Uşağıın təlimə başladığı ilk günlərdə nələri bacardığının, nələri bacarmadığının sistemli şəkildə ailəyə izah edilməsi, uşaqda olan kiçik irəliləyişlərin xəbər verilməsi valideynlərin əhvalını, şübhəsiz ki, yüksəldəcəkdir.
- Şagird haqqında qərarların qəbul edilməsində valideynlərin iştirakı vacibdir.

- Uşaqların çoxu məktəbə gəldikləri ilk dövrlərdə oxumağı, yazmağı öyrənə bilmir, lakin bir çox şeyləri bacarır. Uşaqın bacarıqlarının valideynə nümayiş etdirilməsi ailəyə xoş təsir bağışlayır və əməkdaşlığı gücləndirir.

İnklüziv təhsilin təşkilində psixoloqların da rolü mühümdür. Bildiyimiz kimi, psixoloq uşaqın psixi zonasına girməyi bacaran, həyatın gedisatına onun aqlı, gözü və səviyyəsi ilə baxmağı bacaran mütəxəssis, başqaları ilə əlaqələr qurmaq, şagirdləri iş birliyinə, dialoqa cəlb etmək üçün lazımı ünsiyyət bacarıqlarını müəyyən edən şəxsdir. İnklüziv təhsil prosesində psixoloji xidmətin əsas məqsədi uşaq və ailənin fəaliyyəti ilə bağlı kompleks təsəvvür əldə etmək, psixoloji müdaxiləni həyata keçirməkdir. Ümumiyyətlə, praktik psixoloqu fəaliyyəti tədris müəssisələrində psixoloji xidmətin bazasını təşkil edir və məktəbdə psixoloji situasiyaların tənzimlənməsində onun rolu əvəzedilməzdir. İnklüziv komponentli məktəblərdə psixoloq şagirdlərdə aşağıdakı keyfiyyətlərin inkişaf etdirməlidir:

- özünənim;
- emosional və koqnitiv sahə;
- stressə qarşı döyümlülük;
- müstəqillik, avtonomluq;
- özünühəvəsləndirmə;
- ətraf aləmə pozitiv münasibət, tolerantlıq və s.

Bu keyfiyyətlərin uğurla həyata keçirilməsi üçün psixoloqun aşağıdakı aspektlərə diqqətlə yanaşması vacibdir:

- şagird şəxsiyyətinin formalasdırılması və psixi inkişafının xüsusiyyətlərinin aşkarılması;
- müəllim-şagirdlərin ünsiyyətinin psixoloji-pedaqoji xüsusiyyətlərini öyrənmək;
- şagirdlərin psixi inkişafı və davranışlarındakı olan qüsurların korreksiyasını təşkil etmək;
- müəssisə rəhbərlerinə, müəllim və valideynlərə psixoloji məsləhətlər vermək və s.

Psixoloqu müəllim və valideynlərlə daimi təması vacibdir. Müəllim xüsusi qayğıya ehtiyacı olan şagirdlərin öz bacarıqlarını, maraqlarını tanımlarına və özlərinə uyğun proqramları seçmələrinə kömək göstərə bilər. Müəllimin bu sahədə ən böyük köməkçisi məktəb psixoloqudur. Əgər təməldə nə olduğu izah edilərsə, şagird hər tərəfdən deyil, sadəcə bir və ya bir neçə sahədə əlil olduğunu görə bilər. Beləliklə, o, bacarıqlarına istinadən inkişaf edə bilər. Müəllim şagirdə bacarıqlarına uyğun vəzifələr verərək onun bu istiqamətdə inkişafına şərait yarada bilər. Bütün bu fərqli çalışmalar müəllimin məktəb psixoloqu ilə əməkdaşlığı şəraitində daha yaxşı nəticə verə bilər. Xüsusi qayğıya ehtiyacı olan şagirdlərin təlimində müəllim şagirdlərin sosial-psixoloji inkişafına dəstək ola bilər. Məktəb psixoloqu müasir psixologiya elminin nailiyyətlərini, anomal uşaqların psixologiyasını, praktik psixologiyani dərindən bilməli, öz işində müasir elmə əsaslanan diaqnostik, inkişafetdirici psixokorreksiya metodlarından istifadə etməyi bacarmalı, daim ixtisasını artırmalıdır. Psixoloqu bu vəzifələrə düzgün riayət etməsi, inklüziv komponentli siniflərdə psixoloji mühitin yaradılması, şagirdlərin sinif kollektivinə adaptasiya olunması zəruridir.

Nəticə etibarilə, demək olar ki, ümumtəhsil məktəblərində inklüziv təhsilin səmərəli təşkili üçün məktəb kollektivinin birgə əməkdaşlığı gözlənilən nəticələri verə bilər.

ədəbiyyat

1. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı, 1995.
2. Hüseynov Q., Sərəfxanova L., Məmmədova S., Mikayılova Ü., Kərimova Y. İnkülziv təhsil (peşəkarlar üçün metodik vəsait). Bakı, 2010.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Xüsusi təhsil müəssisələrinin nizamnaməsi" haqqında 078 nömrəli qərarı. Bakı, 2002-ci il, may ayının 10-u.
4. Qasımov S., Kərimova E., Sultanova İ., Ağayeva T. İnkülziv təhsil (müəllimlər, tibb işçiləri və psixoloqlar üçün vəsait), Bakı, 2006
5. Paşayev Ə., Rüstəmov F. Pedaqogika. Bakı: "Elm və təhsil", 2010.

6. Sağlamlıq imkanları məhdud olan uşaqların cəmiyyətə adaptasiyası. (Azərbaycan Müəllimlər İnstitutunun Metodik Şurasının 22.XII.2010-cu il tarixli, 4 № li protokolu ilə təsdiq edilmişdir). Bakı, 2011.

7. <http://ozelegitimsitesi.com/kaynak/engelli-cocuklara-yonelik-hazirlanan-aile-egitimi-programlari.html>.

организация инклюзивного обучения в общеобразовательных школах резюме

Инклюзивное образование – обучение детей, нуждающихся в особой заботе. Оно является одной из приоритетных проблем образовательной политики. Во многих школах нашей страны уже есть такие классы с инклюзивными компонентами. В таких классах дети, нуждаются в индивидуальном внимании, и поэтому педагогический коллектив школы должен тратить много сил в этом направлении. То есть, и руководство школы, педагоги и их помощники, психологи и родители должны действовать, как единая команда. А самой главной задачей всего школьного коллектива –это представить обществу учеников, нуждающихся в особой заботе, как полноправных личностей.

organization of inclusive education in comprehensive schools summaru

Inclusive education is studying of children with special needs together with other children and this is one of the main issues of educational policy. There are inclusive classes for children with special needs in several schools of our country. In these classes there is a need to individual approach to each of the pupils and it is advisable that a school staff should work together in this way. So both administration, teachers, assistant teachers, and parents and psychologists should operate together. The major task of school staff is to introduce children with special needs as members in the society.

BİLİRİNİZMİ?

Pinqvin suda saatda 40 kilometr sürətlə üzür, amma uç'a bilmir.

Ördəkburun və yexidna yumurta vasitəsilə çoxalır, balalarına isə məməli heyvanlar kimi süd verirlər.

Ən iri qurbağa Qərbi Afrikada yaşayan qoliaf qurbağasıdır. Onun uzunluğu 40 santimet, çəkisi 3,5 kilogramdır. Ən kiçik qurbağa Seyşel adalarında yaşayan sarımsaq qurbağasıdır. Onun uzunluğu 2 santimetdən artıq olmur.

Ən kiçik məməli uçan siçan kittidir. O, Taylandın Kvay-Nay çayı sahilində yaşayır. Onun uzunluğu 2,9-3,3 santimet, açıq qanadları ilə birlilikdə eni 13-14,5 santimet, çəkisi isə 1,7-2,0 qram olur.

Ən uzun ilan Şərqi Asiyada yaşayan pitondur. Onun uzunluğu 6,5 metrə qədər olur. Pitonların ən uzunu (uzunluğu 10 metr) 1912-ci ildə İndoneziyada öldürüblər.

Ən kiçik ilan isə sapa oxşar ilandır ki, uzunluğu 10,8 santimetdir.

Ən kiçik quş Kubada yaşayan karlık quşlarıdır. Onların uzunluğu 5,5 santimet, ağırlığı 1,5 qramdır.

Ən hündürdə uçan quşlar iri durnalardır. Onların boyu 2 metr olur.

SAGİRLƏRİN BƏDİİ ZÖVQÜNÜN FORMALAŞDIRILMASINDA MƏKTƏB MUZEYLƏRİNİN ROLU

Sevda Məmmədova,

İmişli rayonu, F.Cəbrayılov adına Şahverdili kənd
tam orta məktəbinin müəllimi

Məqalədə şagirdlərin bədii zövqünün formalaşdırılmasında məktəb muzeylərinin rolundan, muzeylərdə keçirilən dərslərdən danışılır.

açar sözlər: məktəb muzeyi, bədii zövq, gözəlliyi duymaq

ключевые слова: эстетическое воспитание, школьный музей, художественный вкус, уроки в музее

key words: aesthetic education, the school museum, artistic taste, the lessons in the museum

Estetik təriyənin mühüm sahələrindən birini uşaqlarda bədii zövqün təriyəsi təşkil edir. Bədii zövq, hər şeydən əvvəl, təbiət gözəlliyini duymaqla, incəsənət əsərlərinin təsiri ilə yaranır və tədricən formalaşır. Bədii zövqün formalaşması fəal həyat mövqeyi ilə yanaşı, həm də yaradıcı əmək prosesi ilə şərtlənir. Şagirdlərdə bədii zövqü formalaşdırarkən çalışmaq lazımdır ki, onlar muzeylərdə nümayiş olunan eksponatların əhəmiyyətini dərk etsinlər, çünki insan dərk etmədiyi şeyi qəlbən sevə bilməz, onda həmin şeyə həvəs, maraq yarana bilməz. Əgər şagirdlərdə düzgün zövq formalaşdırı bilsək, onlar ətraf aləmi sevərək, ona qayğı ilə yanaşaraq həyatlarını gözəllik qanunları əsasında qururlar. Əlbəttə, gözəllik mürəkkəb və çoxcəhətli anlayışdır. Onun ilk mənbəyi bizi əhatə edən həyatdır. Gözəllik həyatın özüdür. Gözəllik insan şüurunun ən dərin guşələrinə nüfuz etmək, onu ehtizaza gətirmək, insana öz qüvvəsini anlatmaq, onu ucaltmaq kimi bir qüdrətə malikdir. Bəşər övladı tarixən gözəlliyin təsirini öz üzərində dərindən duymağa başlamışdır.

Qurani-Kərimdə insanın, təbiətin gözəllik qanunları əsasında yaradılması qeyd edilmişdir.

Estetik təriyənin vəzifələri çoxdur. Bu vəzifələr sırasında gözəlliyi duymaq, qavramaq, anlamaq, qiymətləndirmək, həyata tətbiq etmək və ondan zövq almaq, gözəllik qanunlarına uyğun surətdə yaşamaq, davranışmaq, qurub-yaratmaq və eybəcərliyin hər cür təzahür formalarına qarşı amansız mübarizə aparmaq səyinin, bacarıq və qabiliyyətinin təriyəsi mühüm yer tutur. Məktəbdə bu vəzifənin yerinə yetirilməsi üçün məktəb muzeyində Azərbaycan tarixinə dair mövzuların tədris olunmasının böyük imkanları vardır. Məktəb muzeyində tədris olunan mövzular şagirdlərdə estetik baxışların təriyəsində, həqiqi gözəllik ideali yaratmaqdə, məktəbdə estetik təriyənin məqsəd və vəzifərini həyata keçirməkdə mühüm rol oynayır. Dərs prosesində uşaqlara yalnız bilik verilmir, həm də onlar ideya-siyasi, əxlaqi və estetik cəhətdən təriyələnlirlər. Muzeydə şagirdlərin qabiliyyətləri inkişaf etdirilir. Estetik təriyə baxımından tədris olunan fənlərin ümumi və spesifik xüsusiyyətləri vardır. Şagirdlər Azərbaycan torpağında tarixən mövcud olan həyat tərzindən, bütün ictimai-iqtisadi quruluşlarda həyatın həqiqi gözəlliliklərdən ayrılmaz olduğunu, ictimai münasibətlərdəki gözəlliyin və eybəcərliyin əsl mahiyyətini, hansı cəmiyyətdə insanların daha böyük gözəllik yaratmağa qadir olduğunu muzeyin köməyi ilə daha asan öyrənirlər. Dərs prosesində şagirdlər "vicdan", "borc", "namus", "qeyrət" kimi ali anlayışlar haqqındaki bilik və təsəvvürlərini dəqiqləşdirir, bu anlayışın əsl mənasını başa düşür, onlarda gözəlliliklərə və böyük tarixi həqiqətlərə maraq inkişaf edir.

Şagirdlər Cavanşir, Babək, Koroğlu, Qaçaq Nəbi kimi mərd insanları, Həzi Aslanov, Gəray Əsədov, Mehdi Hüseynzadə, Rixard Zorge kimi unudulmaz qəhrəmanları, Azərbaycanın müstə-



qilliyi uğrunda şəhid olmuş Çingiz Mustafayev, Rahim Məmmədov, Cavanşir Abdullayev, Mübariz İbrahimov kimi fədakar gəncləri özlərinə ideal seçir, vətəni, xalqı sevməkdə onlara oxşamağa çalışırlar.

Muzey dərlərindən sonra uşaqlarla aparılan sorğudan məlum olur ki, həqiqətən, baxışları zənginləşdirmək, həyata estetik münasibət yaratmaq, bədii zövqü inkişaf etdirmək sahəsində belə dərlərin əhəmiyyəti boyuktur. Muzeylərdə keçilən dərlər ədəbiyyat, musiqi, rəsm dərlərindən geri qalmır, şagirdlərə lazımi səviyyədə öyrədilən materiallar onların şəxsiyyətinə qüvvətli emosional təsir göstərir, uşaqlarda əxlaqi və estetik hisslərin tərbiyəsinə kömək edir. Bu gün zəngin tarixə malik, bu gün müstəqillik yolu ilə çətinliklə, lakin inamla addimlayan Azərbaycan xalqının mənəviyyatca zəngin, geniş dünyagörüşlü, gözəlli duyan, hiss edən, onu yaradan gənclərə ehtiyacı olduqca böyükür. Tarixən azərbaycanlıların öz gözəlliyi, möhtəşəmliliyi ilə insanı heyrətə gətirən misilsiz sənət əsərləri dünya xalqlarının diqqətini cəlb etmişdir. Bu gün məhz gözəllik və xeyirxahlığı özündə birləşdirən gənclərin formalaşmasında əvəzsiz rol oynayan məktəblərimizin, məktəb muzeylərimizin işinin daha da canlandırılması zəruridir. İldən-ilə estetika məktəb həyatına daha geniş daxil olur. Həm pedaqqollar, həm də şagirdlər başa düşürlər ki, gözəllik təlim-tərbiyə işində xeyirxah müttəfiqdir. O, şagirdlərə sevinc, optimist hissələr bəxş edir, çətinliyin dərk edilməsini asanlaşdırır, maraqlı və cəlbedici edir. Gözəllilik böyüməkdə olan insanı mənəvi cəhətdən zənginləşdirir, onu yaradıcılığa sövq edir. Unutmamalıq ki, gözəllik mükəmməllikdir, insanı adilik, yeknəsəqlik üzərində ucaldan idealdır. Gözəlliyi görmək onu dərk etmək üçün maddi bazadır. Uşaqlara həyatda həqiqi gözəlliyi görməyi, duymağı və qiymətləndirməyi, bu gözəlliyyə valeh olmayı öyrətməkdə məktəb muzeylərinin rolunu yaddan çıxarmaq olmaz. Gənc nəslin estetik tərbiyəsində məktəb muzeyində nümayiş etdirilən bədii sənətkarlıq nümunələri böyük əhəmiyyət kəsb edir. Şübhəsiz, məktəblilərin müxtəlif xarakterli mədəni sərvətlərlə temasda olmaları onlarda mədəni-mənəvi irsə hörmətlə yanaşmaq, qayıq göstərmək, onları qorumaq hissini qüvvətləndirir. Məktəblərdə şagirdlərin estetik mədəniyyətinin yüksəldilməsində sinifdən xaric və məktəbdən kənar tədbirlərin estetik-emosional əsaslarda aparılmasına, bu işin formalaşmasına pedaqqoji, metodik təminat yaradır. Məktəb muzeyində olan mühitin estetikliyi (bədii tərtibat, müvafiq rənglərdən, rəng çalarlarından istifadə) eksponatlardan məqsədəmüvafiq şəraitdə istifadə olunması şagirdlərin estetik hissələrini, zövqünü, ətraf aləmə estetik münasibətini inkişaf etdirir.

Şagirdlərin bədii yaradıcılıq qabiliyyətinin üzə çıxarılmasına geniş imkan yaradan məktəb muzeyləri şagirdlərin estetik dünyagörüşünü, həssaslığını və mənəvi zənginliyini artırır. Məktəb muzeyində şagirdlərin estetik tərbiyəsində qazanılan uğurlar, onların bütün sahələr üzrə inkişafında stimula çevrilir, məktəbin tanınmasına müsbət təsir göstərir. Təhsilin yeniləşməyə doğru getdiyi müasir dövrdə şagirdlərin estetik tərbiyəsində məktəb muzeylərinin gücündən maksimum istifadə olunmalıdır.

ədəbiyyat

1. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı: "Qanun", 1997.
2. Azərbaycan Respublikasının Təhsil Qanunu. Bakı: "Öyrətmən", 1993.
3. Məmmədov M. Estetika haqqında söhbətlər. Bakı : "Gənclik", 1986.
4. Quliyeva X. Heydər Əliyev və mənəvi-estetik dəyərlər. Bakı: "Azərnəş", 2002.

роль школьных музеев в эстетическом воспитании детей

резюме

Место и значение школьных музеев в морально – эстетическом воспитании школьников, формы, способы и средства усвоения учебных предметов различны. В общемировой педагогической мысли для рационализации обучения дана обширная классификация основных методов. В том числе, изучения, использования музейных материалов отмечается полезностью на всех исторических периодов. В статье освещаются вопросы, имеющие важное значение для теоретического и практического осуществление задач, вытекающих из данной проблемы.

the role of school museums in aesthetic education of children summary

The aims of museum education services are very flexible indeed; and deliberately so. In a profession which is still developing rapidly, where the museum has so much potential to offer, and where educational ideas and technology are

constantly changing, educational activities within the museum must be ready to provide a great variety of methods through which people can receive insights into, and enjoyment of the collections.

There are many useful forms and modes, the methods in the process of teaching on educational subject, the process of different characters in generally, on the point of view of world pedagogics was given the wide classification of important methods of teaching. The usage of museum materials for all historical periods among them, is differ by coefficient of benefit.

MƏKTƏBDƏ SƏRGİLƏRİN TƏŞKİLİ

Nazim Məmmədbəyov,
ADMİU-nun bədii quruluş hissə müdiri

Müəllif məqalədə ümumiyyətə sil məktəblərində sərgilərin tərtibati prinsiplərindən, bu işdə təsviri incəsənət müəllimləri və şagirdlərin rolundan bəhs edir.

açar sözlər: təsviri incəsənət, qrafika, heykəltəraşlıq, dekorativ tətbiqi sənət, sərgi, şəkil qalereyası

ключевые слова: изобразительное искусство, графика, скульптура, прикладное искусство, выставки, картинная галерея

key words: art, graphics, sculpture, applied arts, exhibitions, art gallery

Artıq çoxdandır ki, təsviri incəsənət müəllimləri və təsviri yaradıcılıq işlərinin rəhbərlərini məktəbdə sərgilərin tərtibatı məsəlesi çox düşündürür. Şübhəsiz, məktəbin hər hansı bir yerində lövhə qoyub, üstündə məktəblilərin çəkdikləri rəsmləri düzənmək asan iş deyil.

Məktəbdə sərginin təşkili üçün onun mövzusunu seçmək, təşkil olunacağı yeri ayırmak lazımdır. Sərginin məqsədönlü, baxımlı olması onun tərtibatından və seçilən yerdən asılıdır.

Təsviri incəsənət üzrə sərgi üçün rəsmlər, qrafika, heykəltəraşlıq və dekorativ tətbiqi sənət nümunələrini ayrıca sinif otağında və məktəbin dəhlizində nümayiş etdirmək olar.

Son zamanlar kiçikyaşlı məktəblilərin çəkdikləri şəkillərə həsr olunmuş sərgilərin tərtibatı heç də müasir tələblərə tam cavab vermir.

Zənnimcə, nəzərdə tutulan hər şey usaqın bu sahədə boy artımına da təsir göstərməlidir: çərçivədəki şəkillər, üzərinə şəkil çəkilmiş karton döşəmədən 100-120 sm hündürlüyündə olmalıdır ki, usaqlar yaxşı baxa bilsinlər. Sərgidə simmetriya, tarazlıq və üfüqi vəziyyət, işlərin düzgün yerləşdirilməsi, iplər üzərində düzgün asılması tez baxıb, asan qiymətləndirməyi təmin edən başlıca şərtlərdəndir.

Qeyd etmək lazımdır ki, xalça toxumaq, keramika və dəmirə naxış vurmaq, dəmir üstə döymə, bədii toxuma, tikiş, aplikasiya, taxta üzərində müxtəlif naxışlı işləmələr və s. təsviri sənət nümunələri incəsənət sərgilərinə az yol tapır.

Bəzən elə olur ki, əsərin texniki cəhətdən yerinə yetirilməsinin müxtəlifliyi, işlənmiş ekspozisiyalarla bağlılığı çox effektli olur. Ekspozisiyaya görə məsuliyyət daşıyan təsviri incəsənət müəllimi eksponatın seçiləməsində diqqətli olmalı, taktiki səhvə yol verməməli, şagirdlərdə əşyaların yerləşdirilməsi planının bütün incəliklərinə qədər düzgün işlənməsi təsəvvürünün yaradılması haqqında da fikirləşməlidir. Təcrübə göstərir ki, şəkillər və dekorativ təsviri sənət nümunələrinin sərgisini şagirdlərlə birlikdə tərtib etmək müsbət nəticələr verir. Burada bir iş digərini tamamlayır və sərgi elə bil, daha da canlanır.

Adətən, məktəblərdə dekorativ təsviri incəsənət sərgisini planşetlərdə tərtib etməyə səy göstərirlər. Bu məqsədlə taxta və fanerlərdən düzbucaqlı tumbalar düzəldilir və onların üzərində dekorativ təsviri incəsənət eksponatları eks olunur. Yaxşı olar ki, bu taxta qutuların üzünə ağ parça çəkilsin. (Emulsiya ilə rəngləmək də olar). Geniş pəncərələrin önünə kiçik ölçülü tumbalarda güllər qoymaqla sərgini daha da canlandırmaq olar.



Şəkilləri bir və ya iki sıradə kəndir üzərində düzəmək (asmaq) məqsədə uyğundur. Şəkilləri düzərkən aralarındakı məsafəni gözləmək lazımdır.

Yaxşı olar ki, şəkillər şüşəli çərcivəyə salınsın. Bu zaman şəkillər elə simmetrik yerləşdirilməlidir ki, yellənib tərpənməsin, bir-birinə dəyməsin. Sərgi təşkilatçılarının arzusuna uyğun olaraq dəhlizi lövhələr vasitəsilə bir neçə hissəyə bölmək olar. Büyük lövhələrdən, daxili artırmalardan də istifadə etmək olar. Lövhələrə ağ bez çəkilsə, yaxşı olar. Fikrimizcə, bir məktəb dəhlizinə 3 və 4 belə lövhə yerləşdirmək olar.

Təsviri incəsənət müəllimi öz qarşısında sərginin əsas qayəsini və metodik mahiyyətini bütövlükdə açmaq məqsədini qoymalıdır.

Əvvəlcə ümumi fonun, sonra isə butun incəliklərin gözlənilməsi şərtilə şəkillərin asılmasının son variantını da nəzərdən keçirməli, iri ölçülü əsərlərin yerləşdirilməsinə xüsusi diqqət yetirilməlidir. Müxtəlisf xarakterli tabloların ölçüsünə, materialına, digər obyektiv bədii xüsusiyyətlərinə görə yerləşdirilməsi sərgi təşkilatçılarının əməyini çətinləşdirə də, son anda kəskin kompozisiya prinsipləri olan incəsənət əsərlərinin tərtibi sərgini baxımlı və maraqlı edir. Sərginin tərbiyəvi və estetik əhəmiyyətini unutmaq, buna riayət etməmək, qoyulan məqsədə nail olmamaq deməkdir.

Təsviri incəsənət müəllimi elementlərin bir-birinə tabeliliyinin bütövlüyündən, həmçi-nin kompozisiyanın xüsusiyyətlərindən istifadə edərək sərgi ansamblı problemini həll edir.

Kompozisiya xüsusiyyətlərinin başlıca cəhəti rənglərdir. Əsərlərin rənglərin ahənginə uyğun düzülüşü təzərə alınmalıdır. Zəif rəng qammaları sayəsində az gözə çarpan şəkil və ya eksponat keyfiyyəti aşağı sala və sərginin baxımlılığını poza bilər.

Təsviri incəsənət müəllimi fənn üzrə bir neçə fəal şagird seçib, onlardan sərgi üçün bə-lədçi hazırlamalıdır. Məktəb müdürüyyətinin arzusuna görə həmin dəhliz daim fəaliyyət göstərən sərgi salonu, yaxud məktəbin uşaq şəkil qalereyası kimi saxlana bilər.

ədəbiyyat

1. Məmmədov M. Təsviri incəsənət üzrə sinifdənkənar işlərdə şagirdlərin estetik tərbiyəsi. Metodik tövsiyə. Bakı, 1991.
2. Məmmədov M. Şagirdlərin estetik tərbiyəsində təsviri incəsənət üzrə sinifdənxaric məşğələlərin əhəmiyyəti. «Azərbaycan məktəbi» jurnalı, 1990, №4.
3. Глинская И. Тематическое рисование в начальной школе. «Начальная школа», 1958, №4.
4. Кизин В.С. Вопросы изобразительного творчества. Москва, 1971.
5. Демина Н.Д. Эстетическое воспитание. Рига, 1985.

организация выставок в школе резюме

В статье рассказывается об организации выставок из рисунков и ручных работ учащихся общеобразовательных школ. Отмечается, что надо обращать внимание на общий фон и размещению крупногабаритных экспонатов.

organization of exhibitions in the school summary

The article describes the organization of exhibitions of drawing and manual work of schoolchildren. It is noted that it is necessary to pay attention to the general background and placing large exhibits.

1941-1945-Cİ İLLƏR BÖYÜK VƏTƏN MÜHARİBƏSİNDE FAŞİZM ÜZƏRİNĐƏ QƏLƏBƏDƏ AZƏRBAYCAN XALQININ ROLU

Məmməd Mirzəliyev,
mühəribə və əmək veteranı

Məqalədə Böyük Vətən Müharibəsində qələbədə Azərbaycan övladlarının rəşadətindən, Azərbaycan neftinin rolundan bəhs olunur.

açar sözlər: Böyük Vətən Müharibəsi, alman faşizmi, Azərbaycan xalqı, Azərbaycan diviziyləri, Sovet İttifaqı Qəhrəmanı, Azərbaycan nefti

ключевые слова: Великая Отечественная Война, немецкий фашизм, азербайджанский народ, азербайджанские дивизии, Герой Советского Союза, азербайджанский нефть

key words: The Great Patriotic War, german fascism, the people of Azerbaijan, Azerbaijani division, Hero of the Soviet Union, the Azerbaijani oil

Böyük Vətən Müharibəsində (1941-1945-ci illər) alman faşizmi üzərində qələbənin təmin edilməsində Azərbaycan xalqının böyük rolu olmuşdur. Müharibə illərində Azərbaycandan 700 minə yaxın insan Sovet Ordusuna səfərbərliyə alınmış, onlardan 300 mindən çoxu mühəribədə həlak olmuşdur. Azərbaycan oğulları Böyük Vətən Müharibəsində şücaət göstərmiş, qəhrəmanlıq nümunələri nümayiş etdirmişlər. Həmin dövrdə Azərbaycandan səfərbərliyə alınmış vətəndaşlardan 176 min nəfərdən çoxu orden-medallarla təltif olunmuş, 134 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Onlardan 30 nəfəri əfsanəvi qəhrəmanlıq göstərərək “Şəhərət” ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdir.

Mühəribənin ilk günlərində 44 nəfər cəsur azərbaycanlı Brest qalasının müdafiəsində dəyanmış, son nəfəslərinə qədər vuruşmuşlar. Qala faşistlərə təslim olmamışdır.

Leytenant İsrafil Məmmədov 1941-ci ilin dekabrında Novgorod yaxınlığında Pustinka kəndi uğrunda gedən döyüşlərdə böyük şücaət göstərdi və Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülən ilk azərbaycanlı oldu.

Azərbaycan xalqı faşizmə qarşı mübarizəyə qalxdı. Mühəribənin ilk günlərində 40 mindən çox oğlan və qız cəbhəyə könüllü getmək üçün ərizə verdi. Yüzlərlə qırıcı batalyon, özünü müdafiə və hava hücumundan müdafiə dəstələri yaradıldı. Azərbaycanda 1941-ci ilin avqust ayında 402-ci, oktyabr ayında 223-cü, 1942-ci ilin mart-sentyabr aylarında 416-ci, avqust-sentyabr aylarında 271-ci atıcı diviziyləri yaradıldı. Krimin müdafiəsində şəxsi heyətinin çoxunu itirmiş 77-ci diviziya 1942-ci ilin mayında respublikada yenidən komplektləşdirildi.

1941-ci il, sentyabrin 30-da alman qoşunları Moskva istiqamətində hücumu keçdilər. Moskva ətrafindakı döyüşlərdə böyük qəhrəmanlıq göstərdiyinə görə tank qoşunları komandırı Həzi Aslanov “Qırmızı Ulduz” ordeni ilə təltif olundu. Stalinqrاد uğrunda döyüşlərdə H. Aslanovun 55-ci əlahiddə tank polku feldmarşal Manşteynin tank ordusunun darmadağın edilməsində fərqləndiyinə görə 1942-ci ilin dekabrında ona Sovet İttifaqı Qəhrəmanı, onun polkuna isə qvardiya adı verildi. 1944-cü ilin iyununda general-major H. Aslanovun 35-ci qvardiya tank briqadası Belorusiyada Berezina çayını keçib, Pleşenitsı şəhərini və 508 yaşayış məntəqəsini azad etdi. O, ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı fəxri adına təqdim olundu, lakin bu məsələdə də er-



məni xisləti öz işini gördiyindən fərman gecikdirildi. İkinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı ona ölümündən 47 il sonra – 1991-ci ildə verildi.

Həzi Aslanovun tank briqadası Baltikyanı ölkələrin azad olunmasında fəal iştirak etmişdi. O, 1945-ci il yanvarın 24-də, müəmmalı şəkildə, döyük əməliyyatlarının aparulmadığı bir ərazi-də gülə yarasından həlak oldu.

Azərbaycan milli diviziyaları Şərqi Avropanın faşizmdən azad olunmasında da fəal iştirak etmişlər. 223-cü diviziya böyük döyük yolu keçərək Macarıstan, Avstriya və Yuqoslaviyanın azad olunmasında iştirakına görə “Belqrad diviziyası” adlandırılmışdır. 271-ci diviziya Polşa və Çexoslovakiyanın azad olunmasında iştirak etmişdir. Bu döyüşlərdə göstərdikləri şücaətə görə, Ziya Bünyadov da daxil olmaqla, 20 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. Diviziyyaya “Qorlovka diviziyası” adı verilmişdi.

416-ci Azərbaycan diviziyası 1945-ci ilin fevral ayında düşmənin müqavimətini qırıb, Oder çayı sahilinə çıxdı və Berlin üzərinə yeridi. Azərbaycan döyüşçüləri mayın 2-də Berlinin Brandenburq darvazası üzərinə qələbə bayrağı sancıdılar. Reyxstaqın alınmasında göstərdiyi rəşadətə görə Yusif Sadıqov Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü.

Azərbaycan oğulları müqavimət və partizan hərəkatında da fəal iştirak etmişdilər. Mehdi Hüseynzadə, Əhmədiyyə Cəbrayılov, İsmayıllı Əliyev, Məmməd Əliyev, Vilayət Hüseynov, Əkbər Ağayev, Mirdamət Seyidov, Ələkbər Əliyev, Hadi Qiyasbəyov, Mirzəxan Məmmədov, Əli Babayev və başqaları müqavimət hərəkatının partizan birləşmələrində faşizmə qarşı fəal mübarizə aparmış, böyük qəhrəmanlıq numünələri göstərmişlər.

402-ci, 416-ci və 223-cü Azərbaycan diviziyaları Mozdok istiqamətində döyüşür, 77-ci diviziya isə müdafiə əməliyyatlarında iştirak edirdi. 402-ci diviziya Mozdok ətrafında yaşayış məntəqələrini düşməndən təmizlədi. Bu diviziya şəxsi heyətinin bir hissəsinə itirdiyindən 416-ci diviziyyaya birləşdirildi. 416-ci diviziya Şimali Qafqaz və Azov dənizi sahillərindəki bir sıra yaşayış məntəqələrinin azad edilməsində böyük rol oynadı. Bu diviziya Taqanroq şəhərinin azad edilməsində göstərdiyi rəşadətə görə “Taqanroq diviziyası” adlandırıldı. 77-ci diviziya Kerç, Rostov, Stavropol və s. yaşayış məntəqələrinin azad olunmasında iştirak etdi. Bu diviziyyaya “Simferopol diviziyası” adı verildi. 416-ci və 77-ci diviziyalar ikinci dərəcəli “Suvorov ordeni” ilə təltif edildilər.

Böyük Vətən Müharibəsinin əfsanəvi qəhrəmanlarından biri də Azərbaycanın cəsur oğlu Mehdi Hüseynzadə idi. O, Yuqoslaviyada partizan dəstəsinin kəşfiyyat qrupuna rəhbərlik etmişdi. Ləqəbi “Mixaylo” idi. Onun qrupu 700 nəfər hərbçini alman əsirliyindən azad etmiş, mindən çox alman faşistinin məhvini nail olmuşdu. Faşistlər M.Hüseynzadənin başına 400 min italyan lirası mükafat təyin etmişdilər. O, 1944-cü ildə faşistlərlə qeyri-bərabər döyüsdə xeyli düşmən əsgəri qırmış və ələ keçməmək üçün son gülləsini özünə vurmuşdu. 1957-ci ildə – ölümündən 13 il sonra ona Sovet İttifaqı Qəhrəmanı fəxri adı verildi.

Azərbaycan zəhmətkeşləri müharibənin ilk günlərindən arxa cəbhədə də düşmən üzərində qələbə naminə var qüvvələri ilə çalışırdılar. Bütün sənaye və kənd təsərrüfatı sahələri cəbhə üçün məhsul istehsalına keçdi.

İkinci Dünya Müharibəsi hərbi texnika və motorlar müharibəsi idi. Texnikanı hərəkətə gətirən duru yanacağın çox hissəsi Bakıda istehsal olunurdu. Müharibə illərində Bakı ölkə neftinin 70–75%-ni, benzinin 85–90%-ni verirdi. Büyük Vətən Müharibəsində sərf olunan neftin 75 milyon tonu, benzinin 22 milyon tonu, donanma mazutunun və sürtgü yağılarının hamısı Azərbaycandan göndərilirdi.

Dörd dəfə Sovet İttifaqı Qəhrəmanı, marşal G.K.Jukov qələbənin qazanılmasında Bakının xidmətlərini çox yüksək qiymətləndirmişdi. SSRİ Dövlət Plan Komitəsinin sədri N.Voznesenski etiraf etmişdi ki, Azərbaycanın duru yanacığı olmasaydı, külli miqdarda tanklar, təyyarələr, avtomobilər, gəmilər sadəcə metal yiğini olaraq qalar, qalib gəlmək mümkün olmazdı. Marşal K.Rokossovski demişdir: “Bizim əsgərlərin hər bir döyük rəşadətində, hər bir bomba zərbəsin-

də, alman-faşist işgalçları üzərində hər bir qələbədə uğurların böyük bir hissəsi Bakı neftçilərinə məxsusdur”.

Böyük Vətən Müharibəsi Azərbaycan xalqının ən ağır sınaqlardan qələbə ilə çıxmaga qadir, qəhrəman xalq olduğunu bir daha sübut etdi. 1930-cu illərin repressiyalarında əzilmiş xalqda özünə inam hissi yenidən gücləndi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin de-diyi kimi: “İkinci Dünya Müharibəsi əyani şəkildə bir daha təsdiq etdi ki, Azərbaycan xalqı ən ağır sınaqlardan üzüağ çıxmaga, misilsiz şücaət və rəşadət nümunələri göstərməyə qadir olan, çox döyümlü və qəhrəman xalqdır”.

Ulu öndər Heydər Əliyev Böyük Vətən Müharibəsi veteranlarına yüksək qiymət verirdi: “Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, Böyük Vətən Müharibəsi veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək hər bir dövlət orqanının, hər bir namuslu Azərbaycan vətəndaşının borcudur.”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Vətən Müharibəsi veteranlarına çox böyük qayğı ilə yanaşır və onlara yüksək qiymət verir: “Mən çox şadam ki, bu gün birlikdəyik, bu qələbəni qeyd edirik. İstəyirəm biləsiniz ki, mən veteranlara bundan sonra da böyük qayğı ilə yanaşacağam. Sizin böyük xidmətləriniz olubdur, böyük yol keçmisiniz. Azərbaycan üçün, dövlətçiliyin inkişafı üçün böyük töhfələr vermişiniz. Hər bir vətəndaş, hər bir insan, xüsusiylə vəzifəli şəxs sizə böyük diqqət və qayğı göstərməlidir. Mən tabeliyimdə olan bütün məmurlara tapşırmışam ki, sizin problemlərinizlə məşğul olsunlar, lazımi işlər görsünlər ki, siz rahat yaşayısınız. Sizin buna haqqınız çatır. Siz Azərbaycan xalqının rifahı naminə çalışınınız”.

Ölkə Prezidenti cənab İlham Əliyevin bu fikirləri hər birimizdə, o cümlədən, gənclərimizdə vətənpərvərlik hissələrini daha da gücləndirir. Sinif müəllimləri, yeri gəldikdə, şagirdlərə Böyük Vətən Müharibəsi haqqında sadə, məzmunlu məlumat verməlidirlər.

ədəbiyyat

- 1.Mədətov Q. Azərbaycan Böyük Vətən Müharibəsi illərində. Bakı: Azərbaycan SSR EA-nın nəşriyyatı, 1976.
- 2.Azərbaycan tarixi. II cild. Bakı: “Elm”, 2005.
- 3.Azərbaycan tarixi. VII cild. Bakı: “Elm”, 2009.
4. Əmrəhov M. Azərbaycan II Dünya Müharibəsi illərində. Bakı, 2009.
5. Cəbrayılov İ.H. Böyük Vətən Müharibəsində qələbənin 65 illiyi. “Məktəbəqədər və ibtidai təhsil” jurnalı, 2009, №3.

роль Азербайджанского народа в победе над фашизмом в годы Великой Отечественной Войны в 1941–1945гг.

резюме

В статье идет речь о героизме Азербайджанского народа в годы Великой Отечественной Войны в 1941–1045 гг. Отмечается, что Бакинский нефть обеспечила победу Советского Союза над нацистской Германией.

the role of the Azerbaijani people in the victory over nazism in the Great Patriotic War in 1941–1945 years summary

The article tells about the heroism of the Azerbaijani people in the Great Patriotic War in 1941-1045 years. It is noted that the Baku oil ensured the victory of the Soviet Union over nazi Germany.

ABBASQULU AĞA BAKIXANOVUN 220 İLLİK YUBİLEYİNİN KEÇİRİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

2014-cü ildə Azərbaycan ictimai-mədəni fikir tarixinin görkəmli nümayəndəsi, böyük maarifçi, tanınmış alim və şair Abbasqulu Ağa Bakıxanovun anadan olmasının 220 illiyi tamam olur.

Ensiklopedik biliyə və əhatəli dünyagörüşünə malik şəxsiyyət kimi Abbasqulu Ağa Bakıxanov elmin, mədəniyyətin ən müxtəlif sahələrinə aid zəngin bir ırs yaratmışdır. Xalqın həyatında əsaslı dəyişikliklərə yol açmış maarifçilik ideyalarının bərqərar olmasında onun mühüm xidmətləri vardır. Azərbaycanın tarixi keçmişinin müasir dünya elmi səviyyəsində yeni, sistemli tədqiqi mərhələsi Bakıxanovun adı ilə sıx bağlıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli ictimai fikrin, elmin və mədəniyyətin inkişafına dəyərli töhfələr vermiş Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə **qərara alıram**:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Yازıcılar Birliyinin təkliflərini nəzərə almaqla, Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

**İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 12 fevral 2014-cü il

AZƏRBAYCAN İCTİMAİ FİKİR TARİXİNİN GÖRKƏMLİ NÜMAYƏNDƏSİ, ALİM VƏ ŞAIR ABBASQLU AĞA BAKIXANOV

Şəmistan Mikayılov,
pedaqogika üzrə elmlər doktoru, professor
Asya Bəkirova,
filologiya üzrə fəlsəfə doktoru, dosent

Məqalədə Azərbaycanın görkəmli ictimai fikir xadimi, ensiklopedik biliyə malik mütəfəkkiri, alim-şair A.A.Bakıxanovun əsərlərinin tərbiyəvi əhəmiyyətindən, onların təlim prosesində istifadəsindən söhbət gedir.



açar sözlər: tərbiyə, tədris, mənəvi keyfiyyətlər, təmsil, allegoriya, şeir

ключевые слова: обучение, воспитание, духовные и нравственные качества, басня, аллегория, стихотворение

key words: training, spiritual and moral qualities, fable, allegory, the poem



Respublikamız müstəqillik qazandıqdan sonra dövlətimiz xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsinə daim qayğı göstərir. Möhtərəm prezidentimiz İlham Əliyevin görkəmli alim, şair, içtimai fikir tarixində

layiqli yer tutan Abbasqulu Ağa Bakıxanovun anadan olmasının 220 illiyi münasibətilə imzaladığı sərəncam bu qayğının ifadəsidir.

Sərəncamda Abbasqulu Ağa Bakıxanovun "ensiklopedik biliyə malik şəxsiyyət" olduğu qeyd edilir. Bu, dövlətimizin klassik irsə – milli-mənəvi dəyərlərə verdiyi qiymətdir. Bu, o deməkdir ki, ayrı-ayrı dövrlərdə xalqımızın yaratdığı həmin dəyərlər qürur mənbəyimizdir, onları gələcək nəsillərə ötürülmək vətəndaşlıq borcumuzdur. Büyük şair Füzuli "...söz süfrəsi açmışsa", Abbasqulu Ağa Bakıxanov müxtəlif elmlərə aid "bilik süfrəsi" açmışdır, gələcək nəsillər həmin süfrədən faydalanaırlar. Başqa sözlə, o, istedadlı şair olmaqla yanaşı, o həm də dövrünün görkəmli alimi idi. Ayrı-ayrı elm sahələri üzrə ixtisas sahibləri, məsələn, fizika və astronomiya ilə məşğul olanlar A.A.Bakıxanovun "Əsrarül-Mələkut", çəgərafiya ilə məşğul olanlar "Kəşfül-Qəraib", dilçilər "Qanuni-Qudsi", pedaqoqlar "Təhzibül-əxlaq", yaxud "Kitabi-nəsihət", tarixçilər "Gülüstani-İrəm", ədəbiyyatşunaslar "Kitabi-Əskəriyyə" əsərlərinə, yaxud müxtəlif mövzularda yazılmış şeirlərinə müraciət edərək faydalanaırlar.

Abbasqulu Ağa Bakıxanovun bəzi əsərlərinin adını çəkməkdə məqsəd, deyildiyi kimi, onun enisiklopedik biliyə malik bir şəxsiyyət olduğunu oxucunun nəzərinə çatdırmaqdır. Ümumiyyətlə, A.A.Bakıxanov yaradıcılığı müxtəlif elm sahələrində çalışan adamlar üçün zəngin elmi məlumat mənbəyidir. Bu yazıda Bakıxanovun bədii yaradıcılığından söz açmağı qarşıya məqsəd qoymuşuq.

A.A.Bakıxanovun bədii yaradıcılığı da geniş və çoxşaxəlidir. Belə ki, "Kitabi-Əskəriyyə" Azərbaycan ədəbiyyatı tarixində hekayə janrinin səciyyəvi nümunəsi kimi diqqət mərkəzində olub, Azərbaycan oxucuları tərəfindən sevilə-sevilə oxunur. O, lirik janrin qəzəl, müxəmməs, qitə, rübai, qəsidiə, məsnəvi və s. kimi şeir formalarının məzmunlu, bədii cəhətdən kamil nümunələrini yaratmışdır. Bu növlərin hər biri haqqında ayrılıqda geniş tədqiqat aparmaq və təhlil etmək tələb olunur. Bunların hamısını bir məqalədə əhatə etmək, bədii cəhətdən dəyərləndirmək imkan xaricindədir. Ona görə də jurnalın oxucularını nəzərə alaraq, bu məqalədə A.A.Bakıxanovun yaradıcılığından uşaqların yaş və anlaq səviyyələrinə uyğun, tərbiyəvi məzmun daşıyan

bəzi lirik parçaları nəzərdən keçirməklə məhdudlaşırıq. Belə əsərlərdən biri “Hikmətin fəziləti” adlanır. Əsərin məzmunundan aydın olur ki, yaşamağa ümidi olmayan bir həkim barmağındakı qiymətli üzüyü ölkənin hökmdarına göndərir və onun ölkədə ən müdrik adam hesab olunan şəxsə verilməsini xahiş edir. Şah bunun nə qədər məsuliyyətli iş olduğunu anlayır və səhvə yol verməmək üçün tədbir düşünür. Nəhayət, belə qərara gəlir ki, adamları bir yerə yığıb, müəyyən suallarla onların idrakını yoxlaşın. Belə də edir. Şah toplaşanlardan üç suala cavab vermələrini tələb edir.

Birinci sualda dünyada ən xeyirli şeyin nə olduğu soruşulur. Müxtəlif cavablar səslənir. Tamahkarlar ən xeyirli şeyin “zər” (qızıl) olduğunu bildirirlər. Şah bu cavabla razılaşır. Tacirlər “alverdir” – deyə səslənirlər. Şah bu cavabla da razılaşır. Bir qocanın cavabı şahın xosuna gəlir:

Söylədi: Hər şeydən xeyirli – hünər!

Hünərsiz heç bir şey olmaz müyəssər.

İkinci sualda dünyada ən yaxşı şeyin nə olduğu soruşulur. Yenə müxtəllif cavablar səslənir. Cavablar şahı təmin etmir. Cavabı yenə həmin qoca söyləyir:

Hər şeydən yaxşıdır, yaxşılıq özü,

Çünkü yaxşı sıfət olarsa səndə,

“Afərin” söyləyər dost da, düşmən də.

Üçüncü sual belə idi: İnsan üçün ən vacib olan şey nədir? Yenə də ətrafdan müxtəlif cavablar eşidilir. Şahın gözü yenə həmin qocaya zillənir. Qoca deyir :

– Ən lazımlı şeydir həqiqət.

Həqiqət olmasa, olmaz intizam,

Dünya həqiqətlə dolanır müdəm.

Şah qocanın bu cavabından da razı qalır, həkimin göndərdiyi üzüyü qocaya təqdim edir və onun saraydan heç yerə getməməsini tapşırır. Şah qocanı özünə vəzir götürür və ölkəni onun məsləhətləri ilə idarə edir.

Mənzum hekayə çox ibrətamız sonluqla bitir:

Ey Qüdsi, hikmətdən varsa xəbərin,

Yaxşı adamlarda olsun nəzərin.

Göründüyü kimi, A.A.Bakıxanov bu kiçik şeir parçasında insanları hünərə, yaxşılığa, düzlüyə, ədalətə, həqiqəti deməyə çağırır. Şairin gəldiyi bu nəticə bəşəriyyətə bütün zamanlarda lazımlı olan mənəvi keyfiyyətlərdir.

A.A.Bakıxanov insanları müsbət mənəvi keyfiyyətlərə sahib olmağa çağırmaqla yanaşı, mənfi əməllərdən, pisliklərdən, lovğalıqdan, hiyləgərlikdən çəkinməyə səsləyir. Bu baxımdan onun allegorik əsərləri diqqəti xüsusilə çəkir. Şairin belə ibrətamız əsərlərindən biri “Yersiz ifti-xar” adlanır. Bu əsərdə ibrətamız fikirlər ifadə olunur. Fikrimizcə, həmin əsər məktəblilər üçün mühüm tərbiyəvi əhəmiyyət kəsb edir. Dərsliklərdə belə əsərlərdən istifadə indiki dövr üçün ciddi əhəmiyyətə malikdir. Cəmi 24 misradan ibarət olan bu kiçik parçada böyük tərbiyəvi fikir ifadə olunur: “Çinar ağacının altına bir dənə kudu tumu düşür. Tum cücarır, az zaman içerisinde kudu tağı böyüyüb, çinar ağacına sarilaraq ucalır və başı çinar ağacından da hündürə qalxır. Bunu hiss edən kudu tağı lovğalanır, istehza ilə çinar ağacına deyir:

– Sən illərlə ömür sürmüsən, mən cəmi bir baharda böyüyüb, səndən də hündürə qalxmışam.

Kudu tağı çinar ağacına söykənib ucaldığını nəzərə almir və bunu öz hünəri hesab edib, lovğalanaraq deyir:

– Bir neçə il belə keçsə, mələklər mənim barımı dərər.

Çinar kudu tağının bu lovğalığını görür və gülərək belə cavab verir:

Çinar gülüb dedi:– Öyünmə sən də ,

Hünər məlum olar xəzan əsəndə.

Göründüyü kimi, şairin bu kiçikhäcmli şeri də təriyəvi fikirlə tamamlanır, insanlara görünüyü işlə, əldə etdiyi müvəffəqiyyətlə öyünməmək, lovğalanmamaq kimi hissələrdən uzaq olmağı tövsiyə edir.

A.A.Bakıxanov bu fikri “Qurd və İlbiz” aləqorik əsərində də təbliğ edir. Əsərin məzmunundan aydın olur ki, küləkli bir gündə içərisində qurd olan alma ağacdan yerə düşür. Almanın içindən çölə çıxan Qurd əvvəl qorxur, sonra sağ qaldığına görə sevinir və lovğalanaraq öz-özünüə deyir:

– Gör nə qədər lazımlı varlığam ki, məni tufanlar da məhv edə bilmir.

Alma üzərində dikələn qurd ağacın başında öz yuvasına siğınan İlbizə deyir:

– Gəl mənə sıgin, səni salamat saxlayım.

Bu anda ağacdan yeni bir alma üzülərək düz qurdun başına düşür və onu əzərək məhv edir.

A.A.Bakıxanov əsərin sonunda lovğalığın, tüfeyli həyat yaşamağın yaxşı xüsusiyyət olmadığını ümumiləşdirərək deyir:

İnanın bu İlbizə, bir hikmət söyləyim mən:

Öz yurduna sıginmaq yeydir sarsaq ölümən.

A.A.Bakıxanov təmsillərində lovğalıqla yanaşı, tamahkarlığın, hiyləgərliyin də pis əxlaqi sıfatları olduğunu oxucuların nəzərinə çatdırır. Bu baxımdan şairin “Tülükü və Qoyun” təmsili olduqca maraqlıdır.

Təmsilin məzmunundan aydın olur ki, ac tülükü çöldə yem axtarır. Xeyli gəzdikdən sonra çəmənlikdə bir qoyunun otladığını görür, onu yemək fikrinə düşür, lakin təklikdə qoyuna gücü çatmayacağım düşünüb, hiyləyə əl atır və deyir:

– Ay Qoyun, bu yer mənə babamdan qalib. Sən niyə buranı viran qoyursan?

Qoyun cavab verir ki, bu yer sənin ola bilməz. Burada mənim kimi yüzlərlə qoyun otlayır.

Tülükü cavabında söyləyir:

– Nə danışırsan, şahidim var, o da təsdiq edər ki, bu yer mənimdir, babamdan qalib.

Qoyun deyir:

– Əgər şahidin bunu təsdiq etsə, mənim canım sənə qurbanı.

Tülükü şahid axtarmağa gedir. Qoyun isə sahibinin həyətinə qayıdır, əhvalatı həyətdəki itə danışır. İt qoyunun arxasında duracağını deyir və həmin sahədə özünə yuva düzəldib gizlənir. Tülükü isə özünə şahid axtarır. O, bir qurda rast gəlir. Sevincək qurda deyir:

– Sahədə bir qoyun var, ikimizə də bəs edər. Mənə şahidlilik etsən, həmin qoyunu birlikdə yeyərik.

Tülükü ilə qurd qoyunun yanına gəlirlər. Qoyun onlara deyir :

– Bu yaxında bir ocaq var, gedək həmin ocağa and için, mən sizin sözünüzə inanım.

Tülükü razılaşır və onlar itin gizləndiyi yerə yaxınlaşırlar. Yuvada gizlənən itin gözləri parıldayırlar. Tülükü duyuq düşdürüyü üçün and içməyə razılıq vermir və hiylə ilə aradan çıxır. Qurd and içmək üçün yaxınlaşanda, it yuvadan çıxıb, onun boğazından yapışır. Beləliklə, türlü hiyləgərliklə xilas olur, qurd isə tamahının qurbanı olur.

A.A.Bakıxanov bu təmsildə türlü timsalında hiyləgər, qurd timsalında isə acgöz, tamahkar, dünya malına həris insanları ümumiləşdirir.

Məktəblilərin həyat hadisələrini dərindən dərk etmələri üçün belə rəmzlərin müəllim tərəfindən açılması olduqca əhəmiyyətlidir. Təlim materialı kimi belə əsərlərin seçilməsi didaktik əhəmiyyət kəsb edir, onların mütaliə mədəniyyətini zənginləşdirir.

Şairin təriyəvi baxımdan diqqəti cəlb edən əsərlərdən biri də “Nəsihətnamə”dır. A.A.Bakıxanov bu əsərində yüzdən artıq nəsihətamız fikir söyləyir ki, bunların hər biri bu gün də öz əhəmiyyətini itirmir. Bunlardan bəzilərini qeyd etmək olar: “Ağilden və elmdən daha yaxşı bir dövlət yoxdur, çünkü onlar həmişə səninlə olar və heç kəs onları sənin əlindən ala bilməz”, “Paxıllıq qabiliyyətsizlik əlamətidir. Öz hünərinə inananlar başqalarından çox müvəffəqiyyət əldə edərlər. Hünərsiz tərəqqiyə çatmayı bacarmadığı üçün başqalarının tənəzzülünü arzulayar ki,

onunla bərabərləşsin”, “Həris adam həmişə kədərli olar, çünki o, nə qədər dövlət qazansa, elə bilər ki, azdır” və s.

A.A.Bakıxanovun yaradıcılığında müxtəlif məzmunlu lirik-satirik seirlər də öz əksini tapır. Onun qəzəlləri, qəsidiələri, müxəmməsləri, mənzum məktubları iibrətamız hesab olunur, ona görə də müəllim həmin əsərləri oxumalı və onlardan çıxan tərbiyəvi, əxlaqi nəticələri şagirdlərə çatdırmağı bacarmalıdır.

Deyilənlərdən aydın olur ki, A.Bakıxanovun yaradıcılığı böyüməkdə olan nəslin tərbiyəsi üçün zəngin material verir.

ədəbiyyat

- 1.Qasimzadə F. XIX əsr Azərbaycan ədəbiyyatı. Bakı: Azərbaycan Universitetinin nəşriyyatı, 1956.
- 2.Bakıxanov A.A. Seçilmiş əsərləri. Bakı: “Yaziçı”, 1984.
- 3.Sultanov M. A.A.Bakıxanov. Bakı: “Yaziçı”, 1984.
- 4.Mikayılov Ş. Ədəbiyyat nəzəriyyəsi. Bakı: “Maarif”, 2010.

**выдающийся представитель Азербайджанского общественного мнения,
ученый и поэт Аббаскули Ага Бакыханов
резюме**

В статье речь идет о воспитательном значении произведений видного общественного деятеля, ученого и поэта Аббаскули Ага Бакиханова. Отмечается, что учителя общеобразовательных школ должны изучить этих работ и использовать их в учебно-воспитательном процессе.

**outstanding representative of Azerbaijani public opinion
scholar and poet Abbasgulu Aga Bakikhanov
summary**

The article focuses on the educational value of the works of prominent social activist, scholar and poet Abbasgulu Aga Bakikanov. It is noted that teachers of secondary schools should examine these works and use them in the educational process.

**JURNAL AZƏRBAYCAN RESPUBLİKASI
PREZİDENTİ YANINDA ALİ ATTESTASIYA
KOMİSSİYASININ QƏRARI İLƏ TÖVSIYƏ
OLUNAN NƏŞRLƏR SİYAHISINA DAXİL
EDİLMİŞDİR.**

ƏLİ BƏY HÜSEYNZADƏNİN 150 İLLİK YUBİLEYİNİN KEÇİRİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

2014-cü ilin fevral ayında Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, tanınmış maarifçi və yazıçı-publisist Əli bəy Hüseynzadənin anadan olmasının 150 illiyi tamam olur.

Türk xalqlarının mədəni integrasiyasının məfkurə kimi təşəkkül tapmasında mühüm rol oynayan, müasir cəmiyyət quruluşunda demokratik prinsiplərin ənənəvi dəyərlər zəminində bərqərar olmasına vacibliyini irəli sürən və müstəqil milli dövlətçiliyin nəzəri əsaslarının işlənib hazırlanmasında yaxından iştirak edən, eləcə də çoxşaxəli fəaliyyəti boyunca yaratdığı zəngin fəlsəfi-publisistik, ədəbi-elmi irsi sayəsində Azərbaycan maarifçiliyi tarixinə qiymətli töhfələr verən görkəmli ictimai xadim Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alram:**

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazarlar Birliyinin təklifləri nəzərə alınmaqla, Əli bəy Hüseynzadənin 150 illik yubileyinə həsr olunmuş tədbirlər planını işləyib həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

**İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 21 yanvar 2014-cü il

ƏLİ BƏY HÜSEYNZADƏ BÖYÜK MAARİFÇİ KİMİ


Əsgər Quliyev,

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Dərslik və Nəşriyyat şöbəsinin müdir müavini,

filologiya üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim

Müəllif türkçülük məfkurəsinin yorulmaz carçıcı, Azərbaycan xalqının böyük mütəfəkkiri, alim, yaziçi, maarifçi, publisist, rəssam, təbabət sahəsinin bilicisi Əli bəy Hüseynzadə haqqında tarixi faktlara əsaslanan dəyərli fikirləri oxuculara çatdırmağa çalışır.



Əli bəy Hüseynzadə

zəminində bərqərar olmasının vacibliyini irəli sürən və müstəqil dövlətçiliyin nəzəri əsaslarının işlənilib hazırlanmasında yaxından iştirak edən Əli bəy Hüseynzadə çoxşaxəli fəaliyyəti boyunca yaratdığı zəngin fəlsəfi-publisistik, ədəbi-elmi irsi sayəsində Azərbaycan maarifçiliyi tarixinə qiymətlı töhfələr vermişdir.

Hesab edirəm ki, klassik mədəni irsə, milli-mənəvi dəyərlərə dövlətin və dövlət başçısının daimi diqqət və qayğısının parlaq təzahürü olan bu tarixi Sərəncamın Əli bəy Hüseynzadənin Azərbaycanın məktəb və pedaqoji fikir tarixinin öyrənilməsində, xalqımızın milli oyanışı, özünüdərkə və dirçəlişində, milli məfkurənin yaranmasında, milli maarifçilik hərəkatının inkişafında, mətbuat və mədəniyyətimizin tərəqqisi yolunda, milli dövlətçiliyimizin formalasmasında təmənnasız xidmətlərinin müstəqil dövlətçilik təfəkkürü kontekstində yenidən dəyərləndirilməsində, onun zəngin irsinin dərindən tədqiqi və təbliğində müstəsna rolü vardır.

Müasirləri böyük Azərbaycan mütəfəkkiri, milli ideologiya səviyyəsində türkçülüğün "Ana Yasası" kimi dəyərləndirilən "Türkləşmək, İslamlışmaq, Avropalaşmaq (müasirləşmək)"

açar sözlər: böyük mütəfəkkir, milli ideologiya, türkçülük, islamçılıq, türk xalqlarının mədəni integrasiyası, maarifçi, publisist, ensiklopedik şəxsiyyət

ключевые слова: великий мыслитель, национальная идеология, тюркизм, исламизм, культурная интеграция тюркских народов, просветитель, публицист, энциклопедическая личность

key words: great thinker, a national ideology, turkism, islamism, cultural integrasiya turkic peoples, educator, writer, encyclopedic personality

Bu il fevralın 24-də XX əsr Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, türkçülük məfkurəsinin böyük carçısı, tanınmış ədib, publisist, maarifçi, rəssam və təbabət alimi Əli bəy Hüseynzadənin anadan olmasının 150 ili tamam olur. Böyük Azərbaycan ziyalısı Əli bəy Hüseynzadənin yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə «Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında» Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2014-cü il yanvarın 21-də Sərəncam imzalanmış, bu yubileyin keçirilməsi ilə bağlı müvafiq dövlət qurumlarına tapşırıqlar verilmişdir. Türk xalqlarının mədəni integrasiyasının məfkurə kimi təşəkkül tapmasında müüm rol oynayan, müasir cəmiyyət quruculuğunda demokratik prinsiplərin ənənəvi dəyərlər

triadasının yaratıcısı və ilk carçısı, milli bayraqımızdakı rənglər simvolikasının müəllifi, türk dünyasında milli özünüdərkin və milli istiqlal düşüncəsinin mücahidi, XX əsr Azərbaycan ədəbiyyatında “Füyuzat” ədəbi məktəbinin banisi, ensiklopedik biliklərə malik şəxsiyyət, böyük maarifçi-pedaqoq Əli bəy Hüseynzadənin (1864-1940) türkçülük, islamçılıq, millət və Vətən qarşısındaki xidmətlərini yüksək qiymətləndirərək, onu “Qafqaz müsəlmanlarının atası”, “Qafqazdakı türk balalarına türklüyüni bildirən, həsəb-nəsəbini (soykökünü) öyrədən”, “rəsuli-həqq” (“haqq elçisi”), “ırqın (türklərin) ən mükəmməl öndəri”, “külli-müsəlman aləminin ifti-xarı”, “türk xalqlarına kimliyini bildirən dahi”, “bütün türk dünyasında peyğəmbər kimi üfüqlər açan”, “ilk turançı”, “dahi mütəfəkkir”, “fövqəlbəşər”, “qüzey günəşi”, “türk dünyasının mücahidi”, “türkçülüğün babası” (atası), “milliyyətçi və mütəfəkkir”, “imanlı türkçü”, “yazı ustası” və s. kimi yüksək epitetlərlə təqdir edirdilər. Sözsüz, bütün bunlar səbəbsiz deyildi, çünki bu böyük İNSAN, dahi fikir və söz adımı 76 illik şərəfli ziyalı ömrünün yarım əsrənən çoxunu yorulmadan, usanmadan bütövlükdə türkçülüğün inkişafına, o cümlədən, Azərbaycan xalqının milli oyanış və özünüdərkinə, maarif və mədəniyyətinin yüksəlişinə, milli istiqlal mücadiləsinə, milli dövlətçiliyin formalasdırılmasına həsr etmişdi...

XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycan xalqının milli oyanışında, əsası Mirzə Fətəli Axundzadə və Həsən bəy Zərdabi tərəfindən qoyulan milli maarifçilik hərəkatının, islamçılıq və qərbçilik (avropaçılıq) ideyalarının davam və inkişaf etdirilməsində müstəsna rol oynamış, millətimizin islam ümmətçiliyindən islam milliyyətçiliyinə və oradan türk milliyyətçiliyinə keçidinin əsas ideya və əməl rəhbərlərindən (Əlimərdan bəy Topçubaşov və Əhməd bəy Ağayevlə birgə) biri olan Əli bəy Hüseynzadə özünün irəli sürüb əsaslandırdığı “Türkləşmək, islamlasmaq, avropalaşmaq” milli dirçəliş və milli istiqlal düsturu ilə türkçülüğün siyasi məramnaməsini və elmi-nəzəri əsaslarını, müasirlərinin dediyi kimi, milli istiqlal mücadiləsinin “Ana Yasası”nı verməklə milli tariximizə “türkçülüğün atası” kimi öz əbədi imzasını atmış oldu. Az sonra Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlətçilik ideologiyasına çevrilən bu triada milli bayraqımızdakı rənglər palitrası vasitəsilə əbədiləşdi və sonsuzluğa qədər Azərbaycan xalqının qan yaddaşına həkk olundu. Bu mənada indi də başımız üzərində əzəmətlə dalğalanan milli bayraqımızdakı üç rəngin bildirdiyi simvolik mənə Əli bəy Hüseynzadənin müəllifi olduğu “Türkləşmək, islamlasmaq, müasirləşmək” formulunun rənglərlə ifadəsindən ibarətdir. Əli bəy Hüseynzadə belə hesab edirdi ki, azərbaycanlıların milli məfkurəsi türkəşmək, dini məfkurəsi islamlasmaqdır, iqtisadi, mədəni, sosial-siyasi məfkurəsi avropalaşmaq (müasirləşmək) olmalıdır. Türkiyədə türkçülüğün böyük ideoloqu kimi tanınan Ziya Göyəl Əli bəyi özünün ustası sayaraq sonralar həmin üçlü qayənin sosioloji baxımdan “millətini tanı, ümmətini tanı, mədəniyyətini tanı!” anlamını verən “türk millətindənəm, islam ümmətindənəm, Batı (qərb, Avropa) mədəniyyətindənəm” şəklində formulə etmişdir...

Əli bəy Hüseynzadə milli mədəniyyət və ictimai-siyasi fikir tariximizdə təkcə dahi mütəfəkkir şəxsiyyət kimi deyil, eyni zamanda böyük maarifçi-pedaqoq, ziyalı, məşhur həkim – tibb professoru, rəssam, musiqişünas kimi də tanınmışdır. Bu mənada Əli bəyin müasiri olmuş, görkəmli tarixçi Yusif Akçuraoğlu haqlı olaraq yazırkı ki, əfsanəvi Əli bəy dünyanın bütün dil-lərini, elm və fənlərin hər növünü, ədəbiyyat və incəsənətin hər şöbəsini tamamən əhatə etmiş və tətbiqə müvəffəq olmuş fövqəlbəşər idi ...

Azərbaycanın milli təhsil və pedaqoji fikir tarixinə də dəyərli töhfələr vermiş bu böyük mütəfəkkirin maarifçilik görüşlərində millətin tərəqqi və oyanışında, mədəni yüksəlişində maarifin, təhsilin, elm və mədəniyyətin müstəsna roluna, milli istiqlala aparan yoluñ məhz xalqın maariflənməsindən keçməsinə və bu yolda ana dilində tədrisin təməl prinsip olmasına, ümumbəşəri dəyərlərdən milli təkamül və inkişafda istifadənin əsas şərtlərinə dair müdrik fikirlərindən bir neçəsini xatırlatmaq yerinə düşərdi.

- “Türk xalqları birinci dövrdə qılınclla (Hun imperatorluğu dövrü nəzərdə tutulur – Ə.Q.), ikinci dövrdə dinlə (Osmanlı imperatorluğu dövrü – Ə.Q.) parlmişdırsa, yəni

- üçüncü dövrdə (XX əsrda) elm və biliklə parlamlıdırlar...”, “Bizə qılınç deyil, əhli maarif lazımdır...”;*
- *“Maarif, milli birlək, hürriyyət (azadlıq)! Nə qədər gözəl nemətlər! Bunları unutmayalım, çünki əsl nicat bu üç qüvvətdədir...”;*
 - *“Avropa elminə, maarifinə, ədəbiyyatına, sənət və sənayesinə bələd olmağa (öyrənməyə) və millətimizin beynində yaymağa çalışmalıyız...”;*

Hörmətli oxucu! Diqqətlə fikir verdinizsə, Əli bəyin 100 il bundan əvvəl böyük uzaqgörənliliklə söylədiyi bu müdrik kəlamlardakı işıqlı, nurlu ideyalar bu günümüzlə də həmahəng səslənir. Diqqət edin, ötən əsrin sonlarında BMT XXI əsri “Təhsil əsri” – “İntellekt əsri” elan edib. Əli bəy bir əsr bundan əvvəl XX əsri “elm və bilik əsri” (əslində “təhsil əsri”) hesab edir, millətimizin elmlə, maariflə, təhsillə inkişaf edəcəyinə inanırdı. O inanırdı ki, milli istiqala gedən yol öz başlanğıcını maarifdən, təhsildən, elmdən götürür...

Əli bəy Hüseynzadə fenomenal fikir adamı, tarixdə böyük izlər qoymuş nurlu şəxsiyyət, böyük ziyalı idi, lakin Azərbaycanın ictimai-siyasi və mədəni fikir tarixinin, bütövlükdə türk dünyasının bu böyük şəxsiyyəti sağlığında müasirləri tərəfindən yüksək qiymətləndirilsə də, Azərbaycanda 28 Aprel çevrilişi nəticəsində meydana gələn sovet rejimində kommunist ideologiyası, digər milli-mənəvi dəyərlər kimi, Əli bəy Hüseynzadə fenomenini də unutdurmaq, onun böyük əməllərini xalqın yaddaşından silmək, tarixi xidmətlərini saxtalaşdırmaq yolunu tutdu. Bu böyük insan haqqında böhtən və iftiralara geniş meydan verildi, adına “burjua millətçisi”, “pantürkist” və s. kimi saxta yarıqlar yapışdırıldı, qohumları “qırmızı terror” məruz qaldı, əsərlərinin nəşrinə qadağalar qoyuldu...

Görkəmli ədəbiyyatşunas alim, mərhum Yaşar Qarayevin sözləri ilə desək, 1920–1991-ci illərdə Azərbaycan sovet ədəbiyyatşunaslığında və siyasi-ictimai fikrində Əli bəy Hüseynzadəyə və “Füyuzat” ədəbi məktəbinə qarşı yağıdırılmış iftira və böhtənlər müqayisədə hətta üz-dəniraq “erməni mənbələri” və “əlyazmaları” da “toya getməli” görünürdü... (Bax: Ə.Hüseynzadə. Seçilmiş əsərləri.(ön söz). Bakı, 2007.)

Sovet rejiminin bütün basqı və qadağalarına baxmayaraq, Əli bəy Hüseynzadənin böyük adı və əməllərini xalqın yaddaşından silmək, tarixin səhifələrindən çıxarmaq mümkün olmadı. XX əsrin sonunda Azərbaycanın ikinci dəfə dövlət müstəqilliyinə qovuşması Əli bəy Hüseynzadə fenomenini yenidən millətimizə, mədəniyyətimizə, ədəbiyyatımıza, bütövlükdə ictimai-siyasi həyatımıza qaytardı. Bu, əslində Əli bəy Hüseynzadənin doğulduğu, lakin çox az müddət yaşadığı doğma Vətəninə bir növ mənəvi qayıdışı idi ki, həmin missiyanın önündə ömrünü bu böyük mütəfəkkirin əsərlərinin toplanmasına, tədqiqinə, nəşrinə və təbliğinə həsr etmiş görkəmli mətnşunas alim, mərhum Ofeliya xanım Bayramlı gəlir. Onun tərtibciliyi ilə Əli bəy Hüseynzadənin mükəmməl 2 cildlik seçilmiş əsərləri, “Füyuzat” jurnalının tam komplekti latin əlifbasında nəşr edildi. 2004-cü il yanvarın 12-də verilmiş “Azərbaycan dilində latin qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Prezident Sərəncamına uyğun olaraq onun bircildlik seçilmiş əsərləri kütləvi tirajla çap olunaraq ölkənin bütün kitabxanalarına hədiyyə edildi. Əli bəy Hüseynzadənin son illərdə ictimai-siyasi, ədəbi fəaliyyətinə dair xeyli araşdırımlar aparılmış, haqqında Rəfiq Zəka, Azər Turan, Şamil Vəliyevin dəyərli monoqrafiyaları nəşr edilmiş, çoxsaylı elmi-kütləvi məqalələr çap olunmuşdur.

Etiraf etməliyik ki, bu dahi söz və fikir adamının çoxcəhətli fəaliyyəti xalqa hələlik yetərin-cə çatdırılmayıb. Onun zəngin tərcüməyi-halında öyrənilməli və faydalananlı məqamlar kifayət qədər çoxdur...

Əziz oxucu! Böyük ömrün tarixi məqamlarını gəlin birlikdə vərəqləyək...

Əli bəy Hüseyin bəy oğlu Hüseynzadə 1864-cü il fevralın 24-də Salyanda, ruhani müəllim ailəsində doğulub. Balaca Əli bəy ibtidai təhsilini atası Molla Hüseynin də müəllim işlədiyi Tiflis Müsəlman Məktəbində alıb. Çox erkən yaşlarında valideynlərini itirən Əli bəy ana babası – böyük maarifpərvər, müasirləri tərəfindən “Qafqazın birinci adamı” adlandırılan Qafqaz Şeyxülislami Axund Əhməd Səlyaninin (1812–1884) himayəsində qalıb. Altısınıflı müsəlman

məktəbinin uğurla başa vuran Əli bəy babası Axund Əhmədin tövsiyəsi və “Rusiyada iki böyük türkçüdən biri” (Ziya Göyəlp) sayılan Mirzə Fətəli Axundzadənin (1812–1978) köməyi ilə 1875–1885-ci illərdə Tiflis şəhər 1-ci Kişi Gimnaziyasında mükəmməl tam orta təhsil alıb. 1885-ci ildə Sankt-Peterburq Universitetinin fizika-riyaziyyat fakültəsinə qəbul olunmuş, 1889-cu ildə fərqlənmə diplomu ilə bitirmişdi. O, tələbəlik illərində həm də Sankt-Peterburq Rəssamlıq Akademiyasının məşğələlərində azad dinləyici kimi iştirak etmiş, rəssamlıq sahəsində istedad və bacarığını təkmilləşdirmişdi.

Sankt-Peterburqdə universitet təhsili alan Əli bəy bununla kifayətlənməmiş, Türkiyəyə gedərək İstanbul Universitetinin əsgəri-tibb fakültəsində (1890–1895) ali tibb təhsili də almışdı.

Əvvəllər bir müddət həkim-dermatoloq, sonralar isə İstanbul Universitetində professor köməkçisi işləyən Əli bəy Hüseynzadə siyasi fəaliyyətə qoşulur. Buna görə də Sultan II Əbdülhəmidin onun haqqındaki həbs qərarı ilə bağlı təqiblərdən qorunmaq məqsədilə 1903-cü ildə köhnə tanışı olan bir hindli tacirin gəmisində gizli şəkildə Hindistana, oradan Çinə gedir, nəhayət, Bakıya gəlib çıxır...

Əli bəy Hüseynzadənin həyatında Bakı dövrü (1903–1910-cu illər) yeni mərhələnin başlangıcı olur. Rusiyadan kənarda təhsil aldığı üçün Bakıda həkimlik işinə qəbul edilməyən Əli bəy publisistik fəaliyyətlə məşğul olmağa başlayır. Bu illərdə Bakıda yaşayıb-yaradan Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev kimi tanınmış ziyalılarla sıx temasda olur. Büyük mərifçi-xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin maliyyə dəstəyi ilə millətin oyanışında, insan hüquqlarının qorunmasında, xalqın maariflənməsində əvəzsiz vasitə olan mətbuat vasitəsilə milli mücadiləyə başlayır, çünki o dövrün ziyalıları hesab edirdilər ki, «mətbuat bir millətin lisanı (dili), samiəsi (qulağı), nəzəri (gözü), beyni deməkdir. Mətbuatsız millət söyləyəməz, eşidəməz, görəməz...» («Füzərat» 1907, №29)...

Bu illərdə Rusiyada baş verən siyasi proseslər çar hökumətini müəyyən islahatlar aparmaq məcburiyyətinə qoyur. Bu tarixi şəraitdən yararlanmaq istəyən Azərbaycan ziyalıları 1905-ci il martın 15-də Hacı Zeynalabdin Tağıyevin mülkündə yığıncaq keçirərək, yerli azərbaycanlılara da mədəni, sosial-iqtisadi, siyasi hüquq və azadlıqların, o cümlədən, ana dilində ümumi təhsilin verilməsinə, mətbuat və kitabların nəşr edilməsinə dair Rusiya hökumətinə təqdim etmək üçün ərizə hazırlayırlar. Bu sənədin hazırlanmasında Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev, Əsədulla bəy Muradxanov, Fərrux bəy Vəzirov, Adilxan Ziyadxanov, Mirzə Əsədullayev, Mustafa ağa Vəkilov və başqaları ilə yanaşı, Əli bəy Hüseynzadə də fəal iştirak edir. Azərbaycan türklərinin bu istək və tələblərini Qafqaza yeni canişin təyin olunmuş İ.I. Vorontsov-Dashkova çatdırmaq üçün Hacının maliyyə yardımı ilə Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov və Əhməd bəy Ağayevdən ibarət nümayəndə heyəti Sankt-Peterburqa göndərilir. Həmin il aprelin 21-də canişinlə görüşən Azərbaycan ziyalıları digər tələblərlə yanaşı, ana dilində “Həyat” qəzetinin nəşrinə icazə istədiklərini ona çatdırırlar. Qəzeti nəşrinə çox çətinliklə razılıq verilir...

“Həyat” qəzetinin sahibi-imtiyazı mərhəmətli Hacı Zeynalabdin Tağıyev, naşiri Əlimərdan bəy Topçubaşov, redaktorları Əli bəy Hüseynzadə və Əhməd bəy Ağayev idi. Azərbaycanın bu üç böyük fikir nəhənginin rəhbərliyi ilə nəşrə başlayan “Həyat” o dövrdə Azərbaycanda ana dilində nəşr olunan yeganə qəzet idi. Azərbaycan xalqının milli dirçəlişində, türkülük ideyalarının yayılmasında müstəsna rol oynamış bu qəzet qısa ömürlü (07.06.1905–04.09.1906) olsada, milli mətbuat, eləcə də ictimai-siyasi fikir tarixində dərin izlər qoymuşdu. Bu işdə Əli bəyin xüsusi xidmətləri var idi. Qəzet ilk nömrəsində bağlanana kimi türkülüyün, islamçılığın və qərbçiliyin (mütəsirliyin) siyasi tribunasına çevrilmişdi ki, bunun da mərkəzində Əli bəyin işqli ideyaları dururdu...

XIX əsrin ikinci yarısında rus çarizmi, digər milli-mənəvi dəyərlər kimi, xalqımızın adına da təcavüz etmiş, onun əsl türk adını qadağan etməyə, uydurma “tatar”, “müsəlman” adları ilə soykökünü unutdurmağa qismən nail olmuşdu. İş o həddə çatmışdı ki, xalqımızın nümayəndələrindən milliyyətini soruşturdugda “müsəlmanam”, – deyə cavab verir, öz soykökünü de-

məkdən çəkinirdilər. Bu acı həqiqəti görən görkəmli ədib Ömər Faiq Nemanzadə “Mən kiməm?” adlı yazısında ürək ağrısı ilə yazırıdı: “*Hə ey türk! İstər darix, istər karix, yaxandan əl çəkəcək deyiləm. Sən hər şeyi öyrənmək istədiyin halda bircə zədi – yəni özünü bilmək istəmir-sən, niyə öz soy və nəslindən xəbərin yox? Niyə sənə “Kimsən?” dedikləri vaxt həqiqi cavabında aciz qalırsan? Niyə sadəcə deyə bilmirsən ki, mən türkəm. Niyə deyə bilmirsən ki, şəlikdən, sünnilikdən, babilinqdan əvvəl sən türk idin. İndi də tiarksən və bundan sonra da türk olaraq qalacaqsan...*”

Bəli, belə bir tarixi şəraitdə, yəni “Türk” kəlməsinin hətta dilə belə gətirilmədiyi, “Mən türkəm” söyləməyə imkan verilmədiyi bir tarixi məqamda Əli bəy Hüseynzadə “Həyat” qəzetiinin səhifələrində çap etdirdiyi “Türklər kimdir və kimlərdən ibarətdir?” adlı məqaləsi ilə türk xalqlarına, o cümlədən, Azərbaycan türklərinə üz tutaraq “Biz tatar deyilik, biz türkük”, – deyə hayqırkı, xalqa öz adıyla “Türk” dedi və bunu başqalarına da dedirdi, türklərin kimliyini onlara anlatdı. Bu mənada Azərbaycanda türkçülük hərəkatının həqiqi tarixi Əli bəyin redaktoru olduğu “Həyat” qəzeti ilə başlayır. Təsadüfi deyil ki, görkəmli Amerika tarixçisi Tadeusz Svyatoçovski doğru olaraq, “XX əsrin əvvəllərində türk xalqlarına kimliyini bildirən bir nəfər var idi. O da Əli bəy Hüseynzadə idi,” – deyirdi ...

Əli bəyin qəzətdəki türkçülük, islamçılıq və qərbçilik ideyaları türkün əbədi düşmənləri, xüsusən də rusların əlində türklərə qarşı hər zaman bir alət rolunu oynayan erməniləri ciddi narahat edirdi. Erməni xəfiyyələrinin “Həyat” qəzeti barədə donoslarının birinin üstündə Qafqaz canişininin dərkənarında təcili olaraq “Həyat”ın sərlövhəsindəki “Türk” sözünün silinməsi, əvəzinə “tatar” sözünün yazılması” əmr edilirdi, lakin Əli bəy nəinki “Türk” sözünü “tatar”la əvəzlədi, əksinə, “Bu məsələ qayət mühümdür”, – deyərək “Biz ki, türk oğlu türkük, biz ki, mil-lətlərin ən qədimi və ulusuyuq”, – deyə türklüyü təqdir etməkdə davam etdi. Buna görə də türkün düşmənlərinin təzyiqi ilə “Həyat” qapandı...

Çox keçmədi ki, böyük maarifçi, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin maliyyə yardımı və Əli bəy Hüseynzadənin redaktorluğu ilə “Füyuzat” dərgisi (1906 – 1907) nəşrə başladı. Əli bəy “Həyat”da başladığı türkçülük ideyalarını “Füyuzat”da da davam etdirərək, türkçülüyün siyasi programı olan “türkləşmək, islamlasmaq, avropalaşmaq” formulunu bitkin bir sistem halına gətirdi. ““Füyuzat”ın tutduğu yol türklük, müsəlmanlıq və avropalılıqdır” (“Füyuzat”, 1907, №23), – deyə öz ideyasına sadıqliyini bir daha təsdiqlədi... Yeri gəlmişkən, deyək ki, müəllifi Əli bəy Hüseynzadə olan bu üçlü məramın müasir tarixşunaslıqda ilk dəfə düzgün, ətraflı elmi şərhinin bu sətirlərin müəllifinin “Azərbaycan Respublikasının dövlət rəmzləri” kitabında (Bakı, 2001, səh. 38-89) verildiyi elmi ədəbiyyatda da etiraf olunmuşdur (Bax: “Füyuzat”. Bakı, 2006, (ön söz). “Respublika” qəz. 12, 15 may, 2002-ci il).

Əli bəy Hüseynzadənin bu dərgisi Azərbaycan ədəbiyyatında yeni bir istiqamətin – “Füyuzat” ədəbi məktəbinin (Hüseyin Cavid, Məhəmməd Hadi, Abbas Səhhət, Abdulla Şaiq və baş-qalarının təmsil olunduğu romantik ədəbiyyat) yaranmasına gətirib çıxardı, lakin onun da ömrü qısa oldu və məcmuə qəfildən bağlıdı...

Bu qapanmanın maraqlı tarixçəsi vardır. O dövrün mətbuat səhifələrindən öyrənirik ki, məcmuənin sahibi Hacı Zeynalabdin Tağıyev Türkiyə Sultanı II Əbdülhəmidin taxta çıxmasının 32-ci ildönümü münasibətilə görkəmli din xadimi Məhəmməd Kərim Ağanın Azərbaycan türkcəsinə tərcümə etdiyi “Qurani-Kərim”i qızıl cild, qiymətli daş və almazlarla bəzədərək görkəmli maarifçi və din xadimi Axund Yusif Talibzadə (1877–1922) vasitəsilə sultana hədiyyə göndərir. Hədiyyəni qəbul edən sultan Axund Yusifə müraciətlə: “Bir şeyi anlamıram. Hacı Zeynalabdin bəy dərgisində məni həcv edir, sonra da mənə hədiyyə göndərir”, – deyə nərazılığını bildirir. Axund Yusif Bakıya dönen kimi sultanın iradını Hacıya çatdırır. O da dərhal məcmuənin bağlanmasına qərar verir. Müasirləri tərəfindən “Azərbaycan türklərinin milli haqlarının aynası” (A.Şaiq) hesab edilən “Füyuzat” dərgisi 1907-ci il noyabrın 1-də beləcə qaparı... Onu da deyək ki, bu illərdə Əli bəy Hüseynzadə Rusiya I Dövlət Dumasının buraxılmasına

etiraz əlaməti olaraq “Viborq bəyamnaməsi”ni imzaladığına görə həbs olunan Əlimərdan bəy Topçubaşovun əvəzinə, müvəqqəti olaraq rusca “Kaspi” qəzeti də redaktorluq (1907) edirdi...

Əli bəy Hüseynzadə publisistik fəaliyyətlə yanaşı, müəllim ailəsində doğulan fövqələdə bir ziyanlı kimi pedaqoji sahəyə də xüsusi diqqət yetirirdi. O, 1907-ci ilin avqustun 25-dən sentyabrın 4-dək Bakıda keçirililən Azərbaycan müəllimlərinin II qurultayının təşkili və keçirilməsində müstəsna rol oynamışdı. Qurultayda “Füyuzat” məcməsi və “Kaspi” qəzetiñin müdürü kimi Əli bəy Hüseynzadə sədr, görkəmli pedaqoq Mahmud bəy Mahmudbəyov və müəllim Süleyman bəy (Sani) Axundov sədr müavinləri, Üzeyir bəy Hacıbəyli, Mirzə Abdulla Talibzadə (A.Şaiq) və Fərhad bəy Ağazadə katib seçilmişdilər. Qurultayda Azərbaycanda təhsilin vacib məsələləri müzakirə edilmiş, dəyərli qərarlar qəbul edilmişdi. Qurultayın gedisi haqqında “Füyuzat” jurnalında (27–31-ci nömrələrdə) ətraflı stenoqrafik məlumat verilmişdi ki, həmin məlumatlar bu gün qurultay haqqında ən etibarlı və dəyərli mənbə sayılır.

“Füyuzat” məcməsi bağlandıqdan sonra Əli bəy fəaliyyətini pedaqoji sahədə davam etdirmiş, 1908–1910-cu illərdə “Səadət” Ruhani Xeyriyyə Cəmiyyətinin Bakıda təsis etdiyi “Səadət” (1908) məktəbində əvvəlcə türk dili və ədəbiyyatı müəllimi, məktəbin müdürü əslən iranlı olan Mirzə Ələkbər Xan Bəhmən diplomatik fəaliyyətə keçdiqdən sonra həmin məktəbin müdürü olmuşdu. Əli bəy Hüseynzadənin müdir olduğu dövrə müəllimlər işə müsabiqə yolu ilə qəbul edilirdi. Belə müəllimlərdən biri də məşhur Üzeyir bəy Hacıbəyov idi. Büyük Üzeyir bəy o zaman həmin məktəbə rus dili və hesab müəllimi kimi qəbul edilmişdi. Təkcə bu fakt Əli bəy Hüseynzadənin parlaq pedaqoji fəaliyyətinin bir örnəyi kimi onun maarifə, məktəbə, müəllimə hansı yüksək meyarlarla yanaşdığını aydın şəkildə göstərmişdir...

Əli bəyin Üzeyir bəylə əməkdaşlığı təkcə məktəb həyatı, mətbuatla yekunlaşmamışdı. Belə ki, Üzeyir bəy Hacıbəyov islam dünyasında ilk opera sayılan “Leyli və Məcnun” operasının Hacı Zeynalabdin Tağıyevin teatrında baş tutan ilk tamaşasının (1908) bədii tərtibatçı-rəssamının Əli bəy Hüseynzadə olduğu barədə tarixi faktlar mövcuddur...

Əli bəy Hüseynzadə “Səadət” məktəbində çalışdığı illərdə ümumi təhsilin məzmunu, dərsliklərin dili və tərtibi prinsipləri, ədəbi dil və əlifba məsələlərinə dair qiymətli məqalələrlə mətbuatda çıxış etmiş, onun bu problemlərə dair mülahizələri uzun müddət mətbuatın gündəmindən düşməmiş, geniş müzakirə və diskussiyalara yol açmışdı... Ən maraqlısı bu idi ki, Əli bəy türk xalqları üçün ümumi ədəbi dil yaradılmasının tərəfdarı idi. Bu ideya o zaman qəbul edilməsə də, bu gün yenə də öz aktuallığını itirməyib. Bu böyük maarifçinin ədəbi dil konsepsiyasında əlifba məsələsi də xüsusi yer tuturdu. O, ərəb əlifbasının dəyişdirilməsinin qəti əleyhdəri idi, hətta M.F.Axundovu bu məsələyə görə keskin tənqid edirdi. Ərəb əlifbasının dəyişdirilməsi ideyasının türk xalqlarının mədəni inkişafına zərba olacaq qənaətində idi. Bu ideyanın ortaya atılması “rus barmağı” olduğu inancında idi. XX əsrə Azərbaycanda aparılan əlifba “islahatları” bu böyük maarifçinin nə qədər haqlı olduğunu tasdiqlədi...

Burada mədəniyyət tariximiz üçün çox maraqlı bir məqama da toxunmaq yerinə düşərdi. Belə ki, Əli bəy İstanbula köçərəsində özünün yağlı boyası ilə 1905–1906-cı illardə çəkdiyi “Bibiheybet məscidinin görünüşü” adlı məşhur rəsm əsərini satış salonuna qoydurmuşdu. Salona gələn Bakıdakı ingilis konsulu Mak Donnelin həmin əsərdə xoş gəlmış və rəsmi almaq üçün sıfırış vermişdi... “Orucov qardaşları” mətbəsinin sahiblərindən biri bu xəbəri böyük mesenat Hacı Zeynalabdin Tağıyevə çatmışdı. Hacı demişdi:

— Görünür, Əli bəyin zəli aşağıdır. Ona gütə bu məşhur rəsm əsərini satmaq qərarına gəlib...

Hacı həmin adıma 500 manat verirəcəkdir:

— Həmin tablomu gündər hissə, unçag bu həqiqət Əli bəy heç nə bilməsin, yoxsa məndən pul götürməz. Bibiheybet məscidinin şəhəri qızıl qızılı Baku'da qələm, gedib Londona düşməsin...

Belə də edirler. Bu həqiqət, mesemənən milli qeyri və təsəssübkeşliyi sayəsində Azərbaycan xalqının milli sərvəti olub bu gütələri sonat əsəri Əli bəyin öz vətənində qalır. Həmin əsər ha-

zırda Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılır... (M. Süleymanov. "Eşitdiklərim ..., səh. 121)

Yeri gəlmışkən deyək ki, Əli bəyin Dövlət İncəsənət Muzeyində qorunan Sankt-Peterburqda təhsil alarkən Tiflisdə çəkdiyi "Şeyxüllislamın portreti" əsəri (1888) də 1903-cü ildə Əli bəy tərəfindən Vətənimizə gətirilib və qardaşı İsmayııl bəyə hədiyyə olunub. Muzeyə isə Bəhmən Hüseynzadə və onun həyat yoldaşı, görkəmli tarixçi, mərhum professor Sara xanım Aşurbəyli tərəfindən bağışlanıb. Portret Əli bəyin ana babası, Şeyxüllislam Axund Əhməd Səlyaniyə həsr edilib...

Nəhayət, Əli bəy Hüseynzadə Bakını 1910-cu il dekabrın 4-də tərk edərək, Bakı-Tiflis – İstanbul marşrutu ilə 1911-ci il yanvarın 5-də İstanbula çatır. Səfər zamanı Tiflisdə dəmiriyol vağzalında böyük ədib Cəlil Məmmədquluzadə ilə təsadüfən görüşüb, aralarında çox səmimi səhbət olur...

İstanbulda yenidən həkimlik sənətini davam etdirən Əli bəy Hüseynzadə İstanbul Universitetinin tibb fakültəsində dəri-zöhrəvi xəstəlikləri üzrə professor köməkçisi, sonralar professor seçilir. Bu vəzifədə 1933-cü ilə qədər, yəni universitet bağlanana qədər pedaqoji fəaliyyətlə məşğul olur.

1918-ci il mayın 28-də Tiflisdə qurulan Azərbaycan Xalq Cümhuriyyəti hökuməti müvəqqəti olaraq Gəncədə fəaliyyət göstərdiyi dövrə (16 iyun 1918 – 17 sentyabr 1918) Osmanlı dövlətindən hərbi yardım istəmiş və türk ordusu Nuru Paşanın rəhbərliyi altında Azərbaycana – Gəncəyə gəlmışdı. Bu dövrə Əhməd bəy Ağayev, Axund Yusif Talibzadə ilə yanaşı, Əli bəy Hüseynzadə də Türkiyədən Azərbaycana göndərilmiş, Azərbaycanın siyasi və hökumət rəhbərləri ilə dövlət quruculuğu məsələlərini müzakirə etmiş, müəyyən məsləhətlər vermişdi. Əli bəyin Gəncə səfərində qayıdanan sonra qələmə aldığı və "Qızıl ay" qəzeti 24 iyul 1918-ci il tarixli nömrəsində çap etdirdiyi "Azərbaycanda düşündüklərim" məqaləsində öyrənirik ki, o, Gəncəni iyulun ortalarında tərk edərək, Qafqaz məsələsini müzakirə etmək məqsədilə Məhəmməd Əmin Rəsulzadə ilə birlikdə İstanbula qayıdır...

1926-ci ildə Əli bəy Hüseynzadə Azərbaycan Sovet hökumətinin xüsusi dəvəti ilə Vətənə gəlir və Bakıda keçirilən I Beynəlxalq Türkoloji qurultayda iştirak edir. Qurultaya məruzə adı ilə göstərdiyi, əslində isə Xalq Cümhuriyyətinin süqutu və Sovet Rusiyası tərəfindən Azərbaycanın işğalı məsələlərinə həsr olunmuş "Qərbin iki dastanında türk" əsərinin Bakıda nəşrinə nail olur. Onun beynəlxalq miqyaslı belə bir qurultaya dəvət olunması əslində Sovetlər Birliyində də böyük türkoloq kimi tanınması kimi dəyərləndirilməlidir...

Türkoloji qurultay başa çatdıqdan sonra, 1926-ci il martın 25-də doğma Vətənindən sonuncu dəfə ayrılan Əli bəy Hüseynzadə bir müddət Atatürkə sui-qəsddə iştirak ittihamı ilə Ankarada İstiqlal Məhkəməsi qarşısında dayanmalı olur. Az sonra günahsızlığı sübut edilərək sərbəst buraxılsı da, onun fəaliyyətində bir durğunluq mərhəlesi başlanır. Bu hadisədən sonra sakit həyat tərzi keçirən, necə deyərlər, "qələmi və düşüncəsi sindirilan" Əli bəy 1940-ci il martın 17-də İstanbulda dünyasını dəyişir və şəhərin Qaracaəhməd məzarlığında dəfn olunur.

Bir neçə kəlmə də bu böyük insanın ailə həyatından söz açmaq istərdik. Əli bəy nisbətən gec – 1912-ci ildə (48 yaşında) İstanbulda milliyətcə çerkəz olan süvari zabiti Şəmsəddin bəyin qızı Ədhiyyə xanımıla (1890–1944) evlənmiş, bu izdivacdan üç övladı – Səlim Turan adlı oğlu, Saidə və Feyzavər adlı iki qızı dünyaya gəlmişdi. Yüksək təhsil almış övladlarının heç birinin uşağı olmayıb. Böyük qızı Saidə bəyim (1914) 2002-ci ildə rəhmətə gedib. Oğlu Səlim Turan (1915) məşhur rəssam idи. Parisdə yaşayıb, 1994-cü ildə orada dünyasını dəyişib. Üçüncü övladı, 1920-ci ildə doğulmuş Feyzavər bəyim bu yaxnlarda İstanbulda haqq dünyasına qo-vuşub.

Əli bəy Hüseynzadə XIX əsrin sonu – XX əsrin əvvəllərində türk-islam dünyasının yetirdiyi nadir şəxsiyyət, dahi mütəfəkkir, böyük maarifçi və ictimai xadim idi... Onun haqq dünya-sına qovuşmasından 74 il ötsə də, o, əsərlərində, əməllərində, parlaq ideyalarında bu gün də yaşıyır. Bu böyük insanın adının əbədiləşdirilməsi istiqamətində müstəqil Azərbaycanda dövlət

tərəfindən müəyyən addımlar atılıb, doğulduğu Salyan şəhərində şərəfinə abidə ucaldılıb, küçələrə, məktəblərə adı verilib. Əsərləri çap edilib, haqqında araşdırma aparılıb. Ən başlıcası təmiz adı özünə qaytarılıb, böyük ideyaları həyata keçirilib. Hesab edirik ki, nə qədər ki, müstəqil Azərbaycanın üçrəngli bayrağı var, həmin bayrağın rənglər simvolikasının müəllifi Əli bəy Hüseynzadə də var olacaqdır...

Ədəbiyyat

1. Ziya Gökalp. Türkçülüğün esasları. İstanbul, 1996.
2. Manaf Süleymanov. Eşitdiklərim, oxuduqlarım, gördüklərim... Bakı, 1996.
3. Yusuf Akçura. Türkçülüğün tarixi. Bakı, 2006.
4. Füyuzat (1906-1907). (Transliterasiya edəni, çapa hazırlayanı və ön sözün müəllifi Ofeliya Bayramlı). Bakı, 2006.
5. Əli bəy Hüseynzadə. Seçilmiş əsərləri. (Tərtib edəni Ofeliya Bayramlı). Bakı, 2007.
6. Əli bəy Hüseynzadə. Seçilmiş əsərləri. 2 cilddə (Tərtib edəni Ofeliya Bayramlı). Bakı, 2008.
7. Azər Turan. Əli bəy Hüseynzadə. Moskva, 2008.

Али бек Гусейнзаде – как великий просветитель

резюме

Автор пытается донести до читателей ценные идеи Али бек Гусейнзаде – великого мыслителя Азербайджанского народа, неустанного пропагандиста идеологии тюркизма, ученого, писателя, педагога, художника и специалиста в области медицины, которые основаны на исторических фактах.

Ali bey Huseynzadeh – as a great educator summary

The author tries to convey to the readers valuable insights Ali bey Huseynzadeh – great thinker of the Azerbaijan people, tireless promoter of the ideology of Turkism, scientist, writer, teacher, artist and expert in the field of medicine, which is based on historical facts.

MARAQLI MƏLUMAT

Müasir dövrdə müəllimin fəaliyyətini modernlaşdırıb ən mühüm sahələrdən biri onun şagirdlərə öyrənməyin yollarını öyrətməsidir. Vaxtilə K.D.Uşinski tərəfindən irəli sürülmüş bu ideya müasir dövrdə dərsin təşkilində çox vacib proses kimi qiymətləndirilir. Məlumudur ki, müəllim öyrədəndir. O, müxtəlif mənbələrdən əldə etdiklərinin hesabına program materiallarını atə-qana gətirərək şagirdləri yüklemədən onlara çatdırmağı lazım bilir.

Müəllim təkcə bununla məşğul olarsa, şagirdləri dəyərli materiallarla zənginləşdirərsə, yaxşı müəllim hesab edilə bilər, lakin kamil mütəxəssis sayılınca bilməz. Müasir müəllim şagirdə müstəqillik verməli, onun sarbast fikir söyləməsinə, düşünməsinə şərait yaratmalıdır: Şagird hər hansı adı məsəla, problem üzərində düşünür, onu dəqiq öyrənməyə çalışır, öyrənirsə, bu, yaxşıdır. Deməli, müəllim heç bir tapşırıq verməyəndə də müəllim olmayıanda da o, müstəqil düşünəcək, anlaşacaq, tədqiqat aparacaqdır. Budur inkişafın yolu. Budur insanın şəxsiyyət kimi formalaşmasının əsası. Öz şəxsiyyətinə hörmət edən hər kəs daim bu yolla gedir, dünyada məhsurlaşır, dahi insan kimi tanınır. Uşaqlıq illərimdə bezi dahlərin zəif şagird olduqları haqqında eştəmişdim. Sonra isə məhiyyətə vərmədən hər bir fərdin yaxşı oxumasının təmin olunması mögul seymışam. Bu gün də təhsilə yüksək tələblərlə yanaşırıam.

“Geridə qalmır, onuya bilməyon uşaq olmamalıdır” tələbi irəli sürürlür. Bununla belə, yuxandakı fikrimi təkmiləmək oluram. Şagird müstəqil fəaliyyət göstərməli, daim öyrənməlidir ki, inkişaf etsin.

Bu yaradıcılıq “Bəlik vəzifə” qəzetində “Məşhurların məktəb illəri” məqaləsinə rast gəldim. Məqalədə məsələm: “Onlur orta məktəb illərində təhsillərində və davranışlarında ən axırınçı sıralarda düşünlər də, sonradan döyünen məşhurlarına çevrilə bilərlər”.

Məhsur rus alimi A.S.Puskin həmyapşalar arasında ən zəif şagird olmuşdur. O, riyaziyyat dərsini keçiləndi, nümayəndə.

V.Mayakovski çox zəif olduğundan ev tapşırıqlarını yerinə yetirməyib. O, L.N.Tolstoyun "Anna Karenina" romanını axıradək oxuya bilməyib. A.S.Çexov gimnaziyada oxuyarkən 2 dəfə sinifdə qalıb.

Məhşur ingilis astronomu Nyuton ən geridə qalan şagird olub. Buna görə yaxın dostu onu əzisdirib. Bundan dərs alan Nyuton sonralar birincilər sırasına keçib.

Nobel Mükafatı laureatı Eynsteyn o qədər zəif olub ki, müəllimləri və valideynləri ondan əllərini üzüb, normal adam kimi yetişməyəcəyi qənaətinə gəliblər.

Məhşur bəstəkar Beethoven orta təhsil alarkən heç bir fənni bilməyib. Səhv'lərlə dolu yazısını yoxlamaqdan müəllimlər beziblər. Sadə hesab əməllərini bilməyib.

Fransa imperatoru Napaleon da bütün fənlərdə geri qalıb, yalnız riyaziyyatı sevib.

Almaniya imperiyasının birinci kanseri Bismark təhsildən, işlədiyi yerlərdən qovulub.

Fransa maarifçisi, şair, publisist, tarixçi Volter zəif biliyə malik olub. Atası onun küt böyüdüyünü təhqirəmiz sözlərlə qeyd edib.

Bələ misalların sayını artırmaq olar, lakin məqsədimiz bu deyil. Onu sübuta yetirməkdir ki, insanın müstəqil fəaliyyəti, iradəsi gözlənilməz xarüqələr yarada bilər.

Adilə Məmmədova,
jurnalın əməkdaşı

Jurnal redaksiyasının kompyuter mərkəzində yiğilib səhifələnmiş, "RS Poliqraf" MMC-nin mətbəəsində çap olunmuşdur.

Ünvan: Bakı, A. Məmmədov küçəsi, 113.

Yığılmağa verilmişdir. 12.V.2014. Çapa imzalanmışdır.08.VI.2014.

Jurnalın həcmi rəsmi olaraq 6,5 çap vərəqi nəzərdə tutulmuşdur.

Kağız formatı 60X84 1/8.Şərti çap vərəqi 12.0.

Sifariş №17. Tirajı 1000. Qiyməti 2 manat 50 qəpik.

Redaksiyanın ünvanı: Az1010, Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 96.

Redaksiyanın əlaqə telefonları: 493-84-41, mob. (+994 50) 370-60-11.

şöbə redaktoru: Xalidə Həmidova;

müxbir redaktor: Kəklik Məmmədova;

texniki redaktor: Adilə Məmmədova

texniki redaktor: İlqar İsgəndərov;

korrektor: Məhəbbət Əliyeva;

kompyuter operatoru: Raidə Məmmədova.